

FİZİKİ TƏRBİYƏ

7





AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.*

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadırız!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydən oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Firat Hüseynov

FİZİKİ TƏRBİYƏ

7

Ümumtəhsil məktəblərin 7-ci sinfi üçün
"Fiziki tərbiyə" fənni üzrə
derslik

Bu nəşrlə bağlı irad və təkliflərin
yndm 21@day.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərilməsi xahiş olunur.
Əvvəlcədən təşəkkür edirik!

XXI
YNE

Bakı 2018

MÜNDƏRİCAT

Gənc dost	5
Giriş	6
İnformasiya təminatı və nəzəri biliklər	7
Hərəkətlərin tənəffüs sisteminə təsiri	8
Hərəkətlərin ürək-damar sisteminiə təsiri	11
Yeniyetmənin şəxsiyyətinin formalaşması xüsusiyyətləri	14
Ümuminkışaf hərəkətləri	15
Bacarıq və vərdişlər Atletika Sürət hərəkətlərinin icra texnikasına yiylənmə	25
Estafet qaçışı	28
Qaçaraq hündürlüyə tullanma	32
Gimnastika	37
Sallanmalar və dayaqlar	39
Turnikdə hərəkətlər	42
Akrobatika	45
Basketbol	48
Dayanmalar və dönmələr	49
Ötürmələr	51
Topun səbətə atılması	54
Həndbol	56
Voleybol	68
Futbol	78
Topaparmalar	82
Qapıcıının oyunu	83
Özünümüdafıə elementləri	87
Özünümüdafıə fəaliyyətinə yiylənmə	87
Özünümühafizə hərəkətləri	89
Tutmalardan azad olma fəndləri	91
Üzgüçülük, icra texnikasına yiylənmə.....	95
Üzmə texnikasının təkmilləşdirilmesi	96
Suda batanlara kömək etməyi bacar!.....	99
Hərəki qabiliyyətlər	102

Qüvvə qabiliyyəti	103
Əyilgənlik qabiliyyəti	108
Sürət qabiliyyəti	111
Sürət-güt qabiliyyəti	113
Çeviklik qabiliyyəti	114
Dözümlülük qabiliyyəti	118
Qüvvə qabiliyyətinin inkişafı üçün tövsiyə olunan hərəkətlər	120
Səhər gimnastikası kompleksləri	130

GƏNC DOST!

Hazırda sizin orqanizminiz intensiv fiziki inkişafı və formalaşma dövrünü yaşayır. Bu dövrdə siz öz sağlamlığınızı möhkəmləndirmək, fiziki hazırlığınızı artırmaq, hormonik bədən quruluşu formalaşdırmaq üçün geniş imkanlara maliksınız. Bütün bunlara nail olmaq üçün siz ciddi gün rejimi qurmali, öz orqanizminizi, onun fizioloji xüsusiyyətlərini tanımalı, möhkəmləndirilməsi vasitələri və yolları haqqında biliklərə və bacarıqlara yiyələnməlisiniz.

Bu mərhələdə fiziki hazırlığınız və onun yaş qrupu üçün normalara müvafiqliyini təmin etmək olduqca mühüm məsələdir. Bunun üçün ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı üçün istifadə edilən hərəkətlər və onlardan istifadə qaydalarını bilməli, tətbiqini bacarmalısınız.

Siz qarşidakı bir tədris ili ərzində bir neçə idman növü üzrə hərəkətlərin icra bacarıqlarına, texnikasına yiyələnməlisiniz. Bəzi idman növlərinin icra texnikasını təkmilləşdirməli, vərdiş halına salmalısınız. Bunun üçün hər bir hərəkətin strukturu, fazaları, onların əhəmiyyəti həqqında məlumatlı olmalıdır.

Yadda saxlamalısınız ki, yaxşı fiziki hazırlıq sizin gələcəkdə sağlam həyatınız üçün ən mühüm amildir. Lakin fiziki hazırlığın artırılması üçün yalnız fiziki tərbiyə dərsləri kifayət deyildir. Bunun üçün əlavə məşğələlər, evdə, məhəllədə ayrı-ayrı hərəkət komplekslərinin, oyunların icrası olduqca vacib şərtidir.

Yaxşı fiziki hazırlıq hərəkətləri fiziki yükdən asılı olduğu qədər düzgün qidalanma və istirahətdən də asılıdır. Sistemli olaraq yerinə yetirilən hərəkətlər və gün rejimi sizdə müəyyən gündəlik vərdiş formalaşdıracaqdır.

Yuxarıda qeyd olunanların həyata keçirilməsi sizdən işgüzarlıq və zəhmətsevərlik tələb edir. Yalnız bu yolla özünüzün orqanizmini möhkəmləndirə, fiziki hazırlığınızı artırıb bilərsiniz. Fiziki tərbiyə kollektiv fəaliyyətdir. Bu zaman kiminləsə tərəf müqabili, kiminsə rəqibinə çevrilirsiniz. Öz komanda yoldaşlarınızla əməkdaşlıq qurmaq, digərləri ilə mübarizə apaprmalısınız. Bu zaman qaydalara riayət etmək, özünü və yoldaşını mümkün zədələnmələrdən qorumaq olduqca vacib məsələdir.

Sizə ünvanlanan bu kitabda insan orqanizminin müxtəlif funksional sistemlərinə fiziki yükün təsiri, idman növlərinin icra texnikası, hərəki qabiliyyətlər, onları inkişaf etdirən hərəkətlər, fiziki hazırlıq səviyyəsinin qiymətləndirilməsi vasitələri verilmişdir. Ümid edirik ki, vəsaitdən yaranacaq, fiziki hazırlıq və sağlamlığınızı möhkəmləndirmək üçün istifadə edəcəksiniz.

Özünüzün qamətinizi, sağlamlığınızı möhkəmləndirməkdən zövq alın! Sağlam insan sağlam düşüncə, sağlam millət deməkdir. Öz millətinizin və dövlətinizin layiqli övladı olmağa çalışın!

Sağlam həyat tərzinin formalaşması yolunda sizə uğurlar arzulayıraq. Qoy fiziki tərbiyə və idman həyatınızın gündəlik, ayrılmaz atributuna çevrilsin.

ÖN SÖZ

Fiziki tərbiya fənni – şagirdlərdə hərəki qabiliyyətlərin inkişafının, bacarıq və vərdişlərin formallaşmasının nəzəri və metodiki məsələlərini özündə əks etdirir, şəxsiyyətin fiziki mədəniyyətini formalasdırmaq məqsədi daşıyır.

Fənnin məzmunu özündə “Nəzəri biliklər və informasiya təminati”, “Bacarıq və vərdişlər”, “Hərəki qabiliyyətlər” bölmələrini əhatə edir.

“Nəzəri biliklər və informasiya təminati” bölməsi 7-ci sinifdə tədrisi nəzərdə tutulan idman növləri, hərəkətlər, hərəkət kompleksləri, onların icra texnikası, orqanizmin funksional sistemlərinə təsiri haqqında məlumatlardan ibarətdir. Bu bölmədə hərəkətlərin, fiziki yükün tənəffüs və ürək-damar sisteminə təsiri, bu sistemlərin funksional vəziyyətlərinin qiymətləndirilməsi meyarları verilir. Nəzəri bölmə fiziki hazırlıq üçün xüsusi əhəmiyyət daşıyan ümumi inkişaf hərəkətləri haqqında informasiya ilə tamamlanır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, dərsliyin digər bölmələrində də nəzəri məlumatlar hərəkət texnikası, öyrətmə metodikası, hərəki qabiliyyətlər, onların inkişafi üçün zəruri hərəkətlərin icrası metodikası formasında verilmişdir.

“Bacarıq və vərdişlər” bölməsində atletika, gimnastika, basketbol, voleybol, futbol, həndbol, üzgüçülük üzrə hərəkətlər, hərəkət birləşmələrinin icra texnikası, hərəkət quruluşu, fazaları, onların izahı, mənimsənilməsi ardıcılılığı göstərilmişdir. Yuxarıda qeyd olunan idman növlərinin bəzilərinə dair hərəkətlər ümumtəhsil məktəblərinin demək olar ki, bütün siniflərində şagirdin fiziki hazırlıq vasitəsi kimi istifadə olunur. Eyni hərəkətlər ayrı-ayrı siniflərdə müxtəlif məqsədlərlə, məsələn, hərəkət texnikasının təkmilləndirilməsi və ya hərəki qabiliyyətin inkişaf entdirilməsi üçün istifadə oluna bilər.

7-ci sinifdə ilk dəfə olaraq şagirdlərin özünü müdafiə elementləri verilmişdir. Sadə yerdəyişmələr, blokqoyma vasitəsi ilə müxtəlif zərbələrdən yayılma və özünü mühafizə hərəkətlərinin texnikası göstərilmişdir. Bu elementlər yalnız məktəbdə deyil, həm də evdə “işlənilə”, “öyrənilə” bilər. Özünü müdafiə elementləri çoxsaylı təkrarlar vasitəsi ilə vərdiş halına salınmalı, icrası avtomatlaşdırılmalıdır. Yalnız bu halda siz özünüzü gözlənilməz hücumdan müdafiə edə bilərsiniz.

“Hərəki qabiliyyətlər” bölməsində ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı üçün hərəkətlər kompleksi, eləcə də şagirdin özünün hazırlığını yoxlaması üçün bu yaş qrupuna aid normativlər verilmişdir.

Hər bir şagird ayrı-ayrı hərəki qabiliyyətlərin səviyyəsini artırmaqla fiziki hazırlığını yaxşılaşdırmaq imkanına malikdir.

Vəsait şagirdlərdə fiziki hərəkətlərdən məqsədli istifadə bacarıqlarının formallaşması istiqamətində tərtib edilmişdir.

İNFORMASIYA TƏMİNATI VƏ NƏZƏRİ BİLİKLƏR

İnsanın dayaq-əzələ aparatının quruluşu

Sağlamlığın möhkəmləndirilməsi və fiziki hərəkətlərdən istifadə ilk növbədə müəyyən nəzəri biliklərə əsaslanmalıdır. Hər bir gəncin hərəkətlərin orqanizmin müxtəlif sistemlərinə təsiri mexanizmi haqqında məlumatı olmalıdır. Yalnız belə halda hərəkətlərdən məqsədli şəkildə istifadə mümkündür. Fiziki hərəkətlərin orqanizmə təsiri daha çox dayaq-hərəkət və oksigendaşma funksiyasını yerinə yetirən tənəffüs sisteminde nəzəre çarpır.

Dayaq-hərəkət aparatı. Sümük və əzələ sistemindən ibarətdir. Skelet və əzələlər insanın ana bətnində olduğu vaxtdan formalışmağa başlayır, əsasən uşaq və yeniyetmə dövründə inkişaf edir. Hərəkətlərin sistemli icrası əzələ sistemini və dayaq-hərəkət aparatını müəyyən dəyişikliyə uğradır, onların iş funksiyasını təkmilləşdirir.

Sümük sistemi. İnsan skeleti 200-dən artıq sümükdən ibarət olub kəllə, gövdə, yuxarı və aşağı ətraf sümüklərinə bölünür. Başın skeleti kəllə və üz hissələrdən ibarətdir. Kəllə hissədə beyin yerləşir. Ənsə sümüyündə olan dəliydən baş beyin onurğa beyni ilə birləşir. Üz hissəyə aşağı və yuxarı çənə, üz, burun sümükləri aiddir. Gövdə skeleti onurğa sütunu, 12 cüt qabırğası və döş sümüklərindən ibarətdir. Onurğa sütunu 7 boyun, 12 döş, 5 bel, 5 oma, 4-5 büzdüm fəqərələrindən təşkil olunmuşdur. Oma fəqərələri çanaqın formalışmasında iştirak edir. Fəqərələr arasında qıçıraq qatı mövcuddur.

Yuxarı ətraf skeleti 2 körpük, 2 kürek, 2 çiyin, 2 bazu, bir cüt dirsek və bir cüt mil sümüklərindən, bir neçə bilek sümüyündən, 5 uzun əl darağı, 5 barmaq falangaları sümüklərindən təşkil olunmuşdur.

Aşağı ətraf skeletinə 2 çanaq və bud sümükləri, baldır sümükləri və ayaq sümükləri aiddir.

Bütün sümüklər bir-biri ilə oynaqlar vasitəsi ilə birləşir. Oynaqlar oynaq kisəsi, möhkəm və elastik oynaq bağları ilə əhatə olunmuşdur. Oynaq kisəsinin içərisində oynaq mayesi yerləşir. Oynaq mayesi hərəkətlərin icrası zamanı sümüklərin sürtünməsini azaldır.

İnsanın skelet əzəlesi daxili orqanları qoruyur, bütün orqanizmin dayaq funksiyasını və hərəkətlərin icrası zamanı hərəki funksiyani yerinə yetirir.

Yeniyetmə yaş dövründə qol və qızların uzun borulu sümükləri tez uzanır, onurğa fəqərələrinin inkişafı sürətlənir. Oğlanlarda 12-13 yaş, qızlarda isə 10-11 yaş dövründə sümükləşmə prosesi davam edir. Lakin onurğa hələ mütəhərrik və hərəkətlərin təsirinə çox həssas olaraq qalır. Məhz bu dövrdə kifayət qədər fəal hərəkətlərin icra edilməməsi, "hərəkət çatışmamazlığı" onurğa sütununun əyilmələrinə və deformasiya olunmasına gətirib çıxara bilir. Eyni zamanda həddindən artıq ağırlıqlardan istifadə olunması da sümükləşmə prosesini sürətləndirir, borulu sümüklərin uzanmasını ləngidə biler.

Sağlamlasdırıcı məşğələlər, sistemli olaraq fiziki hərəkətlərin icrası, idman növləri üzrə məşqlər sümük üstlüyünün qalınlaşması hesabına skelet sümüklərini möhkəmləndirir.

Hərəkətlərin tənəffüs sisteminə təsiri

Fiziki hərəkətlərin icrası zamanı tənəffüs və damar sisteminin işi mühüm əhəmiyyətə malikdir. Nisbətən uzunmüddətli fiziki yük, qaçış, oyun zamanı siz tezmi yorulursunuz? Orqanizmin bu qabiliyyəti nələrdən asılıdır? Sizin bu imkanlarınız məşq etdirilə, artırıla bilərmi? Heç şübhəsiz ki, bu suallar hər bir yeniyetməni düşündürür. Tənəffüs sistemi ürək-damar sistemi ilə birgə orqanizmin mübadilə prosesinin təmin olunması funksiyasını yerine yetirirlər. Hüceyrə və toxumalara oksigen, qida, aktivləşdirici maddələrin daşınması, karbon qazı və mübadilə məhsullarının orqanizmdən xaric olunması bu sistemlərin funksiyasına daxildir. Tənəffüs aparatının ən mühüm orqanı ağıciyərlərdir. Sakit halda insanın tənəffüs tezliyi dəqiqliğdə 14-18 dəfədir. Belə rejimdə tənəffüs qabırğalararası əzələlər və diafragmaın təqəllüsü hesabına baş verir. Fiziki hərəkətlərin icrası zamanı tənəffüs tezliyi artır; orta intensivlikli fiziki yük zamanı bu tezlik 18-22, intensiv fiziki yük zamanı isə 25-30 dəfəyə çata bilər. Hərəkətlərin icrası zamanı beyinin və işləyən əzələlərin oksigenə olan tələbatı çoxalır. Sakit halda 1 dəqiqliq ərzində ağıciyərlərdən təxminən 6-7 litr, qaçış, üzgüçülük, velosiped sürərkən isə 120-130 litr hava keçir.

Hərəkətlərin tənəffüs və ürək-damar sisteminə təsiri

Tənəffüs sisteminin işinin əsas göstəricilərindən biri ağıciyərin həyat tutumudur (AHT). Bu göstərici nə qədər yüksək olarsa, bir dəqiqliq ərzində ağıciyərlərdən keçən hava kütləsinin həcmi də yüksək ola bilər. 7-ci sinif şagirdlərində AHT orta göstəricisi aşağıdakı kimiidir:

Cədvəl 1


Yaş	A.H.T. litr	
	Oğlanlar	Qızlar
12	2450 - 2550	1650 - 1800
13	2550 - 3000	1850 - 2100

Lakin ağıciyərlərin işinin effektliyi daha çox ağıciyərlərin diffuziya göstəricisi ilə müəyyən olunur. Bu göstərici isə ağıciyər alveollarında kapilyar damar şəbəkəsinin genişlənməsindən asılıdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, həm ağıciyərin həyat tutumu, həm də onun diffuziya qabiliyyəti dözdümlülük istiqamətli fiziki yükün: uzaq məsafələrə kross qaçışı, üzgüçülük, veloidman, qısa intervalllı təkrar qaçışlar vasitəsi ilə artırıla bilər. Yeniyetmələrdə tənəffüs sisteminin effektliyi yaşlı insanlarla müqayisədə xeyli aşağıdır. Belə ki, yaşlı insanlar 1 litr oksigeni 24-25 litr havadan götürə bildikləri halda, yen-

yetmələr həmin həcmde oksigeni yalnız 32-34 litr havadan ala bilirlər. Bir tənəffüs silsiləsində (1 nəfəsalma, 1 nəfəsvermə) yaşlılar 20 ml, yeniyetmələr isə orta hesabla 14 ml oksigen ala bilir.

Organizmin yaşla əlaqədar bu xüsusiyyəti məşğələlər zamanı sizin diqqət mərkəzinizdə olmalıdır. Nəzərə almaq lazımdır ki, tənəffüs sisteminin işinin təkmilləşməsi yorulma ilə bilavasitə əlaqədardır. Yadda saxlamaq lazımdır ki, yalnız kifayət qədər intensiv və nisbətən uzunmüddətli (yəni yorulma yarada biləcək) fiziki yük tənəffüs sisteminin işini yaxşılaşdırıb ilə bilər.

Tənəffüs sisteminin əsas funksiyası organizmi oksigenlə təmin etmək, karbon qazını organizmdən çıxartmaqdır. Bu proses alveollarda baş verir. Karbon qazı ilə zəngin qan alveol ətrafindakı kapillyarlara gelir, burada ağıciyərin diffuziyası və qan eritrositlərdə yerləşən dəmir ionları hesabına oksigen alveolun içərisində olan havadan qana keçir, karbon qazı isə alveoldakı havaya ötürülür. Beləliklə, alveolun səthində karbon qazı ilə yaxınlaşan venoz qan oradan oksigenlə zənginləşmiş arterial qan kimi qayıdır, damarlar vasitəsi ilə üzv və toxumalara çatdırılır. Ağıciyər alveollarında baş verən bu proses şəkil 1-də göstərilmişdir. Oksigenin hesabına sulu karbonlar, yağlar və zülalların oksidləşməsi prosesi baş verir. Bu proses nəticəsində qeyd olunan məhsullar organizm tərəfindən istifadə olunacaq formaya düşür. Alınan enerji hesabına biz yaşayırıq, hərəkət edirik, düşünürük.




Alveollarda qazların mübadiləsi

Şəkil 1

Tənəffüs aktı nəfəsvermə və nəfəsalmadan ibarətdir. Tənəffüs aparatının işi tənəffüs əzələləri vasitəsi ilə idarə olunur. Bu əzələlərə qabırğaaası əzələlər və diafragma daxildir (şək. 2). Tənəffüs əzələləri nə qədər yaxşı inkişaf etmiş olarsa, tənəffüs aparatı da bir o qədər səmərəli, əlavə gərginlik olmadan fəaliyyət göstərir. Dərin, sərbəst və asta tənəffüs effektli hesab olunur.

Bu zaman hava kütləsi ağıciyər alveollarına çatır, ağıciyər toxumalarında yaxşı ventilyasiya gedir, tənəffüs əzələləri qənaətə işləyir və onların iş qabiliyyəti çox tez bərpa olunur. Yuxarıda qeyd olunan tənəffüs rejimi daha çox sağlam, sistemli olaraq səhər gimnastikası komplekslərini icra edən, sağlam həyat tərzində yaşayan insanlara məxsusdur. Tənəffüs aparatı zəif olan insanlarda hətta azaçıq fiziki yükün icrası təngnəfəsliyə gətirib çıxarır. Tənəffüs aktı tezleşir, bu da orqanizmdən karbon qazının həddən çox xaric olunmasına səbəb olur. Nəticədə qanda turşu-əsas balansı pozulur, damarlar sıxılır, orqanizmin, ilk növbədə beyinin qanla təchizi pozulur.



Nəfəsalma Nəfəsvermə
Tənəffüs aktı zamanı diafraagma və tənəffüs əzələlərinin işi
Şəkil 2

Sakit halda, çox da böyük intensivliyi olmayan hərəkətlərin icrası zamanı tənəffüs aktı burunla olmalıdır. Bu zaman ağıciyərə gedən hava burun boşluğundan keçərkən xeyli istiləşir, tozdan və mikroblardan təmizlənir. Bu işdə burun boşluğunda olan tüklər və gözün yaş kanalından burun boşluğununa açılan, burun boşluğunun həmişə nəm olmasını təmin edən duzlu mayenin – göz yaşıının xüsusi rolü vardır. Burun boşluğunun daim nəm olması buradan keçən hava kütlesindəki toz hissəciklərinin yapışdırılmasına səbəb olur. Bundan başqa hava kütlesinin burun boşluğununa daxil olması oradakı sinir ucluqlarını oyandırır, bu da öz növbəsində bütün tənəffüs aparatını nəfəsalmaya kökləyir, beyin qabığının tonusu yüksəlir, beyin inkişaf edir.


Gərgin fiziki yük zamanı ağıciyərin ventilyasiyası bir neçə dəfə artır. Bu zaman burun boşluğu lazımı səviyyədə hava kütlesinin keçməsi üçün kifayət etmir. Belə hallarda nəfəsalma və nəfəsvermə aktı eyni vaxtda burun və ağız vasitəsi ilə həyata keçir.

Anatomik nöqtəyi-həzərdən hərəkətlərin icrası zamanı nəfəsalma, gövdənin düz, qolların yuxarıya və ya yanlara, ciyinə, baş üzərinə aparılması, bir sözlə ətrafların gövdədən uzaqlaşdırılması zamanı daha məqsədə uyğundur. Nəfəsvermə gövdənin dönmələri, əyilmələri, oturmaları, qıçların bükülməsi, başqa sözlə ətrafların gövdəyə yaxınlaşdırılması zamanı baş vermelidir.

Düzgün tənəffüs üçün tənəffüs əzələləri inkişaf etdirilməli, möhkəmləndirilməlidir. Üç tənəffüs növü mövcuddur: dös, qarın və qarışq.

Dös tənəffüsündə – nəfəsalma zamanı dös qəfəsi ön, arxa və yan istiqamətlərə genişlənir, nəfəsvermə zamanı qabırğalar aşağıya enir, dös qəfəsi kiçilir.

Qarın tənəffüsündə – nəfəsalma diafragmanın sıxlaması (təqəllüsü) və boşalması hesabına baş verir. Beləliklə, dös qəfəsi yuxarıdan aşağıya doğru genişlənir. Nəfəsvermə diafragmanın yuxarıya qalxması və dös qəfəsinin həcminin kiçilməsi hesabına baş verir. Nəfəsalma zamanı qarının ön divarı öne çıxır, nəfəsvermə zamanı isə çekilir.



Qarışq tənəffüsündə – nəfəsvermə və nəfəsalma zamanı dös qəfəsinin bütün istiqamətlərdə genişlənməsi və kiçilməsi baş verir. Bu tənəffüs tipi daha təbii hesab olunur və daha çox uşaqlar və böyüklərin gündəlik həyatında hərəkətlərin icrası zamanı rast gəlinir. Xüsusi məşqlər olmadan bu tənəffüs tam həcmidə olmur.

Tipindən asılı olmayaraq tənəffüs aktının tam və səmərəli olması bu prosesdə iştirak edən əzələ qruplarının inkişaf etdirilməsindən asılıdır.

- 1 – kəllə;
- 2 – boyun;
- 3 – dös qəfəsi;
- 4 – yuxarı ətraf;
- 5 – çanaq;
- 6 – aşağı ətraf.

İnsan skeleti
Şəkil 3

Hərəkətlərin ürək-damar sisteminiə təsiri

Ürək-damar və tənəffüs sistemi organizmin yaşamasını təmin etmək üçün zəruri olan oksigenin, qida maddələrinin hüceyrə və toxumalara çatdırılması funksiyasını yerinə yetirir. Bu funksiyanın yerinə yetirilməsi ürəyin iş xüsusiyyətdən bilavasitə asılıdır. Ürəyin işinin funksional səviyyəsi onun asta və güclü təqəllüsü, boşalması, həmçinin bu proseslərin ciddi vaxt rejimində baş vermesi ilə təyin olunur. Bu da ürək əzələlərinin qidalanmasına əlverişli şərait yaradır.

Ürək təqəllüslərinin ritmi ürək əzələlərinin gücündən, onun qanla təchizindən, sinir tənzimlənməsi və yerinə yetirilən fiziki hərəkətlərin intensivliyindən asılıdır.

Ürək məşq edilən bir üzvdür. O fiziki hərəkətlərin cüzi dəyişməsinə həssaslıqla cavab verir. Lakin ürəyin fəaliyyəti qan damarları sistemi ilə (arterial, venoz, kapilyarlar) tənzimlənir. Damar sistemində kapilyarlar xüsusi rol oynayır. Məhz kapilyarların mövcudluğu sayəsində qanla daşınan oksigen, qida və digər (hormonlar) maddələr işlək üzv və orqanlara çatdırılır. İnsan organizminin kapilyar damar sistemi bütün üzv və orqanları əhatə edir. Müəyyən edilmişdir ki, kapilyar damarları bir xətt üzrə düzən mümkin olsaydı, onun ümumi uzunluğu 100.000 km-ə çatardı. Bu təxminən 3000 m²-ə yaxın bir sahə deməkdir.

Ürək-damar sisteminin işinin səmərəli olması organizmin əzələ sistemin-dən bilavasitə asılıdır. Kapilyar damarlar şəbəkəsini keçən qan mübadilə məhsulları ilə zəngin venoz qana çevrilir. Bu qanın yenidən ürəyə və ağciyərlərə qayıtması (ətraflardan yuxariya qayıtması) venoz damarlarda olan cibciklər vasitəsi ilə baş versə də, burada "əzələ nasosu"nun rolu olduqca böyükdür. Daim tonusda olan və hərəkət edən aşağı ətraf əzələləri venoz damarlarda olan qanın yuxariya qalxmasına kömək edir.

İnsan organizmində olan bütün damarlar eyni vaxtda qan dövranına qoşulsa, o zaman ürəyin 1 dəqiqə ərzində qovduğu qanın həcmi 30 litrə bərabər olardı. Reallıqda isə organizmin özünü tənzimləməsi nəticəsində, yəni işləməsi zəruri olmayan damar sisteminin qan dövranından ayrılması nəticəsində 1 dəqiqəlik qanın həcmi 5-6 litrən çox olmur. Beləliklə, organizmdə fiziki hərəkətlərin icrasına cəlb olunan üzv və funksional orqanlar daha intensiv və davamlı olaraq təchiz olunduğu üçün inkişaf edir, möhkəmlənir. İntensiv fiziki yükün icrası zamanı organizmin oksigenə olan tələbatı 20 dəfədən çox artır.

Nəzərə almaq lazımdır ki, insan organizmi ilk növbədə fiziki hərəkətləri yerinə yetirən əzələləri və müvafiq orqanları qanla təchiz edir, qidalandırır. Bunun da nəticəsi kimi fiziki hərəkətləri icra edən əzələ qrupları inkişaf edir, möhkəmlənir. **Beləliklə ürək-damar və əzələ sisteminin inkişaf etməsi və möhkəmlənməsinin zəruri amili fiziki hərəkətlərin icra edilməsidir.**

Ürək əzələləri də digər əzələ qrupları kimi fiziki hərəkətlərin icrasına həssaslıqla cavab verir. Daha çox ritmik, orta intensivlikli və uzun müddətli icra olunan fiziki yük ürək əzələlərinin möhkəmlənməsinə səbəb olur. Bir neçə saat ərzində asta yeriş, uzaq məsafələrə orta tempdə qaçış, veloidman, fasıləsiz üzgüçülük, xizək idmanı, idman oyunları və s. bu kimi fiziki yük insanın ürək əzələlərinin möhkəmləndirilməsi üçün ən səmərəli vasitə hesab olunur.

Fiziki yükün təsiri ilə möhkəmlənmiş ürək əzələləri ürəyin sərbəst işini təmin edir. Belə insanlarda bir dəqiqə ərzində ürək vurğularının sayı xeyli az olur. Ürək vurğuları arasındaki fasılə isə xeyli davamlıdır. Təsadüfi deyildir ki, bu səbəbdən də insanın bir dəqiqədə ürək vurğusu sayı əsas funksional göstərici hesab olunur. 7-ci sinif şagirdlərinin ürək vurğusu göstəriciləri cədvəl 2-də verilmişdir:

Cədvəl 2

Yaş	Oğlanlar	Qızlar
12	74	76
13	73	75

Siz öünüzün ürək-damar və tənəffüs sisteminizin funksional vəziyyətini yoxlaya bilərsiniz. Bu məqsədlə aşağıdakıları diqqətlə və ardıcılıqla yerinə yetirmək lazımdır:

1. Sakit halda bir dəqiqədə ürək vurğularının sayını müəyyən edin.
2. Otuz saniyə ərzində 20 dəfə oturub-qalxma hərəkətini yerinə yetirin.
3. Hərəkətin icrasından sonra nəbzinizin əvvəlki göstəriciyə qayıtması vaxtını müəyyən edin.

Alınan göstəciləri aşağıdakı cədvəldə verilənlərlə müqayisə edin və nəticə çıxarın.

Cədvəl 3

Qiymət	Hərəkətin icrasından sonra nəbz vurğusunun artması	Nəbzin normaya qayıtma vaxtı, dəqiqə	Tənəffüsün vəziyyəti
“Əla”	15-20 % 90-95 vur/dəq.	1 - 3	Diqqətçəkən dəyişiklik yoxdur
“Yaxşı”	25-30 % 97-105 vur/dəq.	2 - 4	Tənəffüsün cüzi tezləşməsi nəzərə çarpır
“Kafi”	40-65 % 110-120 vur/dəq.	4 - 6	Tənəffüsün tezləşməsi diqqəti cəlb edir
“Qeyri-kafi”	75-80 % 125-135 vur/dəq.	6 və çox	Təngnəfəslik müşahidə olunur

1. Tənəffüs sisteminin organizmdə əsas funksiyası nədən ibarətdir?
2. Ağciyərlərin işinin effektliyi nələrdən asılıdır?
3. Ağciyərin hansı hissəsində qazlar mübadiləsi gedir?
4. Tənəffüs aktında əsasən hansı əzələ qrupları iştirak edir?
5. Tənəffüs aktında burun boşluğunun rolü nədən ibarətdir?
6. İntensiv iş zamanı orqanizmin oksigenə olan tələbatı neçə dəfə artır?
7. 12-13 yaşlı yeniyetmələrdə sakit halda ürək vurğularının sayı nə qədər olmalıdır?
8. Sakit halda sənin ürək vurğun nə qədərdir?
9. Ürək-damar və tənəffüs sisteminin funksional vəziyyəti necə yoxlanılır?

Yeniyetmənin şəxsiyyətinin formalaşması xüsusiyyətləri

Hazırda sizin orqanizminiz bioloji yetkinləşmə dövrünün başlanğıcındadır. Bu dövrdə fiziki inkişafla əlaqədar olaraq boy uzanmağa, çəki artmağa başlayır. Qeyd olunanlar ola bilsin ki, sinifdə heç də hamida nəzərə çarpmasın, lakin orqanizmin inkişaf meyli əksər şagirdlərdə hiss olunur. Əzələ kütləsinin artması ilə özünüzü daha güclü və inamlı hiss etməyə başlayırsınız. Sizə elə gəlir ki, hər bir fəaliyyət üçün gücünüz kifayət qədərdir. Belə hislər sizdə ətrafinizi əhatə edənlərlə müəyyən münasibətlərin formalaşmasına əsas yaradır.

Bu münasibətlərin uğurlu formalaşması üçün siz onların xüsusiyyətlərini bilməli və lazımı anlarda bu münasibətləri tənzimləməyi bacarmalısınız.

Ünsiyyət tələbati. Yeniyetmənin həyatının ən zəruri amili hesab etmək olar. Bu dövrdə yoldaşlarınızla ünsiyyətə səy, komanda daxilində birgə fəaliyyət sizdə əməkdaşlıq münasibətləri formalaşdırır. Oyun, yarışlar zamanı bu əməkdaşlıq getdikcə komandalı fəaliyyətdə sizin məsuliyyət hissinizi gücləndirəcək, zəruri anlarda yoldaşlarınıza köməkçi, yararlı olmaq bacarığı formalaşdıracaqdır. Bu prosesdə sizin fərqlənmək, öz bacarıq və qabiliyyətini nümayiş etdirmək arzunuz vardırsa, bu çox təbii haldır. Lakin həmişə yadda saxlamaq lazımdır ki, sizin bu səyiniz üzvü olduğunuz komandaya və ya yoldaşınıza hansı fəaliyyət imkanları yaratdı? Sizin fiziki üstünlüğünüzdən ətrafində olanlar yararlandı mı? Belə imkani qaçırtmadınız ki? Bəlkə siz sinif yoldaşlarınız arasında fərqlənə bilmirsiniz? Bu suallar sizin narahat edirmi? Elə isə bəlkə özünüzün fiziki hazırlığınızı artırmaq üçün məşğul olmağa başlayısanız? Axı dünyanın bir çox tanınmış idmançılarının idman həyatı belə başlanıb. Hər şeyin əsasında güclü olmaq və fərqlənmək arzusu durur. Siz artıq sinif yoldaşlarınızla olan münasibətlər əsasında onları: sadəcə sinif yoldaşı, yaxın yoldaş, dost kateqoriyalarına bölməli olacaqsınız. Lakin belə bölgü şərtidir. Birgə fəaliyyət zamanı sadəcə sinif yoldaşı hesab etdiyiniz şagird tədricən sizə dost olmaq statusu qazana bilər. Eləcə də siz özünüzün davranışınızla kimin üçünsə yaxın dosta çevrilə bilərsiniz. Beleliklə, hər şey adı insani ünsiyyətin necə qurulmasından asılı olaraq dəyişə bilər.

Şagirdin "mən" və əxlaq amili. Sizin bu yaşda böyüməniz, fiziki imkanlarınızın artması öz şürurunuzda daxili "mən"in formalaşması ilə paralel gedir. Bu işdə gündəlik həyatınızın hər anı müəyyən rol oynayır. Evdə eşitdikləriniz, gördükləriniz, yoldaşlar və dostlarla münasibətlər, böyükler və sizdən yaşça kiçiklərə olan münasibətiniz daxilinizdə bir "mən"i – özünüzü formalaşdırır. Yuxarıda sadalanan mühit nə qədər sağlam, təmiz, səmimi olarsa, formalaşan daxili aləminiz, "mən"iniz də bir o qədər zəngin, təqđiredici olacaqdır. Burada yoldaşlarınız və dostlarınızla, sizin əhatə edən "dairənizlə" münasibətlər demək olar ki, həllədici rol oynayır. Bu mühitdəki yalan, qeyri-səmimi münasibət, mənəm-mənəmlilik, zərərli vərdişlərə meyl qüsurlu əxlaqın yaranmasının əsas səbəblərinə çevrilir. Belə mühitdə yeniyetmə nə vaxt bu abu-havaya uyğunlaşdığını belə hiss etmir.

Özünü qiymətləndirmə, özünə tələbkarlıq sizə yoldaş və dost olanların fəaliyyətini araşdırmağa, müqayisə etməyə imkan verir. Bu da sonda həyatınız və ətrafdakılara münasibətə əhəmiyyətli təsir göstərəcək mənlik şüurunun formallaşmasına gətirib çıxaracaqdır.

Yuxarıda qeyd olunduğu kimi, mənlik şüurunun formallaşması yeniyetmənin ətraf mühitlə, ilk növbədə cəmiyyətlə; komanda, sinif yoldaşları ilə fəal münasibətlərindən başlanır. İlk mərhələdə yeniyetmədə ictimai məsuliyyət, borc hissi formallaşır. Məhz bu hiss insanın bütün fəaliyyətinin uğurlu tənzimlənməsini həyata keçirən iradi xüsusiyyətinin mənbəyi hesab olunur. Adətən yüksək əlaqlı insanlar bir qayda olaraq möhkəm iradəyə malik olurlar. İradi fəaliyyət nədən başlanır? İradi fəaliyyət yeniyetmənin öz fəaliyyətinin məqsədini və motivini şüurlu dərki ilə başlayır. Düzgün və əsaslı seçilmiş motiv hərəki fəaliyyət üçün programın, qərarın qəbulu ilə tamamlanır. Yeniyetmə qarşıya qoyduğu məqsəd və onun reallaşdırılması üçün üsullar müəyyənləşdirir. Qarşıya qoyulmuş məqsəd sizdən, ilk növbədə əzmkarlıq, çətinliyə dözmək, ciddi gün rejimində çalışmaq, çətin anlarda dözmək və mübariz olmaq kimi xüsusiyyətlərin təzahürünü tələb edir. Özünə bu qaydada yanaşma və belə şəraitin davamlı təkrarı sizin müxtəlif həyat şəraitlərində qətiyyətli olmanıza gətirib çıxaracaqdır.

- 1. Sizin dost hesab etdiyiniz insanlar hansı xüsusiyyətləri ilə fərqlənməlidir?*
- 2. Siz ətrafdakılarla münasibətinizi necə qurursunuz?*
- 3. Siz komanda yoldaşlarınız və dostlarınız qarısında nələri etməyə borclusunuz?*

ÜMUMINKİŞAF HƏRƏKƏTLƏRİ

Ümuminkışaf hərəkətləri gövdə, ətraflar və s. ilə müxtəlif tezlikdə və icra amplitudası ilə yerinə yetirilir. Ümuminkışaf hərəkətləri ümumi fiziki hazırlıq, orqanizmin əsas fiziki yükün icrasına hazırlanması, hərəki qabiliyyətlərin inkişaf etdirilməsi, orqanizmin müxtəlif üzv və sistemlərinin sağlamlaşdırılması, düzgün qamətin formalşdırılması və s. məqsədlə istifadə oluna bilər.

Ümuminkışaf hərəkətləri məktəbdə fiziki təribyənin ən universal vasitəsi hesab olunur. Çünkü bu hərəkətlər dərsdə, səhər gimnastika komplekslərinin icrasında, dərsdən kənar məşğələlərdə və s. yerinə yetirilir. Bu hərəkətlər həm eşyasi, həm də əşyalarla, ağırlıqlarla, rezin amortizatorlarla, trenajor qurğularla

rından istifadə ilə icra oluna bilər. Hərəkətlər cütlükdə, qruplarla, yerində və irəli-ləmələr zamanı yerinə yetirilir. Ümuminkişaf hərəkətlərinin müstəqil məşğələlər, fiziki təbiyə üzrə ev tapşırıqları, qamətin formalaşdırılması zamanı istifadəsini dozalaşdırmaq asandır. Belə hallarda hərəkətlərin orqanizmə, əzələ sisteminə təsirini istiqamətləndirmək mümkündür. Sistemli şəkildə yerinə yetirilən ümuminkişaf hərəkətləri özünəməxsus hərəkət təcrübəsi fondunun yaranmasına imkan verir. Bu hərəkət təcrübəsi ayrı-ayrı hərəki qabiliyyətlərin: sürət, sürət-güt, qüvvə, çeviklik, döyümlülük, əyinənliyin inkişafı üçün istifadə oluna bilər.

Ümuminkişaf hərəkətlərindən məqsədli istifadə sizin bədən quruluşunuzun, qamətinizin formalaşmasında əvəzsiz rol oynaya bilər. Bu hərəkətlər onurğa sütununu düzgün vəziyyətdə saxlayan əzələlərin inkişafına və möhkəmlənməsinə şərait yaradır. Ümuminkişaf hərəkətlərindən istifadə yeniyetmə yaşlarında xysusi əhəmiyyət daşıyır. Çünkü məhz 13-14 yaşda onurğanın təbii əyriiliklərinin formalaşması başa çatır. Bu dövrə ümuminkişaf hərəkətlərindən məqsədli istifadə ahəngdar bədən quruluşunun əldə edilməsinə imkan verir.

Ümuminkişaf hərəkətləri tənəffüs sisteminin inkişaf etdirilməsi üçün gözəl vasitə hesab olunur. Çünkü bu hərəkətlər kompleksinə qabırğalararası əzələləri, qarın əzələlərini, diafracmanı möhkəmləndirən hərəkətlər daxildir. Tənəffüs aktında iştirak edən əzələ qruplarının möhkəm olması əlverişli tənəffüs vərdişinin formalaşmasına gətirib çıxarır. Bu da öz növbəsində hərəkətlərin icrası və müxtəlif həyatı situasiyalarda nəfəsalma və nəfəsvermənin müddətini, dərinliyini nizamlamaq bacarığı formalaşdırır.


Ümuminkişaf hərəkətlərinin zəruri miqdarda, fiziki yükü nizamlayaraq yerinə yetirilməsi ürək əzələlərinin möhkəmlənməsinə, təqəllüs ritminin yaxşılaşmasına müsbət təsir göstərir. Eyni zamanda hərəkətlərin icrası sinir sisteminin inkişafına kömək edir. Hərəketin reaksiya tezliyi, koordinasiya, hərəkətin şüurlu icrası uşaq və yeniyetmənin əqli inkişafı üçün əhəmiyyət daşıyır.


Adətən ümuminkişaf hərəkətləri kollektiv şəkildə icra olunur. Bu da şagirdlərdə kollektivçilik, nizam-intizam, təşkilatçılıq bacarığı formalaşdırır. Son illər müxtəlif ölkələrin fiziki təbiyə sistemində qeyri-ənənəvi hesab olunan atletik gimnastika, tənəffüs gimnastikası, yoqların istifadə etdikləri tənəffüs hərəkətləri, uşu və s. bu kimi elementlər tətbiq olunur.

Ümuminkişaf hərəkətləri təyinatına görə qüvvə, sürət-güt, çeviklik, koordinasiya və s. ola bilər. Eyni zamanda bədənin ayrı-ayrı əzələ qruplarının iştirakına görə:


- qol və ciyin qurşağı hərəkətləri;
- boyun əzələləri üçün hərəkətlər;
- qıç və çanaq qurşağı əzələləri üçün hərəkətlər;
- gövdə üçün hərəkətlər;
- bütün bədən üçün hərəkətlər və s. kimi təsnif oluna bilər.

QOL VƏ ÇİYİN QURŞAĞI ÜÇÜN QÜVVƏ İSTİQAMƏTLİ ÜMUMINKİŞAF HƏRƏKƏTLƏRİ






Əyilgənlik hərəkətləri




Koordinasiya hərəkətləri




Əzələlərin boşaldılması üçün hərəkətlər



Qiç və çanaq qurşağı əzələləri üçün ümüminkişaf hərəkətləri










Sürət-güç hərəkətləri




Əyilgənlilik hərəkətləri









GÖVDƏ ÜÇÜN ÜMUMİNKİŞAF HƏRƏKƏTLƏRİ
Gövdənin ön əzələləri üçün qüvvə hərəkətləri







Gövdənin arxa əzələləri üçün qüvvə hərəkətləri



Gövdənin yan əzələləri üçün qüvvə hərəkətləri



Əzələlərin boşaldılması üçün hərəkətlər



BACARIQ VƏ VƏRDİŞLƏR


ATLETİKA

Sürət hərəkətlərinin icra texnikasına yiyələnmə

Atletika idmanı. 7-ci sinifdə atletika idmanına aid olan qısa məsafelərə (30 m, 60 m) qaçış, qaçaraq uzunluğa və hündürlüyə tullanma, estafet və kross qaçışı fiziki tərbiyə vasitəsi kimi tədris prosesinə daxil edilmişdir. Atletika idmanının bu növləri sürət, sürət-güt, dözümlülükün inkişafı məqsədi ilə aşağı siniflərdə də tədris olunur. 7-ci sinifdə qeyd olunan hərəkətlərin icra texnikasının təkmilləşdirilməsi sizə atletika növləri üzrə tədris normativlərini daha yüksək səviyyədə yerine yetirməyə, bu hərəkətlərin təkrar icrası isə sürət, sürət-güt, dözümlülük qabiliyyətlərinin inkişaf etdirilməsinə imkan verəcəkdir.


Aşağı startdan qaçış texnikasının yaxşılaşdırılması üçün start hərəkətləri hissə-hissə təkmilləşdirilir.

Aşağı startın təkmilləşdirilməsi. Start vəziyyəti qaçışa başlamaq üçün əlverişli imkan yaratmalıdır. Hər bir şagirdin start vəziyyəti ona qaçışa daha tez malik olduğu sürətlə başlamağa, məsafəni uğurla başa vurmağa imkan verməlidir. Bunun üçün özünüzün antropometrik göstəricilərinizə müvafiq start vəziyyətini almağı bacarmalısınız. Bu məqsədlə aşağı start vəziyyəti ayaqların müxtəlif yerləşməsi ilə dəfələrlə təkrar edilməli, özünüzə müvafiq əlverişli start vəziyyətini “tapmalısınız”. Start texnikasının təkmilləşdirilməsi üçün aşağıdakı hərəkətlərdən istifadə etmək tövsiyə olunur:



Bədən ağırlığının bərabər bölüşdürülməsi ilə əlverişli çıxış vəziyyəti


Diqqətin yalnız starta cəlb edilməsi ilə boy göstəricilərinə müvafiq startda yerləşmə



Yuxarı start vəziyyətlərindən qaçışlar


Müxtəlif çıxış vəziyyətlərindən startlar

Startda birinci hərəkətin uğurlu olması olduqca vacib amildir. Burada hərəkətin sürətli icrası ilə yanaşı sürət-güt hazırlığı, oynaqların mütəhərrikliyi də mühüm əhəmiyyətə malikdir. Qeyd olunan dəyərlərin əldə olunması üçün aşağıdakı hərəkətlərdən istifadə səmərəli hesab edilir:




Oturuş vəziyyətindən iki ayağın təkani ilə tullanmalardan qaçış

Doldurulmuş topun irəli-yuxarı atılmasından dərhal sonra hərəkətin davamı kimi qaçış




İlkin müqaviməti dəf etməklə və əsas duruşdan qaçışlar




Dayaqlı uzanışdan sağ və sol ayaqla start vəziyyətinə keçid

Əllərlə dayaq vəziyyətindən dayaqlı oturuşa keçmək




Əsas duruşdan yuxarı və yarımyuxarı start vəziyyətlərinə keçid və qaçış




Start vəziyyətlərində ayrı-ayrı elementlərin təkmilləşdirilməsi

Start hərəkətinin digər təkmilləşmə hərəkəti **start sürətlənməsidir**. Qaçışın bir hissəsi malik olduğunuz maksimal qaçış sürətinin əldə olunması üçün vacib hesab olunur. Burada (20) gövdənin mailliyyinin tədricən azaldılması zəruri qaçış sürətini əldə etməyə imkan verəcəkdir. Start sürətlənməsini yaxşılaşdırmaq üçün istifadə olunan hərəkətlərin daha çox maili qaçış yolunda icrası məqsədə uyğundur. Bu zaman aşağıdakı hərəkətlərlə yanaşı tövsiyə edilmiş digər sürət hərəkətlərdən də istifadə etmək olar.




20


Maili və düz qaçış yolunda gövdənin irəliyə mailliyyini saxlamaqla sürətlənmə



Tək və cüt ayağın təkani ilə maneələr üzərindən tullanıldıqdan sonra sürətlənmə ilə qaçış




Cüt ayağın təkani ilə tullanmalardan sonra sürətlənmə ilə qaçış




23

Tək ayağın təkanı ilə tullanmalardan sonra sürətlənmə ilə qaçış



24

Hərəkət etdirilməsi mümkün olmayan maneəni təkan ayağının (sağ və sol) gücü ilə itələməyə çalışmaq



25

Müxtəlif ölçülü "hücum" addımları ilə irəliləmək

ESTAFET QAÇISI

7-ci sinifdə estafet qaçışı sürət və sürət dözümlülüyü qabiliyyətlərinin inkişafı üçün nəzərdə tutulmuşdur. Bu növ komandalı fəaliyyət olduğundan daha çox emosional, şən əhval-ruhîyyə yaratmaqla yanaşı şagirdlərin hərəki qabiliyyətlərinin inkişafına səmərəli təsir göstərir.

Estafet qaçışında komandanın uğuru estafet ağacının sürətlə, düzgün, vaxtında ötürülməsindən asılıdır. Sizin hər biriniz estafet komandasının iştirakçısı kimi həm estafet ağacını dəqiq ötürməyi, həm də onun qüsursuz qəbulunu bacarmalısınız. Bunun üçün estafet hərəkətinə daxil olan elementlərin icra texnikası ayrı-ayrılıqda təkmilləşdirilməlidir.

Siz ilk növbədə estafet ağacının yerində komanda yoldaşınıza ötürülməsinin qüsursuz icrasına, sonra bu hərəkətin asta yerişdə, daha sonra isə yüngül qaçışda icrasını mənimseməlisiniz. Bu hərəkətlərin icrası zamanı siz həm estafeti ötürmək, həm də estafeti qəbul etmək bacarıqlarına yiylənməlisiniz.

Estafetin ötürülməsi texnikasını yaxşılaşdırmaq üçün hərəkətlər:

1. Estafet ağacı ilə qaçış hərəkətinin yerində yamsılanması (imitasiyası) X 8-10 dəfə
2. Estafet ağacı ilə yeriş, sürətlənmə və qaçış X 8-10 dəfə
3. Estafet ağacı ilə yerişdə, daha sonra asta qaçışda estafetin qəbulu üçün "hop!" komandasının verilməsi
4. Qeyd olunan hərəkətlərin cütlükdə estafetin ötürülməsi və qəbulu ardıcılılığı ilə icrası (əvvəlcə yerində, sonra hərəkətdə) X 6-8 dəfə
5. Bütün hərəkətlərin cütlükdə estafetin qəbulu və ötürülməsi ardıcılığı ilə icrası (əvvəlcə yerində, sonra hərəkətdə) X 8-10 dəfə

Estafet ağacı ilə qaçış texnikasının təkmilləşməsi üçün hərəkətlər:


1. Estafet ağacı ilə yuxarı start vəziyyətindən qaçışlar X 8-10 dəfə.
2. Estafet ağacı ilə aşağı start vəziyyətindən qaçışlar X 8-10 dəfə.
3. Estafet ağacı ilə sürətlənmələr.
4. Estafet ağacı ilə geniş dairə üzrə sürətlənmələr və qaçışlar X 6-8 dəfə.
5. Estafet ağacı ilə düz və döngələrdə maksimal sürətlə qaçışlar.

Estafet oyunları


"Dairə üzrə qaçıdı-tutdu oyunu". Meydançada və ya zalda diametri 10-12 metr olan dairə çəkilir. İştirakçılar bir-birindən 3-4 addım aralıda dairə boyu düzülür. Bütün iştirakçılar 1-ci və 2-ci nömrələrə bölünür. 1-ci nömrələr bir komanda, 2-ci nömrələr isə digər komanda hesab olunur. Start siqnalı ilə dairə boyu qaçış başlanır. Arxadan gələn iştirakçı irəlidə qaçan iştirakçıya toxunursa, o oyundan çıxmış hesab olunur. Daha çox rəqib komandanın oyunçusunu kənarlaşdırıran komanda qalib hesab olunur (şəkil A).

"Dairəboyu estafet". Bu oyun zamanı sinif 3 komandaya bölünür, sol ciyini mərkəzə olmaqla bir-birindən eyni məsafədə cərgədə düzülür. Start siqnalı ilə hər bir komandanın dairəyə yaxın iştirakçısı qaçışa başlayır. Dairə boyu qaçaraq öz komandasında ikinci iştirakçıya toxunur, keçib cərgənin sonunda dayanır. Məsafəni başa vuran komandanın kapitanı əlini yuxarı qaldırır. Məsafəni daha tez başa vuran komanda qalib gəlir.

Oyunun səmərəli aparılması üçün sinif bir neçə bərabərsayılı komandalara bölünə, oyunda iştirak edənlər isə iki hissəyə bölünərək dairədə yerləşdirilə bilərlər (şəkil B).



"Dəqiq ötürmə". Bu estafet oyununda iştirakçı komandaların hər biri üçün şəkil C-də göstərilən sahə çəkilir. Estafetin ötürülməsi üçün 20 metrlik sahə nişanlanır. Sınıf bərabərsayılı iki komandaya bölünür. Komandalar özləri də iki yerə bölünərək ötürmə zonalarının başlanğıcında dayanırlar. Hər bir komandanadan yalnız estafeti tutan və qəbul edəcək iştirakçı qaçış yolunda durur. Qalan iştirakçılar qaçan komanda yoldaşlarına mane olmamaq üçün qaçış yolunun yanında gözləyir. Start siqnalı ilə birinci iştirakçılar qaçaraq bayrağın yanından dönür, öz komanda yoldaşına yaxınlaşır, estafeti müəyyən olunmuş zona daxilində ona ötürür, sonra sıranın sonunda dururlar. Estafeti qəbul edən iştirakçı da eyni hərəkəti təkrar edir. Estafeti zonadan kənarda öturen komanda 1 cərimə xalı qazanır. Cərimə xalı olmayan və məsafəni tez başa vuran komanda qalib hesab olunur.



Qısa məsafəyə və estafet qaçışı zamanı təhlükəsizlik qaydaları:

1. Start, sürətlənmə və maksimal sürətlə qaçış zamanı yalnız özünün qaçış yolunda irəliləmək.
2. Digər qaçış yoluna orada qaçan idmançının olmadığına əmin olduqdan sonra keçmək.
3. Estafet ağacını ötürdükdən sonra öz komandasına məxsus qaçış yolunda qalmalı, digər komanda üzvləri estafeti ötürdükdən sonra başqa yola keçə bilər.


1. Qısa məsafəyə və estafet qaçışları hansı hərəki qabiliyyəti inkişaf etdirir?
2. Estafet qaçışında əsas məqsəd nədir?
3. Estafet necə ötürülməlidir?

QAÇARAQ HÜNDÜRLÜYƏ TULLANMA

7-ci sinifdə qaçaraq hündürlüyə tullanmanın “addımlama” üsulunun ayrı ayrı elementləri təkmilləşdirilir. Siz bu yolla hündürlüyə tullanma hərəkəti ilə nəticələrinizi yaxşılaşdırı bilərsiniz.

“Addımlama” üsulu ilə hündürlüyə tullanma zamanı 8-10 qaçış addım məsafəsi tamamilə kifayətdir. Hərəkətin bu hissəsində yumşaq addımlarla, pəncəni yuxarıdan-aşağıya-geriyə çəkməklə dayaq səthinə qoymaqla lazımdır. Gövdə bir qədər irəliyə əyilir. Qaçış sprintdə olduğu kimidir.

Qaçaraq hündürlüyə tullanmanın qaçış hissəsində sonuncu üç addım hərəkətin uğurlu tamamlanması üçün əhəmiyyət daşıyır.





Sonuncu üç addımdan birincisi ən qısa hesab olunur və pəncə dabanla dayağa qoyulur. İkinci addım birincidən xeyli genişdir. Sonuncu təkan addımı əvvelkindən bir az qıсадır və təkan ayağı bütün pəncə üzərinə, qız dözdən tam düzəlmüş şəkildə dayaq yerinə qoyulur.

Canaq və təkan ayağı ciyindən xeyli irəliyə keçir (şək.14, vəz. 4).

Qollar qolaylaşdırmaq üçün arxaya aparılır, gövdə geriyə əyilir. Bütün bunların nəticəsində bədən xeyli aşağıya enir və bu vəziyyətdən təkan icra olunur (şək.14, vəz. 5).

Hündürlüyə tullanmada təkanı təkmilləşdirmək üçün qaçış xətti çəkilir, sonuncu üç addımın yeri nişanlanır. Sonra hər üç addımın ölçüsü təxmin olaraq aşağıdakı kimi olur. Üçüncü addım (təkan geriyə hesablanır) 5 pəncə, ikinci addım 6-7 pəncə, birinci, sonuncu təkan addımı isə 5 pəncə uzunluğunda olmaqla nişanlanır. Sonra asta qaçışdan diqqətlə sonuncu üç addım icra olunur. Hərəkət mənimsənilikcə icra sürəti artırılır. Aşağıdakı hərəkətlərdən hündürlüyə tullanmanın təkmilləşdirilməsi zamanı istifadə etmək tövsiyə olunur:





Qaçaraq "qıçları bükərək" uzunluğa tullanma


Qaçaraq uzunluğa tullanmanın əsasları əvvəlki siniflərdə artıq mənimsənilmişdir. 7-ci sinifdə qaçaraq uzunluğa tullanma sürət-güt qabiliyyətinin inkişafı vasitəsi kimi hərəkət quruluşunun təkmilləşməsi üçün nəzərdə tutulur. Bu məqsədlə hərəkətin qaçış, təkan, yerəenmə fazalarında hərəkətlər sizin fiziki hazırlığınıza müvafiq olaraq təkmilləşdiriləcəkdir.


Hərəkətin qaçış hissəsi 7-ci sinifdə 25-30 metrdən az olmamalıdır. Qısa qaçış məsafəsində siz uzunluğa tullanmada əsas amil olan maksimal qaçış sürəti əldə edə bilmirsiniz. Bu səbəbdən də maksimal qaçış sürəti əldə etməyiniz üçün zəruri məsafə dəqiqliklə müəyyən olunmalıdır. Bu məqsədlə siz təkan yerindən 20-30 m məsafədən qaçaraq təkan yerini və enmə xəndəyini qaçaraq keçirsiniz. Bütün diqqətiniz qaçış sürətinə yönəlməlidir. Əgər bu məsafədə sərbəst və sürətli qaçış əldə edirsinizsə, deməli göstərilən məsafə qaçış hissə üçün əlverişli hesab oluna bilər. Əgər bu məsafədə qaçış sürətinizin maksimal olmağına əmin deyilsinizsə, deməli bu məsafə bir az da artırılmalıdır.

Qaçaraq uzunluğa tullanmada qaçış məsafəsini müəyyən etdikdən sonra təkan yerinə dəqiq düşmək üzərində işləmək lazım gəlir. Bu element müəllimin köməyi ilə asanlıqla dəqiqləşdirilir. Bu məqsədlə hərəkətin qaçış hissəsi başlanğıc irəliyə və geriyə aparılmaqla dəfələrlə təkrar olunur və siz lazım olan dəqiq qaçış məsafəsini müəyyən edirsiniz.

Təkan – qaçaraq uzunluğa tullanmada əsas faza hesab olunur. Təkan bucağından asılı olaraq sizin fəzada qalmaq, uçuş məsafəniz müxtəlif olacaqdır. Hərəkətlərin təkrarı prosesində siz qaçış sürətinə və özünüzün hazırlıq səviyyənizə müvafiq təkan bucağı tapacaqsınız. Lakin yadda saxlamaq lazımdır ki, çox kiçik bucaq altında vurulan təkan tullanma məsafəsini azaldacaqdır. Hərəkətlərin ayrı-ayrı elementlərini təkmilləşdirmək üçün aşağıdakı hərəkətlərdən istifadə məqsədə uyğun hesab olunur.

Köməkçi hərəkətlər:






Kıçık topun uzağa atılması

Atletikanın bu elementi sürət-güç qabiliyyətinin inkişafı vasitəsi kimi artıq 6-cı sinifdə tədris edilmişdir. 7-ci sinifdə sonuncu beş atma addımı atmanın və bütün tam hərəkətin icra texnikasını mənimsəmək və təkmilləşdirməkdir. Bu hərəkətlərin icrası prosesində yuxarı ətraf əzələlərinin sürət-güç qabiliyyətinin inkişafına, hədəfə atmalar zamanı isə hərəkət koordinasiyasının təkmilləşməsinə şərait yaranacaqdır.

Xatırlatmaq lazımdır ki, küçük topun uzağa atılması hərəkəti bütövlükdə

qaçışla başlanır. Qaçış hissə şagirdlərin hazırlığından asılı olaraq 8-12 metr məsafədə yerinə yetirilə bilər. Qaçış özü iki hissədən: sərbəst və çarpez addımlardan ibarətdir. Çarpez addımların icrası qaçış hissədə əldə edilmiş hərəkət enerjisinin topa ötürülməsinə və beləliklə də atma nəticəsinin yüksəlməsinə imkan verir. Çarpez addımların icra texnikasını mənimsemədən topu atan şagird öz potensialını tam reallaşdırı bilmir. Nəticə aşağı olur.

Çarpez addımların icrası şəkil 14-də verilmişdir. Bu icraya yiyələnmək üçün atma xəttindən arxaya 5 addımlıq məsafədə nəzarət xətti çekilir. Nəzarət xəttinə qədər siz topu sağ əldə tutaraq adı qaçış ritmində yaxınlaşırsınız. Nəzarət xəttinə çatdıqda iki qaçış addımdında top tutan əl geriyə aparılır, eyni zamanda gövdə yan tərəfi ilə atma istiqamətinə təref dönür (şək.14-də 1-6). Üçüncü addım daha geniş, sağ ayaqla icra olunur, qol daha da arxaya aparılır (şək. 14-də 7, 8 ,9). Dördüncü çarpez addım sağ ayaqla sol üzərindən irəliyə aparılır (şək.14-də 10-13) Üçüncü və dördüncü addımlarda gövdə tamamilə atma istiqamətinə yanğı dönür, sol qol irəlidə demək olar ki, tam üfüqi vəziyyətdə düzəlmüşdür. Beşinci addım sol ayağın geniş hücum hərəkəti ilə dayağa qoyulmasıyla eyni vaxtda gövdənin kəskin sürətlə atma istiqamətinə çevrilməsi və topun atılması ilə tamamlanır (şək.14-də 14-19).



- 1. Qaçaraq uzunluğa və hündürlüyə tullanma, topatma hərəkətləri sizdə hansı hərəki qabiliyyəti inkişaf etdirir?**
- 2. Hansı hərəkətlər sürət-güt qabiliyyətinin inkişafına səbəb olur?**
- 3. Sürət-güt qabiliyyəti nədir?**
- 4. Tullanmalarda qaçış fazasının rolü nədən ibarətdir?**

GİMNASTİKA


Gimnastika hərəkətlərinin icra texnikası

Dayaqsız tullanmalar. Bu hərəkətləri dərinə tullanmalar da adlandırırlar. Bu tullanmalar müxtəlif hündürlükldən: gimnastika divarından, tir, gimnastika atı üzərindən yerinə yetirilə bilər. Hərəkətlər ayrı-ayrı çıxış vəziyyətlərindən: oturuşdan, yarımoturuşdan, əsas duruşdan, sallanmadan icra edilir.

Dayaqlı tullanmalar.

Gimnastika keçisi üzərindən ayaqlar aralı tullanma (qızlar).


İcra texnikası: Qaçaraq gimnastika keçisindən 30-40 sm aralıda qoyulmuş körpü üzərindən təkan verməklə əller keçi üzərinə dayağa qoyulur, çanaq bud oynağından bükülərək qıçlar aralanır. Əllərlə təkandan sonra gövdə açılır, əller yuxarıya-yanlıra aparılır və yerəenmə icra olunur. Əllərlə təkan çiyinlər dayaq sahəsini keçən anda başa çatmalıdır. Gövdənin açılması əllərlə təkandan sonra çiyin qurşağıının və başın yuxarıya qaldırılması, bədənin arxaya əyilməsi hesabına icra edilir.



Şəkil 1. Gimnastika keçisi üzərindən ayaqlar aralı tullanma.

Dayaqlı tullanmanın icra texnikası tədricən təkmilləşdirilir. İcra şəraiti getdikcə çətinləşdirilir. Təkandan sonra yerəenmə məsafəsi gimnastika keçisindən 90 sm, 1 m, 1,20 m məsafələrə çəkilir. Və ya yerəenmə müəyyən ölçü-lü, məsələn: 40X50 sm (50X50 sm) nişanlanmış sahədə yerinə yetirilir. İcra şəraiti başqa üsulla da çətinləşdirilə bilər. Məsələn, təkan yeri xeyli arxaya çəkilməklə ucuş fazası artırılır və s.

Eninə qoyulmuş gimnastika keçisi üzərindən qıçları bükərək tullanma (oğlanlar).



Şəkil 2. Eninə qoyulmuş gimnastika keçisi üzərindən qıçları bükərək tullanma.

İcra texnikası. Körpü üzərindən ayaqların təkanından sonra əllər keçi üzərinə dayağa qoyulur, çanaq, bud və diz oynaqları bükülür, dizlər sinəyə doğru çəkilir. Əllərlə alətdən təkandan sonra çıyinlərin yuxarı qalxması hesabına gövdə bükülür. Aləti keçdikdən sonra əllər yuxarıya qaldırılır, gövdə tam açılır, yerəenmə zamanı enmə zərbəsini azaltmaq məqsədi ilə çanaq, bud və diz oynağı yenidən bükülür.

Dayaqlı tullanmaların icra texnikasına yiylələnmək üçün köməkçi hərəkətlər:

1. Dizlər üzərində dayaqdan dabanlar üzərində oturuş, ayaqların təkanı ilə kürəkləri yuxarıya qaldırmaq, dizləri sinəyə təref çəkmək və tez çıxış vəziyyətinə qayitmaq.
2. Uzanaraq dayaqda qolların təkanı ilə döşəmədən ayrılaraq ovucları bir-birinə vurub, çıxış vəziyyətinə qayitmaq.



Şəkil 3

3. Uzanaraq dayaqdan qolların və qıçların eyni vaxtlı təkanı ilə oturuşa keçmək, qollar irəlidə, çıxış vəziyyətinə qayitmaq.
4. 2-3 qaçış addımından qaçaraq döşək üzərində qollarla dayaq, qollarla təkan verərək oturuşa keçmək (köməklə və sərbəst icra etmək), çıxış vəziyyətinə qayitmaq.



Şəkil 4

5. 2-3 qacış addımından qaçaraq keçi üzərində dayaqlı oturuş və gövdəni cəld aşaraq sıçramaq.
6. Dayaqlı oturuşdan əlləri gimnastika skamyası üzərinə qoyaraq tullanmaq, qıçları büküb skamyaya üzərindən irəliyə aparmaq.
7. 3-5 addımından qaçaraq köməkli (bir əllə çiyin yanından qoldan, digəri ilə əldən tutmaq və yerəenməyə qədər mühafizə etmək) keçi üzərindən qıçları bükərək tullanmaq.
8. Sərbəst qacışla qıçları bükərək keçi üzərindən tullanmaq.

Sallanmalar və dayaqlar

Siz artıq VI sinifdə müəyyən sallanma hərəkətlərini öyrəndiniz. İndi öyrəndiyiniz sadə sallanma hərəkətlərini birləşmədə icra edə bilərsiniz. Məsələn, duraraq sallanmadan (şək. 5) oturaraq sallanmaya (şək. 6); oturaraq sallanmadan uzanaraq sallanmaya (şək. 7); duraraq arxadan sallanmadan (şək. 8) oturaraq arxadan sallanmaya (şək. 9); oturaraq arxadan sallanmadan uzanaraq arxadan sallanmaya (şək. 10); duraraq sallanmadan duraraq bükülmədə sallanmaya (şək. 11) keçmək olar.


Bükülü sallanmadan (şək. 12) bükülərək arxadan sallanmaya (şək. 13) keçərək hərəkətləri mürəkkəbləşdirmək də mümkündür.



Şəkil 5
Duraraq sallanma



Şəkil 6
Oturaraq sallanma



Şəkil 7
Uzanaraq sallanma



Şəkil 8
Duraraq arxadan sallanma



Şəkil 9
Oturaraq arxadan sallanma



Şəkil 10
Uzanaraq arxadan sallanma



Şəkil 11
Duraraq bükülmədə
sallanma



Şəkil 12
Büyüldü sallanma




Şəkil 13
Arxadan sallanma



Şəkil 14
Büyüklərək sallanma




Şəkil 15
Arxaya əyillərək
sallanma




Şəkil 16
Bucaqla sallanma




Şəkil 17
Diz büküşündə
sallanma



Şəkil 18
Duraraq
sallanma



Şəkil 19
Uzanaraq
sallanma



Şəkil 20
Saqlı xaricdə
sallanma

Dayaqlar – çıyinlərin alətdə tutma nöqtəsindən hündürdə yerləşməsi ilə bədənin vəziyyətidir.


Sallamalarda olduğu kimi, siz VI sinifdə öyrəndiyiniz müxtəlif dayaq hərəkətlərini bir birləşmədə, müəyyən ardıcılıqla yerinə yetirə bilərsiniz: məs., dayaqdan (şək. 22) ayaq irəlidə olmaqla ayaqlar aralı dayağa (şək. 23) keçid; ayaqlar aralı dayaqdan (şək. 23) ayağı arxaya aparmaqla dayağa keçid; dayaqdan ayaqları növbə ilə keçirməklə arxada dayağa (şək. 24) keçid; müxtəlif tut-

malarla arxada dayaqdan (şək. 24) aşağıdan tutan əl üzərində dönerək dayağa (şək. 22) keçmək; müxtəlif tutmalarla ayaqlar aralı dayaqdan (şək. 23) ciyin irəli dönməklə dayağa (şək. 22) (aşağıdan tutan əl üzərindən) keçid və s.

Hərəkətlərin icrası zamanı əzələlər gərgin, pəncələr irəliyə dərtilmiş vəziyyətdə olmalıdır. Bu estetik cəhətdən əlverişli olmaqla yanaşı, hərəkətlərin icrasını asanlaşdırır və zədələnmələrin qarşısını alır.

Sallanmalar və dayaqlar.


Aşaraq dayağa qalxmaq – bu hərəkət alçaq, orta və hündür turniklərdə, müvafiq olaraq ayaqların təkanı, ayağın təkanı və qüvvə hesabına, hündür turnikdə isə sallanmadan qolun qüvvəsi hesabına aşaraq dayağa qalxma kimi icra oluna bilər.



Şəkil 22
Dayaq



Şəkil 23
Ayaqlar aralı dayaq



Şəkil 24
Arxada dayaq



Şəkil 25
Saqlı dayaq




Şəkil 26
Saqlı dayağa
qalxma



Şəkil 27
Bir ayağın yellənməsi
ilə dayağa qalxma



Şəkil 28
Qüvvə ilə növbəli
dayağa qalxma




Şəkil 29
Paralel qollarda
əllərlə dayaq




Şəkil 30
Paralel qollarda
saidlər
üzərində dayaq




Şəkil 31
Paralel qollarda
dayaq



Şəkil 32
Paralel qollarda
bucagla dayaq



Şəkil 33
Paralel qollarda qollar üzərində
bükülərək dayaq




Şəkil 34
Paralel qollarda ayaqlar aralı
oturuşda dayaq

Turnikdə (orta hündürlüklü) hərəkətlər (oğlanlar)

iKİ AYAGIN TƏKANI İLƏ AŞARAQ DAYAĞA QALXMAQ.


İcra texnikası: Bükülmüş qollarla sallanmada dayanaraq (şək. 35, vəz.1) iki ayağın təkanı ilə qıçları qaldıraraq, bükülərək sallanma (irəlidən) vəziyyəti almaq. Qolların bükülməsini davam etdirməklə qarın turnikə toxunana qədər qıçları turnik üzərindən yuxarı-axxaya aparmaq (şək. 35, vəz. 3), sonra qolları açmaqla düzəlmək, başı qaldırmaq və dayaq vəziyyəti almaq (şək. 35, vəz. 4). Ayaqlarınızın aşağıya enərək şaquli xətti keçməməsinə diqqət yetirmək lazımdır. Bədənin



Şəkil 35. Ayaqlar aralı dayaqdan arxaya sağ (solu) keçirməklə dayaq.


Ayaqlar aralı dayaqdan arxaya sağ (solu) keçirməklə dayaq.

İcra texnikası: Dayaq vəziyyətini almaq üçün siz bir ayağın təkanı, digərinin yellənməsi ilə qalxaraq dayaqda durursunuz (şək. 36).



Şəkil 36


Bu vəziyyətdən bir ayaq (sağ və ya sol) turnik üzərindən irəliyə keçirilir və siz qıçlar aralı dayaq vəziyyətinə keçirsiniz. (şək. 37, vəz.1) Bu vəziyyətdən dayağa keçid aşağıdakı kimi yerinə yetirilir: ilkin olaraq dönmə icra olunacaq tərəfdə yerləşən əl turniki aşağıdan tutur, bədənin ağırlığı onun üzərinə keçirilir, sonra başın, çiynin və gövdənin döndərilməsi ilə digər əl turniki yuxarıdan tutur. Ardınca çanaq yuxarıya qaldırılır, ayaq turnik üzərindən arxa-aya keçirilir və dayaq vəziyyəti alınır.



Şəkil 37

Bükülüb-açılarlaq dayağa qalxma.

İcra texnikası: Turnikdə sallanmadan irəliyə yellənmə icra olunur. Şaqlı xətti keçdikcə çanaq-bud bükülür və yellənmənin sonuna qədər bir ayaq qolların arasından, aşağıdan turnikə yaxınlaşdırılır. Arxaya yellənmənin başlanması ilə bir ayaq turnik üzərindən yuxarıya-axxaya aparılıraq dizdən bükülür. Eyni vaxtda digər qız çanaq oynağından kəskin hərəkətlə açılır, arxaya aparılır, hər iki əllə turnikə istinad edərək, düz qollar gövdəyə sixmaqla dayağa çıxılır.




Şəkil 38

Paralel qollar (oğlanlar)

Qalxaraq qıçlar aralı oturuş.


İcra texnikası: Əllər üzərində dayaqda yellənmədən sonra siz bükülərək dayaq vəziyyəti alırsınız (şək. 39, vəz.1). Sonra çanaq-bud oynağını irəliyə-yuxarıya fəal açmaqla qıçlar yanlara aparılır və paralel qollar üzərində ayaqlar aralı oturuş vəziyyəti alınır (şək. 39, vəz. 2).



Şəkil 39

Dayaqda yellənmədən arxaya sıçrayış.

İcra texnikası: Dayaqda yellənmədə şaquli xətdən arxaya keçdikdə bədən çanaq-bud oynığından fəal olaraq açılır, qıçlar arxaya-yuxarıya aparılır. Yellənmənin sonunda "dayanma nöqtəsi"ndə bədəni sıçrayış istiqamətinə çəkmək, uzaqdakı qol üzərindəki əli götürüb sıçrayış tərəfdəki qoldan tutmaq, digər əli yana aparmaq, beli açaraq sıçrayıb yerə enmək.




Şəkil 40

Müxtəlif hündürlüklü paralel qollar (qızlar)

Yuxarı qolda açılaraq sallanma.

İcra texnikası: Yuxarı qolun altında, üzü aşağı qola tərəf duraraq yuxarı qoldan tutmaq. Ayaqlarla təkan verib onları aşağı qolun üzərinə qoymaq. Bu vəziyyət "aşağı qol üzərində sallanaraq oturus" adlanır. Bu vəziyyətdən bir ayaqla aşağı qoldan təkan, digərini yelləndirməklə qollarda sallanmaya (baş aşağı) keçmək. Bu vəziyyətdən başı arxaya aparmaq və çanaq-bud oynığından açılmaq. Bu zaman bud qola dirənəcəkdir. Bir neçə saniyədən sonra ayağı buraxmaq və çıxış vəziyyətinə qayitmaq.




Şəkil 41

Akrobatika (oğlanlar)

İrəli mayallaq aşaraq kürəklərdə duruş.

Dayaqlı oturuş (şək. 42, vəz.1) və ya dizlərdə dayaqdan qıçları açaraq çanaq-bud oynağından bükülmək və başı sinəyə əyərək, boyun və kürəklər üzərinə enmək. Sonra pəncələri döşəmədən ayırmadan əlləri kürəklər altına dayağa qoyub (şək. 42, vəz. 2) ayaqları kürəklər üzərində duruş vəziyyətinə qaldırmaq (şək. 42, vəz. 4). Qruplaşaraq irəliyə yuvarlanıb durmaq.



Arxaya mayallaq aşaraq ayaqlar aralı dayaq (oğlanlar).


İcra texnikası: Arxaya adı mayallaq aşmadan ancaq tamamlayıcı hissə ilə fərqlənir. Belə ki, arxaya yuvarlanıb dayağa keçid zamanı ayaqlar yanlara aparılır. Əllərə istinad edərək ayaqlar aralı dayaq vəziyyəti alınır.



Şəkil 43

Baş və qollar üzərində duruş.


İcra texnikası: Oturaraq dayaqdan (şək.44, vəz.1) bədənin ağırlığını əllər üzərinə keçirin, alını əllərdən bir az irəlide döşəyə dirəyin (şək. 44, vəz. 2) (əllərin və başın dayaq nöqtələri üçbucaq əmələ getirir), qıçların təkanı ilə baş və əllər üzərində duruşa keçin. (şək. 44, vəz. 3) Sakit halda qıçları düzəldin, ayaqları yuxariya qaldırın. Hərəkəti eks tərəfə icra edərək çıxış vəziyyətinə qaydırın.



Şəkil 44 1 2 3

Köməkçi hərəkətlər:

1. Gimnastika divarında bükülərək arxadan sallanmış vəziyyətdən (şək. 45, vəz.1) açılaraq sallanmış vəziyyətə (şək. 45, vəz. 2) keçmək. X 4-6 dəfə.



Şəkil 45

2. Döşəmədə nişanlanmış nöqtələrə başı və əlləri dayağa qoymaq. Bədənin ağırlığını bərabər bölüşdürməklə baş və əllər üzərinə keçirmək, ayaqları döşəmədən qaldırmadan bu vəziyyətdə 3-4 san qalmaq X 4-6 dəfə.


3. Divar öündə baş üzərində, qıçları bükərək dayanmaq (köməklə və müstəqil) X 4-6 dəfə.

4. Divar öündə baş üzərində qıçları bükərək duruşdan tədricən qıçları düzəldərək ayaqları yuxarıya qaldırmaq və bu vəziyyətdə 5-6 san qalmaq, ç.v. qayıtmak X 4-6 dəfə.

Qıçları bükərək baş üzərində duruş (qızlar).

Bu hərəkət baş və əller üzərində durusun öyrənilməsi üçün köməkçi hərəkət hesab olunur.


İcra texnikası: Dayaqlı oturuşdan (şək. 46, vəz.1) qıçları açaraq başla döşəyə dirənmək (şək. 46, vəz. 2), bədənin ağırlığını baş və əller üzərinə keçirərək əvvəlcə bir qıçı (şək. 46, vəz.3), sonra digərini dizdən bükərək, təkan vermədən sinəyə tərəf çəkmək və qıçları bükərək baş üzərində duruş vəziyyəti almaq (şək. 46, vəz.4).



Şəkil 46

Arxaya mayallaq aşaraq yarımspaqat (qızlar).

İcra texnikası: Dayaqlı oturuşdan əllər bir qədər irəlidə (şək. 47, vəz. 1) – bədənin ağırlığını əllər üzərinə keçirmək, sonra əllərlə təkan verərək arxaya yuvarlanmasıq (şək. 47, vəz. 2, 3). Arxaya yuvarlanmasıq qurtardıqdə, bir qıçı dizdən bükərək sinəyə tərəf çəkmək (şək. 47, vəz. 4) və dizüzərinə dayağa qoymaq. Digər qıçı bükməyərək tam açmaq və arxaya qaldırmaq, diz üzərində duraraq əllər dayaqda (şək. 47, vəz. 5). Qıçı aşağıya endirərək arxaya aparmaq, əlləri döşəmə ilə sürüşdürürlərək gövdəni düzəltmək, yarımspaqat vəziyyəti almaq (şək. 47, vəz. 6).



Şəkil 47

1. Dayaq nədir?
2. Sallanma nədir?
3. Turnikdə və paralel qollarda gimnastika hərəkətləri hansı qabiliyyəti inkişaf etdirir?
4. Siz səhər gimnastika kompleksini icra edirsinizmi?
5. Bir neçə hərəkətdən ibarət sadə səhər gimnastikası kompleksini nümayış etdirin.


BASKETBOL

Əsas oyun fəndləri

Basketbolda irəliləmənin uzlaşdırılması topla və topsuz yerinə yetirilən 2-3 üsüldan ibarət ola bilər: qaçış-sürətlənmə; qaçış-dayanma; irəliyə qaçış-dayanma-axaya qaçış; sağa-sola bitişdirici addımlar; topun yerində cilənməsi, axaya cilənməsi, bitişdirici addımlarla sağa-irəliyə ciləmələr kimi irəliləmə üsulunun seçilməsi konkret şəraitdən asılıdır. Yerdəyişmələri icra etmək üçün onların icrası təklikdə yaxşı mənimsənilməlidir.

Hərəkət istiqaməti və sürəti dəyişməklə, kürəyi müdafiəciyə çevirməklə topun aparılması (şək.1).

Rəqib müdafiəçini keçmək üçün zəruri basketbol elementidir. Topu sağ əllə ciləyərkən döşəmədən qalxan top sol əllə keçirilir. Sol ayaq üzərində sağ çiyinlə arxaya, kürəyi müdafiəciyə tərəf dönmə və topun sol əllə cilənərək aparılması icra olunur. Oyun ərzində topun aparılma sürəti həm rəqib, həm də komanda yoldaşlarının fərdi fəaliyyətindən asılı olaraq daim dəyişir.



Şəkil 1


Topa yiyələnmə

Topu dartaraq (qopararaq) ələ keçirmək.

Əgər müdafiəçi topu ələ keçiribsə, bu zaman onun əlindən topu dartıb almağa çalışmaq lazımdır. Bunun üçün hər iki əllə topu möhkəm tutaraq kəskin hərəkətlə özünə tərəf dartmaq və eyni vaxtda gövdəni yana çevirmək lazımdır. Rəqibin müqavimətini dəf etmək üçün top üfüqi ox ətrafında fırladılmalıdır.

Topun qəbulu zamanı vurularaq ələ keçirilməsi.


Müdafiəçi hücumçuya yaxınlaşır və onun topa fəaliyyətinə fəal mane olur. Bunun üçün o topa tərəf əlini uzadır və sonra əvvəlki vəziyyətinə qayıdır. Əlverişli an yarandıqda topun kəskin və qısa hərəkətlə vurulması barmaqları bir yərə sixilmiş əllə icra olunur. Topun vurulması onun rəqib tərəfindən tutulması anında və aşağıdan icra edildikdə daha effektli hesab olunur. Xüsusən, hoppanaraq topu yuxarıda tutub, dayağa enmə anında aşağıdan vuraraq topu ələ keçirmək daha əlverişlidir (şək. 2).




Şəkil 2

Çiləmə zamanı topun vurularaq ələ keçirilməsi.

Müdafıəçi topu çiləyərək aparan hücumçunun hərəkət sürətinə müvafiq hərəkət edir, onun hərəkət ritmini müəyyənləşdirir və top döşəmədən qalxdığı anda yandan vuraraq topu hücumçudan uzaqlaşdırır (şək. 3). Bu texniki üsulu hücumçunun arxa tərəfindən də yaxınlaşaraq icra etmək mümkündür (şək. 4).



Şəkil 3. Rəqib topu çiləyərkən topun yandan vurulması.



Şəkil 4. Topun arxadan vurulması.

Dayanmalar və dönəmələr

Dönmələr basketbol oyununda çox mühüm fəndlərdən biridir. Bu hücumçu üçün müəyyən oyun şəraitlərində topu itirməmək, müdafiəçini keçməkdə mühüm fəaliyyət növü hesab olunur. Dönmənin icrasından sonra topu səbətə atmaq, çiləyərək irəliləmək, komanda yoldaşına ötürmək olar. Və bütün bu fəaliyyətlər zamanı topu müdafiəcidən qorumaq lazımdır. Dönməni icra edən oyuncunun hərəkəti pərgarın (sirkulun) hərəkətini xatırladır. Pərgarda olduğu kimi dönməni icra edən oyuncu da bir ayaq üzərində ya tam, ya da yarımcıq dönerək öz

fəaliyyətini qurur. Bu zaman oyunçu dayaq ayağını yerdən götürməməlidir. Oyun qaydaları dönmələrin icrası zamanı müəyən məhdudiyyətlər qoyur. Bu məhdudiyyətləri əvvəlcədən bilmək olduqca zəruridir.



Şəkil 5

Ən sadə qayda topu yerində durub, qəbul edən oyunçuya aiddir. Bu oyunçu istənilən tərəfə, sağa və ya sola döñə bilər. Bunu o özü seçir. Məsələn, tutaq ki, oyunçu hərəkətdə, bir ayağı yuxarıda olduqda topu qəbul edir və topu səbətə atmazdan və ya ötürməzdən əvvəl dönmək qərarına gəlir. Belə halda o, ilk növbədə havada olan ayağını döşəməyə qoymaqla dayanmalıdır. Belə dayanma *iki sayla dayanma* adlanır, yəni topu qəbul etmə anı "bir" və ikinci ayağını dayaşa qoysaqda "iki" (şək. 5).



Şəkil 6

İki sayla dayanma zamanı arxadakı ayaq dayaq ayağı hesab olunur və onun ətrafında istənilən qədər dönmələr icra etmək mümkündür (onu döşəmədən götürmədən).

Əger iki sayla dayanma anında oyunçu pəncələrini paralel qoyubsa, o zaman əsas ayaq, dayaq ayağı bir sayda döşəmədə, dayaqda olan ayaq hesab olacaqdır.

Bəzi hallarda dayanma "bir" sayda icra olunur. Oyunçu hər iki ayağı havada olduqda topu tutur və bundan sonra eyni vaxtda hər iki ayaq üzərinə dayaşa enir. Belə hallarda oyunçu istənilən tərəfə və istənilən ayaq üzərində döñə bilər (şək. 6).

Şəkil 7-də oyunçunun geriyə dönməsi göstərilir. Bu zaman onun sağ çiyni topla birlidə arxaya hərəkət edir və rəqibdən uzaqlaşır.



Şəkil 7



Şəkil 8

Nə vaxt rəqib topla olan oyunçunu şəkil 8-də göstərildiyi kimi qarşılıyırsa, o zaman topu itirmək təhlükəsi meydana çıxır. Rəqib topun sağa və ya sola ötürülməsi zamanı onu ələ keçirməyə hazırlıdır. Oyunçu dönmə edərək topu sağa ötürmək qərarına gelir. Onun sağ ayağı dayaq ayağıdır. Və o, sol ayaqla arxaya hərəkət edərək dönmə yerinə yetirir. Belə vəziyyətdə ciyinlər topu rəqibdən gizlədir (şək. 9, 10). Dönmə elə bir həddə icra olunmalıdır ki, topla olan oyunçu kürəyini rəqibə tərəf çevirir və o, bütün gövdəsi ilə topu qoruyur (şək. 10). Bundan sonra o, nəzərdə tutduğu ötürməni yerinə yetirmək imkanı əldə edir.



Şəkil 9



Şəkil 10

Öturmələr

Basketbolda öturmələr topun səbətə atılması üçün əlverişli mövqeyə çıxarılması məqsədi ilə istifadə olunan texniki üsuldur. Topla hərəkət edən oyunçu müdafiəçinin fəal müqaviməti ilə qarşılaşdıqda sərbəst vəziyyətdə yerləşən komanda yoldaşına öturmə etməlidir. Bu cür öturmələr basketbolu dinamik, maraqlı oyuna çevirir. Topu komanda yoldaşına dəqiq öturmək hər bir oyunçu üçün zəruri bir bacarıqdır. Müxtəlif öturmə növləri mövcuddur. Burada siz oyun prosesində tez-tez istifadə olunan öturmələrin icra üsulları ilə tanış olacaqsınız.

Topun iki əllə sinədən ötürülməsi.

Digər öturmə üsullarına nisbətən daha tez-tez istifadə olunur. Bu öturmə üsulu rəqibin fəal müqavimətinin olmadığı, sadə oyun şəraitində, qısa və orta məsafələrə topun tez və dəqiq ötürülməsinə imkan verir.

Bu öturmə zamanı top qolların bütün oynaqlardan kəskin düzəlməsi hesabına, gövdənin irəliyə, əlin topa əks fırlanma hərəkəti verməklə lazımi istiqamətə itələnir (şək.11).



Şəkil 11



Şəkil 12



Şəkil 13

Topun iki əllə sinə öündən ötürülməsi üçün çıxış vəziyyətində top sinə səviyyəsində, əllər topun mərkəzi hissəsindən bir az arxada, geniş və sərbəst tutulmuş barmaqlarla saxlanılır (şək. 12). Çıxış vəziyyətində ayaqlar bir-birinə paralel qoyulur. Öturmənin yumşaq alınması üçün əllərlə özündən aşağıya və geriyə olmaqla çox da böyük olmayan ilgəkvari (qövsvari) bir hərəkət etmək (şək.13) və topu dayanmadan irəliyə, atma istiqamətinə itələmək lazımdır. Bu zaman gövdəni irəliyə əyilməklə qıçların və qolun qüvvəsinin topa ötürülməsinə nail olmaq zəruridir. Gövdə öturmənin ardınca hərəkət etməlidir (şək. 14, 15).

Öturmə hərəkəti nə qədər tez icra edilərsə, onun rəqib tərəfindən əle keçirilmə ehtimalı bir o qədər azdır.



Şəkil 14



Şəkil 15

Topun iki əllə aşağıdan ötürülməsi.

Bu öturmə üsulundan daha çox dayanma və dönmədən sonra, eyni zamanda digər hallarda, qısa və ya orta məsafələrə öturmələr üçün də istifadə oluna bilər. Bu öturməni müdafiəçi və komanda yoldaşının yerləşmə vəziyyətindən asılı olaraq sağ və sol tərəfdən icra etmək mümkündür. Bu zaman top əvvəlcə arxaya, buda tərəf aparılır, sonra hər iki əlin hərəkəti ilə irəliyə göndərilir.



Şəkil 16



Şəkil 17



Şəkil 18




Şəkil 19

Topun ötürülməsi zamanı qızalar eynivaxtlı hərəkət edir. Top arxaya, buda tərəf aparılırla rəqiblərə addım atılır, qızalar dizdən azacıq bükülür (şək. 16). Qolaylandırma hərəkətinin sonunda sağ qol daha çox arxaya aparılır (şək. 17). Bu vəziyyətdən hər iki əl topu yüngülce fırladaraq rəqiblərə itələyir. Top rəqiblərə gəndərildikdə bədən bütün ağırlığı ilə onun ardınca hərəkət edir (şək. 18, 19).

Topun iki əllə yuxarıdan ötürülməsi.

Rəqibin fəal müdafiəsi zamanı orta məsafələrə ötürmələrdə istifadə olunan texniki üsuldur. Bu ötürmə zamanı topun baş üzərində yerləşməsi onu rəqib müdafiəçi üzərindən komanda yoldaşına dəqiq ötürməyə imkan verir.

İcra texnikası: Oyunçu azacıq dirsəkdən bükülmüş qollarla topu baş üzərinə qaldırır, baş arxasına aparır (şək. 20, vəz.1) və qolları kəskin hərəkətlə dirsəklərdən düzəldərək əllərin fəal hərəkəti ilə topu komanda yoldaşına ötürür (şək.20, vəz. 2-3)



Şəkil 20

Topun səbətə atılması

Yaxşı basketbol oynamaq üçün bütün texniki fəndlərə yiyələnmək lazımdır. Lakin bu fəndlər içərisində oyunun nəticəsi üçün xüsusi rolü olanı topun səbətə atılması bacarığıdır. Qalan bütün texniki üslub və fəndlər, onlardan istifadə topun əlverişli vəziyyətdən səbətə atılması üçün şərait yaratmaqdır. Siz artıq 6-cı sinifdə bir neçə sadə atma texnikasına yiyələnmisiniz. Burada isə digər atma üsullarının icra texnikası ilə tanış olacaqsınız.

Bir əllə çiyindən atma.

Struktur cəhətdən sinədən iki əllə atmaya oxşardır. Atmanın bu üsulu uzaq məsafədən səbətə hücumlar və cərimə atmaları zamanı geniş istifadə olunur. Qiçlar da iki əllə sinədən atmada olduğu kimi hərəkət edir. Bu iki üsul arasında fərq atmanın əvvəlindəki ilk hərəkətdədir: bir əl topdan götürülür, digəri onu səbətə istiqamətləndirir (şək. 21).

Atma ilk çıxış vəziyyətində topun qövsvari hərəkəti ilə başlayır (şək. 22), lakin qövsvari hərəkətin sonunda top yuxarıya qalxdığı anda əl ələ çevriləməlidir ki, biri topun altında, digəri isə topun arxasında yerləşmiş olsun (şəkil 23). Belə halda sağ əl topun arxasında, sol əl isə sadəcə olaraq topu lazımı vəziyyətdə saxlayır. Bu vəziyyətdən sağ əllə atma icra olunur (şəkil 24).



Şəkil 21



Şəkil 22



Şəkil 23



Şəkil 24

Tullanaraq bir əllə çiyindən atma.

Bu atma zamanı hərəkətdə (qaçaraq, irəliləyərək) səbətə yaxınlaşmaq, yuxarıya tullanmaq, topu səbətdən təxminən 30-35 sm hündürlükdə lövhəyə (şitə) vurmaq lazımdır. Lövhədən qayidian top səbətə düşməlidir (şək. 25). Bu üsulla atmanın nəticəsi əsasən qiçların düzgün işi ilə təmin edildiyi üçün onun öyrənilməsinə diqqət yetirmək lazımdır. Əgər siz səbətə sağ tərəfdən yaxınlaşırınsa, o zaman atmanın icrası üçün yuxarıya sol ayağın təkanı ilə tullanmaq gərəkdir (şək. 26). Bu sizə sağ əllə atmanı icra edərkən müvazinəti daha yaxşı saxlamağa kömək edəcəkdir. Çox vaxt topun bu üsulla səbətə atılması lövhəyə yaxında yerleşən əllə yerinə yetirilir (şək. 27). Bu da topu rəqibdən qorumaq üçün icra edilir. Bu hərəkət mənimləndikdən sonra səbətə sol tərəfdən yaxınlaşaraq sağ ayağın təkanı ilə atmaya yiyələnmək lazımdır (şək. 28). Çalışmalısınız ki, "solla təkan, sağla topu səbətə atma" və əksinə qaydasını yadda saxlayasınız (şək. 29). Hərəkətdə atmanın icra texnikasına yiyələndikdən sonra çiləmədən və ya topu qəbul etdikdən sonra atmanın icrasını öyrənməlisiniz.



Şekil 25



Şekil 26



Şekil 27




Şekil 28



Şekil 29

Topu tutduqdan və qaçışdan sonra topun səbətə atılması.

Komanda yoldaşının ötürməsindən topu qəbul edərək sağ ayaqla, sonra sol ayaqla addım icra edilir. Bununla eyni vaxtda top yuxarıya qaldırılır, sol ayaqla təkan icra edilir və yüksək tullanmada top səbətə göndərilir (şək. 30).



Şekil 30

Diqqət yetirmək lazımdır ki, sağ və sol ayaqla addımların icrası zamanı top atmaya qədər hər iki əllə yuxarıya qaldırılır. Hər iki qol düzəldikdən sonra sol əl yana aparılır. Atma sağ əllə, topu səbətdən 30 sm hündürlükdə şitə istiqamətləndirməklə icra olunur.

1. Basketbol oyunu hansı qabiliyyəti inkişaf etdirir?
2. Topun ötürülməsinin hansı üsullarını bilirsiniz?
3. Ötürmə üsullarını nümayiş etdирə bilərsinizmi?
4. Topun səbətə atılmasının hansı üsullarını tanıyırsınız?
5. Onları nümayiş etdirin.

HƏNDBOL

Əl topu və ya həndbol adlandırılan bu idman növü XIX əsrin sonlarında Hollandiyada yaranmışdır. Çox qısa vaxt ərzində həndbol maraqlı və emosional idman növü kimi bütün dünyaya yayıldı. Hazırda həndbol üzrə Dünya çempionatı, qitə birinciliyi keçirilir, bu oyun Olimpiya oyunlarının programına daxil olunmuşdur.

Həndbol ilk dəfə 1936-ci ildə Berlində keçirilən yay Olimpiya oyunlarının programına daxil edilmişdir.

Məzmununa görə həndbol oyunu insan üçün gündəlik zəruri olan hərəki bacarıqlardan: sürətli qaçışdan, sıçrayışlardan və atma hərəkətlərdən ibarətdir. Bu mənada həndbol şagirdlərdə hərəki qabiliyyətlərin inkişaf etdirilməsi və fiziki hazırlığın yüksəldilməsi üçün universal vasitə hesab oluna bilər.

Sistemli olaraq həndbol oyunu ilə məşğul olmaq yeniyetmələrdə sürətli yerdəyişmə, topla cəld, qəfil və çevik hərəkət etmək, gözlənilmədən dəyişən şəraitlərə vaxtında reaksiya vermək, komanda yoldaşları ilə əməkdaşlıq etmək kimi bacarıqların formalaşmasına şərait yaradır. Bu oyunun üstün cəhətlərdən biri də burada oyun mövqeyi qazanmaq və topla mübarizə zamanı rəqibə qüvvə tətbiq etməyə icazə verilməsidir. Bu da öz növbəsində şagirdlərdə mübarizlik, qüvvə potensialını artırmaq həvəsi yaradır. Həndbol oyunu şəraitin dinamikliyi, kəskin olması səbəbindən həmişə yüksək emosional fonda keçir. Bu da həm ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafına, həm də şagirdlərin diqqət, qətiyyət, iradi xüsusiyyətlərinin formalaşmasına zəmin yaradır.

Azərbaycan Həndbol Federasiyası 1992-ci ildə təsis olunmuşdur və 1992-ci ildən Beynəlxalq Həndbol Federasiyasının üzvüdür.

Əsas oyun qaydaları

Həndbol ölçüləri 18 metrdən 40 metrə kimi uzunluğu, 9-20 metr eni olan meydançada oynanılır. Qapının ölçüləri 3x2 metrdir (mini həndbol üçün 2,70 x 1,80 m). Hər bir komanda 7 oyuncudan (onlardan biri qapıcıdır) ibarətdir. Oyunun istənilən vaxtı oyuncunu əvəz etməyə icazə verilir. Həndbol oyunu qızlar üçün hər biri 15 dəqiqə olan 2 hissədən, oğlanlar üçün isə hər biri 20 dəqiqə olan 2 hissədən ibarətdir. Yaşlı idmançılar 2 hissəlik oyunun hər bir hissəsində 30 dəq mübarizə aparırlar. Hissələr arasında 10 dəq.-lik fasıl verilir. Hər bir iştirakçı oyun prosesində topu əlində 3 saniyə saxlaya, topla 3 addım ata bilər. Bundan sonra top ya çilənməli, ya ötürülməli, ya da qapiya atılmalıdır.

Topun bir əllə çilənməsi istənilən vaxt müddətində davam etdirilə bilər. Lakin top əllə tutulub saxlanıldıqda dərhal ötürülməli və ya qapiya atılmalıdır. Top yan xətdən oyuna bir əllə atmaqla daxil edilir. Əgər top üz xətdən müdafiəçiye dəyərək çıxırsa, o zaman künc zərbəsi atılır. Topu küncdən atan oyuncuya 3 metrdən çox yaxınlaşmaq olmaz.

Meydançadan oyuncular qapıcı meydançasına daxil ola bilməzlər. Qapıcı isə ümumi oyun qaydalarına riayət etməlidir.

Qaydapoymalarla görə cərimələr. Həndbol oyununda ciddi hesab olunmayan: topla qaçış, iki ciləmə, ayaqla oyun, qapıcı zonasına daxil olma, əllə blok qoyma, rəqibi tutma, vurma kimi qayda pozuntuları zamanı həmin yer-dən sərbəst cərimə atışı verilir. Oyunçunun qapiya real top vurma imkanının qarşısının qaydapoyma yolu ilə alındığı bütün hallarda qapiya 7 metrlik cərimə atışı təyin olunur.

Kobud qayda pozmalar və ya idmançıya yaraşmayan davranışa görə oyunçu əvəz olunmadan 2 dəqiqəlik müddətə oyundan kənarlaşdırılır. 3 dəfə oyundan kənarlaşdırılan həndbolçu bu oyunda iştirak etmək hüququnu itirmiş olur. Onu başqa oyunçu əvəz edir.

Həndbol oyunu meydançanın mərkəzindən, püşkatma yolu ilə müəyyən edilmiş komanda tərəfindən başlanılır. Hər bir buraxılmış qoldan sonra top buraxan komanda meydançanın mərkəzindən oyuna başlayır.

Həndbol oyunu zamanı təhlükəsizlik tədbirləri

Həndbol qaydalarından da göründüyü kimi bu oyun yeni başlayanlar üçün kifayət qədər zədəalma ehtimalı yüksək olan bir idman növüdür. Digər tərəf-dən yüksək emosional oyun şəraiti heç də həmişə oyun qaydalarını diqqətdə saxlamağa imkan vermir. Bu səbəblərdən də oyuna hazırlıq və oyunun gedişində bir sıra təhlükəsizlik tədbirlərinə əməl edilməsi məqsədə uyğundur. Bunlar aşağıdakılardır:

1. Hər bir iştirakçının əvvəlcədən oyun qaydalarını bilməsi;
2. Oyun meydançasından bütün kənar əşyaların (kağız, zibil, kiçik daş, qum və s.) yiğisidirilməsi;
3. Qapının döşəməyə möhkəm bərkidildiyini, torun qapiya bağlandığını və torla qapı arasında topun keçəcəyi boşluğun olmamasını yoxlamaq;
4. Oyunçuların idman formasında, altı yumşaq materialdan olan ayaq-qabıda olmalarını, heç bir sıraqa, saat, qolbaq, digər zinət əşyalarının olmamasını yoxlamaq. Dırnaqların uzun olmasına yol verməmək;
5. Oyundan əvvəl yixılma zamanı özünü mühafizə hərəkətlərini imitasiya (yamsılamaq) etmək, bir neçə dəfə irəliyə-yanlara yumşaq yixılaraq mayalaq aşma hərəkətlərini icra etmək;
6. Tullanaraq qapiya top atarkən yuxarıya-irəliyə istiqamətlənmək, qıçları rəqib komandanın müdafiəçilərindən kənara çəkmək;
7. Atmalar və blokqoymalar zamanı gözü yummamaq;
8. Blokqoyma zamanı hücumçunu düz əllərlə saxlamamaq, arxadan onu tutub saxlamamaq;
9. Qapıcıya qapının yuxarı tirindən sallanmamaq, qapıcı zonasından kənara çıxmamaq lazımdır.

Əsas oyun fəndləri

Müdafiəçinin duruşu (şəkil 1) – oyunçu ayaqları addım enində aralı və dizdən bir az bükülü, gövdəsi bir qədər irəliyə əyilmiş vəziyyətdə durur. Ovuclar irəliyə, barmaqlar aralı olmaqla əllər geniş şəkildə yanlara-yuxarıya aparılır.



Şəkil 1


Həndbolda müdafiəçi hər an topu ələ keçirməyə, hücumçuya blok qoymağa, əlverişli mövqə tutmağa və hücum etməyə hazır olmalıdır. Qeyd olunanlara yiyələnmək üçün siz bitişdirici addımlarla sağa və sola hərəkət etməyi, qəfildən 3-4 metr məsafəyə irəliyə çıxmağı, topu ələ keçirmək üçün 8-15 metr məsafəyə kəskin hərəkətlə qaçmağı öyrənməlisiniz.

Hücumçunun duruşu (şəkil 2) – qıçlar diz oynağından azacıq bükülü, bir ayaq irəlidə, digəri ondan 40-50 sm arxada, qollar azacıq dirsəkdən bükülü və irəliyə, topa tərəf aparılmışdır, oyuncu irəliləməyə və topu ələ keçirməyə hazırlıdır.



Şəkil 2

Qapıcıının əsas duruşu (şəkil 3) – həndbol oyununda qapıcı qıçları diz oynağından azacıq bükülü, pəncələri bir-birindən 20-25 sm aralı, qolları dirsəkdən bükülü, ovucları yuxarı-yanlara aparmaqla durur. O daim oyuna hazır olmalıdır. Yanlardan hücum zamanı yaxın künclə dayanmalıdır. Qapı tırinə yaxın qol yuxarı qaldırılaraq yuxarı künclü bağlayır. Digər qol yuxarı-yana aparılırla uzaq künclü bağlayır.



Şəkil 3

Meydançada yerdəyişmə – həndbol oyununda əsas texniki element hesab olunur. Oyunçular meydançada adı və bitişik addımlarla, üzü və kürəyi irəliyə olmaqla qaçışla, sıçrayışlar və sürətlənmələrlə yerdəyişmələr edirlər. Səmərəli yerdəyişmə oyunçuya meydançada istənilən anda əlverişli mövqə tutmağa, rəqibdən yayınmağa, qapiya hücum üçün əlverişli mövqeyə çıxmağa imkan verir.

Müdaficilərin yerdəyişməsi – əsasən bitişik addımlarla müdafiə durusunda sağa-sola, sürətli, kəskin qaçışla, 3-4 metr irəliyə-arxaya öz qapısına doğru kürəyi irəliyə olmaqla qaçışla qayıdır.

Qeyd olunan bacarıqlara yiyələnmək üçün qaçışdan bitişik addımlarla irəliləməyə keçidi, dönmələrlə qaçışı, kürəyi irəliyə olmaqla qaçışı və bu vəziyyətdən bitişik addımlarla irəliləməyi öyrənmək lazımdır.

Hücumçunun yerdəyişməsi – bu qısa, 6-8 metr məsafəyə kəskin sürətlənmələr, bitişik və çarpez addımlarla sağa-sola qaçışlar, 20-30 m məsafələrə sürətlənmələr, üzü və kürəyi qaçış istiqamətinə olmaqla sürətli, istiqaməti dəyişməklə qaçışlar, tullanmalardan ibarət bir fəaliyyətdir.

Həm hücumçu, həm də müdafiəçi sürətli qaçışdan sonra dayanmaq və bu zaman müvazinəti saxlamaq bacarığına malik olmalı, əsas duruş vəziyyətlərini saxlamalıdır.

Bu bacarıqlar rəqiblərə üstün gəlmək və s. əlverişli mövqeyə çıxməq üçün zəruri olan amildir.

Qaçışdan sonra bir və ya iki addımla dayanma (Şəkil 4 – qaçışdan sonra oyunçu ayaq pəncəsini daxilə çevirməklə geniş tormozlayıcı addımla hərəkətini dayandırıra bilir. Kəskin sürətlənmədən sonra bir qısa addım, ardınca isə tormozlayıcı addım icra olunur. Gövdə düz vəziyyətdə və ya bir qədər arxaya aparılır.



Şəkil 4

Qapıçının yerdəyişməsi – meydança oyunçularından qapıçının yerdəyişməsi xeyli fərqlənir. Qapıcı əsas durusda bitişik addımlarla bir qapı tirindən digərinə tərəf topun hərəkətinə müvafiq olaraq, qısa, cəld addımlarla yerdəyişmə edir. Qapiya hücum zamanı irəliyə çıxır, arxaya qayıdır. Qapiya hücum zamanı qapıcı daim hərəkətdə olmalıdır, topu geriye qaytarmağa hazır olmalıdır.

Yerdəyişmə və dayanmaları mənimşəmək üçün hərəkətlər:

- Cütlükdə:** Bir oyunçu irəlidə kürəyi hərəkət istiqamətinə olmaqla bitişik addımlarla qaçır, ikinci oyunçu adı qaçışla ona çatır, onu hərəkət istiqamətin-

dən çıxarmağa çalışır. Sonra oyuncular yerlərini dəyişirlər.

2. **Cütlükdə:** Hükümçü sürətlənərək və qaçış istiqamətini sağa-sola dəyişərək rəqibi (öz yoldasını) yandan keçmək istəyir. Digər oyuncu bitişik addımlarla geriye hərəkət edir, hücumunun onu keçməsinə imkan vermir. Müyyəyen məsafədən sonra oyuncular yerlərini dəyişirlər.

3. **Qruplarla:** 6-8 nəfərdən ibarət bir-birinin kəmərindən tutmuş sıranın qarşısında duran oyuncu sağa və sola qaçaraq sıranın sonundakı oyuncunu tutmağa, onu sıradan ayırmağa çalışır. Bütün səra isə dağılmadan sağa-sola birlikdə hərəkət edərək öz oyuncusunu müdafiə edir. Axırıncı oyuncu sıradan ayrıldıqdan və ya sira dağıldıqdan sonra irəlidə duran oyuncu sıraya hücum edən sıranın əvvəlində durur, axırıncı isə onun yerinə keçir, oyun eyni qaydada davam edir.

Topun bir və iki əllə tutulması – bu zaman oyuncunun qıçları dizdən, qolları dirsəkdən azacıq bükülü, əlləri sinə öündə yerləşir. Top ovucda geniş açılmış barmaqlarla tutulur. Bu vəziyyət topu rəqibdən gizlətməyə, onu ötürməyə və çiləməyə imkan verir.

Topun bir əllə tutulması ötürməyə, atışa, çiləməyə hazırlıq zamanı müvazi-nətin saxlanması hesabına həyata keçirilir. Geniş açılmış barmaqlar topu hər tərəfdən əhatə edir, onu azacıq sıxır.

Topun iki əllə tutulması (Şəkil 5) – topun tutulması oygunun əsas elementidir. Ən sadə və etibarlı üsul topun iki əllə tutulmasıdır. Topun inamlı tutulması bacarığına yiylənmək üçün əvvəlcə yerində, hərəkətdə, tullanmadı müxtəlif istiqamətlərdən gələn topları tutmağı öyrənmək zəruridir.

Topu yerində dayanaraq tutmaq üçün üzü topa tərəf çevrilmək, dirsəkdən azacıq bükülmüş qolları gələn top istiqamətinə aparmaq lazımdır. Əl barmaqları açılır və gərginləşdirilir. Baş barmaqlar demək olar ki, bir-birinə toxunur. Qalan barmaqlar isə topun düşəcəyi "qırı" yaradır. Topun ələ toxunduğu an qollar dirsək oynağından bükülərək uçub gələn topun qüvvəsini amortizasiya edir, barmaqlar topu tutur. Topu tutarkən oyunu davam etdirmək üçün dərhal dayanıqlı vəziyyət almaq lazımdır. Topu qəbul edərkən qıçları dizdən bükmək, topa yumşaq yerə enmək və növbəti ötürməni icra etmək üçün əli əlverişli möv-qeyə aparmaq lazımdır.


Müxtəlif istiqamətlərdən: hündürdən, aşağıdan, yandan diyirlənərək sıçrayışla gələn topların qəbulunu və dərhal ötürülməsini öyrənmək həndbol oyununda inamlı çıxış üçün zəruridir. Bu topların qəbulu və ötürülməsini əvvəlcə cütlükdə öyrənin. Topun bir-birinə ötürmə məsafəsini, ötürmə qüvvəsini tədricən artırmaqla əvvəlcə topun sadə qəbulu və ötürülməsi fəndlərinə yiylənin. Daha sonra topun ucuş istiqamətini, ötürmə formasını mürəkkəbləş-dirməklə nisbətən çətin fəaliyyət bacarıqlarına yiylənmək mümkündür.



Şəkil 5

Topun ötürülməsi (şəkil 6) – oyunun ən mühüm elementlərindən biridir. Topun ötürülməsi dəqiq, sürətli, güclü və vaxtında həyata keçirilməlidir. Öturmə yerində, hərəkətdə sıçrayışla, gizlin sağ və sol əllə icra edilir.


Həndbolda daha geniş öturmə bükülmüş qolla yuxarıdan ötürmədir. Sağ əllə öturmə zamanı gövdənin sol hissəsi yanğı atma istiqamətinə çevrilir, sol ayaq irəliyə qoyulur. Top dirsəkdən yüngülə bükülmüş baş və ya ondan azacıq hündürdə, yan tərəfdə yerləşən əllə tutulur. Gövdənin irəli-sola kəskin dönməsi və arxada yerləşən qızın təkanı ilə topun ötürülməsi icra edilir. Əvvəlcə öturmə edən qolun dirsəyi, sonra ciyin irəliyə aparılır, qol kəskin hərəkətlə düzəlir, top əlin və barmaqların hərəkəti ilə irəliyə göndərilir.



Şəkil 6

Topun qəbulu və ötürülməsi bacarığının formalaşdırılması üçün hərəkətlər:


- Cütlükde:** Topun 5-6 m məsafədən qarşılıqlı qəbulu və ötürülməsi (Cütlükler arası məsafə getdikcə artırılır) X 20-25 dəfə.
- Cütlükde:** Topun sağ və sol əllə qarşılıqlı qəbulu və ötürülməsi (Topun atma sürəti getdikcə artırılır) X 20-25 dəfə.
- Komandalı:** Sınıf qarşı-qarşıya duran, bərabərsayılı iki cərgəyə bölünür (Öturmə məsafəsi getdikcə artırılır). Topun qəbulu və ötürülməsi X 28-20 dəfə.
- Komandalı:** Sınıf iki cərgədə qarşı-qarşıya düzülür. Bir cərgə qarşıya tərəf 4-5 m məsafədə topu çiləyir və qarşı tərəfdəki yoldaşına ötürür, öturmə məsafəsi 6-8 metrdir. Sonra cərgələr yerlərini dəyişir X 10-14 dəfə (şəkil 7).



Şəkil 7


5. **Komandalı:** Sınıf iki sırada düzlenir. Hər sırada birinci oyuncu topu 6-8 m ciləyərək irəliləyir, kəskin dayanır, dönərək öz sırasındaki ikinci oyuncuya ötürür, qəçəraq sıranın sonuna keçir. Topu yerə salan, düzgün ötürməyən iştirakçı 1 cərimə balı alır. Hərəkəti daha tez başa vuran komanda qalib hesab olunur.

6. **Komandalı:** Sınıf bərabərsayılı iki komandaya bölünür və bir-birindən 10-12 m məsafədə qarşı-qarşıya sıradə düzülür (*Şəkil 8*). Hər komandanın bir top ötürüçü oyuncusu komandaların qarşı-qarşıya yerləşmə xəttindən 3-4 m məsafədə aralı durur. Oyuna başlayan komanda püşklə müəyyən olunur. Oyunu başlayan komandanın birinci iştirakçısı topu yan tərəfdə dayanan ötürüçüyü göndərir, 3-4 m qaćır, ötürüçünün atdığı topu qəbul edir və qarşıda dayanan rəqib komandanın birinci oyuncusuna ötürür, keçib rəqib komanda oyuncularının arxasında durur. Topu qəbul edən komanda eyni hərəkətləri təkrar edir. Öturmələr zamanı yol verilən hər bir səhvə 1 cərimə balı verilir. Cərimə balları az olan komanda qalib hesab olunur.




Şəkil 8

7. **Komandalı:** Sınıf bərabərsayılı iki komandaya bölünür, həndbol qapısı qarşısında sağ və sol tərəflərdə yerləşirlər (*Şəkil 9*). Oyuna başlayan komandanın birinci oyuncusu topu qapı ilə üz-üzə dayanmış dispetçerə ötürür, qəçəraq 7 metrlik zonaya çıxır, topu qəbul edərək dərhal qapiya atır, keçib rəqib komandanın cərgəsinin sonunda dayanır. Eyni hərəkət qapının sağ tərəfində yerləşən komanda tərəfindən icra olunur. Hər bir səhvə 1 cərimə balı hesablanır. Cərimə xalları az olan komanda qalib hesab olunur.



Şəkil 9

8. Komandali: Sınıf bərabərsayılı iki və daha çox komandalara bölünür. Hər bir komanda 1 oyuncu top öturmək üçün 9 metrlik xəttin üzərində dayanır (şəkil 10). Birinci iştirakçı 6-8 metr məsafədən topu ona atır, qəçaraq qapiya yaxınlaşır, topu qəbul edir və onu qapiya vurur. Qapiya vuralan hər bir top üçün 1 bal verilir. Hər bir səhvə görə komanda 1 cərimə xalı qazanır. Daha çox bal toplayan və cərimə xalı az olan komanda qalib gəlir.



Şəkil 10

Topun çilənməsi – həndbol oyununda əsas texniki fənd sayılmır. Bu fənd yalnız sürətli hücum və topu öturmək üçün əlverişli mövqedə oyuncu yoldaşının olmadığı halda ətrafdakı rəqib komanda oyuncularından dərhal azad olmaq üçün istifadə olunur. Hücum zonasında demək olar ki, çiləmə edilmir. Çünkü bu oyunun tempinin aşağı düşməsinə səbəb olur. Topa nəzarət edən oyuncu əlin yumşaq itələməsi ilə topu irəlidə-yanda lazımı bucaq altında döşəməyə vurur və ona zəruri qayıtma bucağı verir. Bu zaman topun vurulma qüvvəsi onun döşəmədən qayıtma hündürlüyünü müəyyən edir (70-80 sm). Topun sağ və sol əllə çilənməsi bacarığına yiylənmək lazımdır. Bu zaman topu çiləyərək müxtəlif istiqamətlərə irəliləmək, dayaq ətrafindan dönmək, fəal müdafiə səddini keçmək belə bacarıqların formalaşmasına kömək etmiş olacaqdır.

Topun yerindən qapiya atılması – həndbolda əsas texniki fəndlərdən hesab olunur və mümkün qədər çox güc sərfi ilə icra olunur. Topun qapiya atılması 7-9 metrlik zonadan və müxtəlif məsafələrdən gözlənilmədən, hazırlıqsız atmalar zamanı istifadə olunur.

İcra texnikası: Topun qapiya atılması qolun qolaylandırma hərəkəti ilə başlayır və topu tutan qol dirsəkdən azacıq bükülərək yana-yuxariya aparılır. Bədənin ağırlığı dizdən azacıq bükülmüş arxada dayanan qıç üzərinə keçirilir. Gövdə sağa döndərilir. Atma qolun düzələrək irəliyə kəskin "şallaqvari" hərəkəti ilə başlayır və əl darağının yuxarıdan aşağıya hərəkəti ilə tamamlanır. Bu da topa güc öturməklə yanaşı, həm də hədəfə tərəf dəqiq istiqamətləndirir.

Topun qapiya atılmasını mənimsəmək üçün hərəkətlər:

1. Topun ciyin səviyyəsindən, yarımqolaydan, baş arxasından hər hansı hədəfə atılması X 8-10 dəfə.
2. Topun 8-10 m məsafədən bir-birinə dəqiq atılması X 10-12 dəfə.
3. Topun 7 metrlik nöqtədən müəllimin signallı ilə qapiya atılması X 6-8 dəfə.
4. Topun 7 metrlik zonadan müxtəlif künclərə atılması 6-8 dəfə.

5. Topun yalancı qolaydan sonra qapının müxtəlif künclərinə dəqiq atılması 6-8 dəfə.

6. Atma elementi ilə hərəkətlər və oyunlar.

Topun hərəkətdə ötürülməsi – bu ötürmə dirsəkdən azacıq bükülmüş, baş arxasına və ya yan tərəfə aparılmış qolla icra olunur. Sağ əllə ötürmə sol ayağın dayağa qoyulması ilə başlanır. Bu zaman əvvəlcə sağ çiyin irəliyə verilir, sonra çiyin öni fəal hərəkət edir və qol topla birlikdə kəskin əl darağının şallaqvari hərəkəti ilə ötürməni başa çatdırır. Barmaqlar topu komanda yoldaşına istiqamətləndirir. Topun dəqiq ötürülməsi üçün həmişə iki amil: topun sürəti və komanda yoldaşlarının hərəkət istiqaməti diqqətdə saxlanılmalıdır.

Topun hərəkətdə yuxarıdan atılması – hənbolda qapiya atmanın əsas növü hesab olunur. Bu cür atmalar üç addımdan yerinə yetirilir. Bu vaxt ərzində topu tutmaq, hazırlaşmaq, qolaylamaq və atmaq lazımdır. Atma texnikasına uyğunlukcə bunu tədricən sağ və sol əllə yerinə yetirməyə çalışmaq lazımdır.

Topun sıçrayışla, qolaylanması ilə qapiya atılması – oyuncu yuxariya tullanır, bu zaman top atan əldə saxlanılır və arxaya-yuxarıya aparılır, qıçlar isə addım vəziyyətində yerləşir. Atma çiyin və qolun kəskin hərəkəti ilə tamamlanır. Barmaqlar topu hədəfə istiqamətləndirir.

Hənbolda müdafiə. Əsas funksiyası rəqib hücumçuların qapiya top atmasına, bu məqsədlə əlverişli hücum mövqeyinə çıxmasına imkan verməməkdir. Müdafiə fəaliyyətinin öyrənilməsi üçün aşağıdakı hərəkətlər tövsiyə olunur:

1. Müxtəlif istiqamətlərə yerdəyişmələr X 6-8 dəfə.

2. Kürəyi qaçış istiqamətinə, bitişik addımlarla, əyilmələr və dönmələrlə yerdəyişmələr, irəliləmələr X 6-8 dəfə.

3. Yarımdönüş vəziyyətində irəliləyərək hər 5-6 addımdan sonra sağa və sola dönmələrlə, əyilmələrlə qaçışlar X 6-8 dəfə.

4. Əlliəri yuxariya-yanlara qaldırmaqla müxtəlif istiqamətlərə: yuxariya, sağa-sola sıçrayışlar X 6-8 dəfə.


5. Atmalar zamanı blok qoymalar – qolları yuxarı qaldırmaqla yuxariya və yanlara sıçrayışlar, əyilmələr.

6. Çiləmə zamanı topu vuraraq istiqamətini dəyişmək. Bu zaman topa qədər məsafə, hücumçunun irəliləmə sürəti, oyuncuların yerdəyişmə vəziyyəti müəy-yənləşdirilir və müdafiəçi öz fəaliyyətini gizlətməyə çalışaraq gözlənilmədən topu vuraraq istiqamətini dəyişdirir.

Topun hərəkətdə tutulması – bu hərəkət yerdəyişmənin sürətini azaltmadan icra olunur. Qollar qarşidan gələn topa tərəf uzadılır, topa toxunduğu an oynaqlardan bükülərək amortizasiya olunur və top onu atacaq ələ tərəf sinəyə sıxlıır. Top tutularkən sonrakı fəaliyyətə: rəqibdən topu gizlətmək, onu ötürmək, çiləmək və ya qapiya atmağa hazırlaşmaq zəruridir. Oyun zamanı topun tutulması və ötürülməsi qarşılıqlı əlaqəlidir.

Yerində dönmələr (Şəkil 11) – topla yerində dönmə bacarığı oyuncuya hətta çoxsaylı müdafiəçilərin əhatəsində belə topa nəzarət etməyə imkan verir.

Oyunçu bir qızını digeri üzərindən keçirib dayağa qoymaqla topla istənilən istiqamətə döñə bilir.



Şəkil 11

Dönmələr zamanı bədənin bütün ağırlığı dayaq ayağı (oyunçu topu tutan kimi meydançaya ilk toxunan ayaq) üzərinə keçirilir. Dayaq ayağı dönmələr zamanı pəncənin uc hissəsi ilə döşəməyə dirənərək dönmə istiqamətinə çevrilir.

Dönmə bacarığına yiyləlmək üçün hərəkətlər:


1. Yerində sağa-sola, irəliyə və geriyə topsuz dönmələr X 4-6 dəfə.
2. Eyni hərəkət topa icra olunur X 4-6 dəfə.
3. Eyni hərəkət. Yerində topu tutduqdan sonra dönmələr X 6-8 dəfə.
4. Eyni hərəkət. Topu tutmağa çalışan müdafiəçinin iştirakı ilə X 6-8 dəfə.

Qapiçının 6-9 metrlik zonadan atışlar zamanı mövqeyi – qapiçının mövqeyi həmişə qapiya topa hücum edən oyunçunun yerləşməsindən asılıdır. Qapiya top atışı zamanı topdan qapı direyinə xəyalı düz perpendikulyar xətt çəkmək lazımdır. Bu xətt hücum bucağını göstərir. Qapiçı bu xəyalı bucağın ortasında yerləşməlidir. Oyunun gedisində qapiçi daim hərəkətdə, yerdəyişmədə olmalıdır. Bütün yerdəyişmələr bitişik addımlarla sakit yerinə yetirirlər. Bütün diqqət topa yönəldilir. Oyunun gedisində qapiçi özünün qapiya nəzərən yerləşmə vəziyyətini qapı tırinə əllə toxunmaqla, qapı önündə döşəmədə etdiyi nişanlanmış sahə ilə, yanlara tez-tez baxmaqla müəyyən edə bilər.

Müdafıəçinin oyunu – müdafiəçinin əsas funksiyası qapiya atışlarının, rəqib komanda oyunçularının əlverişli hücum mövqeyinə çıxmasının qarşısını almaq, blok qoymaqla kimi fəaliyyətlərdən ibarətdir. Müdafiə fəaliyyətini uğurla başa çatdırmaq üçün oyunçu sürətli yerdəyişmə, sıçrayış kimi qüvvə temasları bacarıqlarına malik olmalı, rəqib komanda oyunçularının fəaliyyətini əvvəlcədən fəhm etməyi bacarmalıdır.

Müdafıə oyununu mənimsemək üçün hərəkətlər:


1. Qolları yuxarıya qaldırmaqla irəliyə-yuxarıya sıçrayışlar (top atışına blok qoymaqla) X 6-8 dəfə.
2. Qolları yuxarıya qaldırmaqla yanlara əyilmələr, qarşidan gələn topa qarşı "hücum" addımı ilə irəliləmək.



Şəkil 12

3. Bitişdirici addımlar, qaçış, sıçrayışlarla müxtəlif istiqamətli yerdəyişmələr X 6-8 dəfə.

4. Rəqib oyuncu irəliləyərkən topu vuraraq ələ keçirmək və ya istiqamətini dəyişmək X 6-8 dəfə. Bu zaman topun çilənmə sürəti, oyuncunun yerləşmə vəziyyəti, topa qədər olan məsafə nəzərə alınmalıdır, müdafiəçi rəqib oyuncuya mümkün qədər yaxınlaşmalı və gözlənilmədən topu vurub uzaqlaşdırmalıdır.



Şəkil 13

5. Qapiya hücum atışlarına blokqoyma X 6-8 dəfə.

6. Bir qrup oyuncu (5-6 nəfər) topla irəliləyir, 2-3 müdafiəçi topu vurub almağa çalışır.


7. Divarda çəkilmiş hər hansı hədəfə atışlar zamanı 1-2 oyuncu blok qoymaşa çalışır X 6-8 dəfə.

Qapiçının oyunu (Şəkil 14) – Qapiçı daim hərəkətdə, yerdəyişmədə olmalıdır. Qapiya atışlar zamanı o qapıdan irəliyə çıxır (1-3 m). Qarşidan qapiya düz istiqamətdə gələn topu əlin hərəkəti ilə aşağıya-yanlıra istiqamətləndirir. Döşəmədən müəyyən hündürlükdə (35-45 sm) gələn toplara ayaq və əllə blok qoyulur.



Şəkil 14

Nisbətən aşağıdan, döşəmədən 15-20 sm məsafədən gələn və ya döşəməyə dəyiş gələn top ona tərəf "hücum" addımı ilə saxlanılır (*Şəkil 15*).



Şəkil 15

Yuxarıdan gələn toplar isə bir ellə dayandırılır (*Şəkil 16*).



Şəkil 16

Qapıcı oyununu mənimsəmək üçün hərəkətlər:

1. Yoldaşının verdiyi siqnalda müvafiq topu qaytarmaq üçün yanlara "hücum" addımlarının yamsalanması X 6-8 dəfə.
2. Turnikdən sallanaraq ayaqla qarşidan atılan topu geriyə qaytarmaq X 6-8 dəfə.
3. Tennis topunu 2-3 metr məsafədən divara vurmaq, qayidian topu tutmaq.
4. İki-üç hücumçu növbə ilə topu aşağıdan və ya döşəməyə vuraraq qapıya göndərir. Qapıcı ortada dayanaraq onları qaytarır.

Həndbol üzrə bacarıq və vərdişlərinizi yoxlayın:

Cədvəl 5

Qiymətləndirmə hərəkəti	Oğlanlar			Qızlar		
	"Əla"	"Yaxşı"	"Kafi"	"Əla"	"Yaxşı"	"Kafi"
Topun uzağa atılması, m.	26 >	25 - 20	19 <	21 >	20 - 16	15
Topun 9 metrdən qapıya atılması (hər künca 5 top), dəfə.	18 >	17 - 13	12 <	17 >	16 - 12	11 <
2 metr məsafədən topu divara vurmaq, qayidian topu tutmaq, 10 san ərzində.	9 >	8 - 6	5 <	8 >	7 - 5	4 <

- 1. Həndbol oyununun vətəni hansı ölkə hesab olunur?*
- 2. Həndbol oyunu hansı qabiliyyəti inkişaf etdirir?*
- 3. Həndbol neçənci ildə Olimpiya oyunlarının programına daxil edilmişdir?*
- 4. Həndbol oyununda hər hansı bir komandada neçə iştirakçı olur?*

VOLEYBOL

Voleybol ilk dəfə 1895-ci ildə idman oyun növü kimi Amerika Birləşmiş Ştatlarında yaradılmışdır. Bu oyunun yaradıcısı ABŞ-da kollecdə fiziki tərbiyə müəllimi işləyən Vilyams Morqan hesab olunur. İlk dövrlərdə bu idman növü bugünkü voleyboldan əhəmiyyətli dərəcədə fərqlənirdi. Oyun hava ilə doldurulmuş rezin şarlarla 198 sm hündürlükdən çəkilmiş kəndir üzərindən oynanılırdı. Keçən dövr ərzində bu idman oyun növü təkmilləşmiş, hal-hazırda qaydalara və texniki tələblərə müvafiq keçirilən voleybola çevrilmişdir.

Amerikada yaranan voleybol tezliklə Cənubi və Mərkəzi Amerika ölkələrinə: Kuba, Peru, Braziliya, Meksikaya yayılmışdır. Daha sonralar bu oyun növü Asiya ölkələrinə və Avropa qitəsinə yayıldı. İlk rəsmi yarış 1922-ci ildə keçirilmişdir. 1934-cü ildə voleybol üzrə ilk Beynəlxalq komissiya yaradılır. Bu komissiya Amerika qitəsindən 5, Asiya qitəsindən 4, Avropadan 13 ölkə daxil edilir.

Azərbaycan Voleybol Federasiyası 1992-ci ildə təsis edilmişdir və 1994-cü ildən Beynəlxalq Voleybol Federasiyasının üzvüdür.


1947-ci ildə Parisdə Beynəlxalq Voleybol Federasiyası (FİVB) yaradılır. 1964-cü ildə voleybol ilk dəfə Tokioda keçirilən Olimpiya oyunlarının programına daxil edilir.

Əsas oyun qaydaları

Voleybol hər birində 6 iştirakçı olan və 18×9 m ölçülü meydançada iki komanda arasında keçirilən idman oyun növüdür. Bu oyunda əsas məqsəd bir komanda üzvlərinin voleybol topunu digər komandanın ərazisinə ötürməsidir. Top rəqib komandanın ərazisinə ötürmə və ya zərbə ilə elə göndərilir ki, onlar oyun qaydalarına riayət etməklə topu geriyə qaytarala bilməsinə. Voleybol oyunu keçirilən meydança tor vasitəsi ilə iki hissəyə bölünür. Torun eni 1 m, hündürlüyü kişilər üçün 2,43 sm, qadınlar üçün 2,24 sm-dir. Yeniyetmə qızlar üçün

2,10 sm, oğlanlar və gənclər üçün 2,20 sm-dir. Oyun 3 və ya 5 hissədən ibarət-dir. Hər bir hissədə qalib gəlmək üçün komandalar (2 xal fərqi ilə) 25 xal toplama-lıdırlar. Həlleddici hissə (üçüncü və ya beşinci hissə) 15 xala qədər davam etdirilir.

Voleybol topuna hər bir komandanın ərazisində blok nəzərə alınmadan üç dəfə toxunmaq olar. Top bədənin qurşaqdan yuxarı istənilən hissəsi ilə və ayaq pəncəsi ilə qaytarıla bilər. Top yerə düşənə, divara, tavana, başqa əşyalara dəyənə və yaxud hər hansı oyunçunun səhvinə qədər oyunda qalmış hesab edilir. Hər bir udulmuş topa görə komanda bir xal qazanır. Oyunçular meydançada iki: ön (2,3,4) və arxa (5, 6 ,1) xətt üzrə düzülürlər. Oyunçuların yerdəyişməsi saat əqrəbi istiqamətində baş verir.



Şəkil 1


Voleybol dərslərində müvafiq idman formasının olması zəruridir. Zədələnmələrin qarşısını almaq üçün aşağıdakı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır:

1. Məşgələdən əvvəl qızışdırıcı hərəkətləri yerinə yetirmək, əzələ, baş və oynaqları qızışdırmaq;
2. Oyun meydançasını və onun ətrafinı kənar əşyalardan təmizləmək;
3. Voleybol topunu yaxşı doldurmaq;
4. Yuxarıdan gələn topu düz barmaqlarla qəbul etməmək, baş barmaqları irəliyə çox çıxartmamaq;
5. Topun aşağıdan qəbulu zamanı qolları dirsəkdən bükməmək;
6. Topun ayağın altında qalmamasına diqqət yetirmək;
7. Hər sıçrayışdan sonra geniş duruşda bükülmüş qıçalar üzərinə enmək lazımdır.

Əsas oyun fəndləri

Voleybol oyununda əsasən beş fənd mövcuddur: topun oyuna daxil edilməsi, topun qəbulu, ötürmə, hücum zərbəsi və blok qoyma.


Duruş (şəkil 2) – bu voleybolçunun əlverişli çıxış vəziyyətidir: qıçalar azacıq bükülmüş, bədənin ağırlığı hər iki ayaq üzərinə bərabər bölüşdürülmüş, gövdə bir az irəliyə əyilmişdir.



Şəkil 2. Əsas duruş (yandan görünüş)

Yerdəyişmələr bitişik addımlarla irəliyə, arxaya, sağa və sola icra olunur (şəkil 3). Hərəkət yerdəyişmə istiqamətinə daha yaxın olan ayaqla başlayır (məsələn, sağa yerdəyişmədə sağ ayaqla, sola yerdəyişmədə sol ayaqla). Bu cür yerdəyişmələr qısa və yaxın məsafələrə həyata keçirilir. İkili addım topa tez çıxma zamanı istifadə olunur. Hərəkət yerdəyişmə istiqamətinə nisbətən uzaqda yerləşən ayaqla başlayır.

Nisbətən uzaq məsafələrə yerdəyişmələr zamanı qaçışdan istifadə olunur. Hükum zərbələri və blokqoymalar zamanı isə sıçrayışlar əsas yerdəyişmə vasitəsi hesab edilir. Voleybol elementləri daxil edilmiş fiziki tərbiyə dərslərinin hazırlayıcı hissəsinə yerdəyişmə hərəkətləri: məs., müxtəlif çıkış vəziyyətlərindən qaçışlar, "ilanvari" qaçış, məkkik qaçışı, bitişik addımlarla yerdəyişmələr, oyun fəndlərinin imitasiyaları və s. bu kimi hərəkətlər daxil edilməlidir.



3

Şəkil 3. Duruş vəziyyətləri (öndən görünüş)


1 – topun oyuna daxil edilməsi və ya hücum zərbəsindən sonra topun qəbulu üçün duruş.

2 – aşağıdan gələn topun qəbulu üçün duruş.

3 – yuxarıdan gələn topun qəbulu üçün duruş

Topun iki əllə yuxarıdan ötürülməsi. Voleybol oyununda bu əsas texniki fənd hesab olunur. Oyunçu topa düzgün çıkış etməli və çıkış vəziyyəti almalıdır.

İcra teknikası: Qıçlar dizdən azacıq bükülü, bir ayaq irəlidə. Gövdə şaqulidir, qollar dirsəkdən bükülərək irəliyə-yuxarıya aparılır, əllər üz səviyyəsində. Hər iki əl birlikdə "çökəklik" yaradır, barmaqlar gərginləşdirilir və azacıq bükülüdür. Öturmə zamanı qıçlar və qollar düzəlir, topa lazımı istiqamət verilir (*şəkil 4*).




Şəkil 4. Topun iki əllə yuxarıdan ötürülməsi.

Köməkçi hərəkətlər:

- Əllərin bilək oynağından bükülüb-açılması, dairevi hərəkətləri, əl barmaqlarının bükülüb-açılması.
- Əllərlə divara dayaqdan qolların eyni vaxtda və ya növbəli bükülüb-açılması.
- Doldurulmuş topun iki əllə atılması.
- Əl pəncələri üçün ağırlıqlarla, espanterlərlə hərəkətlər. Tennis topunun sıxılması.
- Voleybol topunun yerində baş üzərinə və divara ötürülməsi.
- Cütlükdə:** topun müxtəlif hündürlükdən bir-birinə tor üzərindən ötürülməsi.
- Cütlükdə:** yerində baş üzərinə iki-üç ötürmədən sonra topun yoldaşına ötürülməsi.
- Öturmə elementi ilə oyunlar: "*Topu mərkəzdəkinə*", "*Nömrələri çağırmaq*".
- İki əllə topun yuxarı, orta və aşağı trayektoriya ilə ötürülməsi.

Topun aşağıdan qəbul edilməsi (*şəkil 5*). Top oyuna daxil edildikdə və hücum zərbələrindən sonra top iki əllə aşağıdan qəbul edilir. Topun bu cür qəbulu üçün oyunçu orta və ya aşağı duruş vəziyyəti alır.

İcra teknikası: Qollar düzəldilib və aşağı endirilib, əllər "yumruqda" və ya ovuc "ovucda" vəziyyətində birləşdirilir. Top hər iki qol bazusunun aşağı hissəsi ilə, eyni vaxtda qıçlar və gövdənin yuxarıya-irəliyə açılması ilə qəbul edilir. Düz qollar sına səviyyəsinə qədər qaldırılır.



Şəkil 5

Köməkçi hərəkətlər:


- Topun aşağıdan qəbulu üçün əllərin birləşdirilməsinin sizin üçün daha əlverişli olan variantını seçin. Əlləri 5-6 dəfə birləşdirib aralayın.
- Dayanmış vəziyyətdə voleybol topunun aşağıdan vurularaq müəyyən məsafələrə ötürülməsi.
- Cütlükde:** 2-3 m məsafədən yoldaşının atdığı topu aşağıdan qəbul etmək.
- Divar önündə gələn topu aşağıdan qəbul edərək divara qaytarmaq X 8-10 dəfə.
- Yerində topu aşağıdan qəbul etmək və onu 1,5-2 m məsafə hündürlüyüə vurmaq.
- Cütlükde:** topu aşağıdan qəbul etmək və iki əllə yuxarıdan yoldaşına ötürmək. Bu hərəkəti divar önündə tək dayanaraq da yerinə yetirmək olar.

Topun oyuna aşağıdan düzüne daxil edilməsi (Şəkil 6). Voleybol topunun oyuna daxil edilməsinin bu üsulu ən sadə üsuldur. Oyunçu üz xəttin arxasında dayanır, topu azacıq yuxarı atrı və əlin zərbəsi ilə onu rəqib komandanın sahəsinə istiqamətləndirir. Bu üsuldan ilkin öyrətmə mərhələsində istifadə olunur. Ümumiyyətlə, voleybol oyununda topun oyuna daxil edilməsi aşağıdan və yuxarıdan həyata keçirilir. Yuxarıdan topun oyuna daxil edilməsi zamanı topa zərbə baş və ondan yuxarı səviyyədə həyata keçirilir. Aşağıdan topun oyuna daxil edilməsi zamanı isə topa zərbə baş səviyyəsindən nisbətən aşağıdan həyata keçirilir. Əgər topu oyuna daxil edən oyunçu üzü tora tərəf durursa, bu topun düz daxil edilməsi, əgər yanı tora tərəf durursa, bu topun yandan oyuna daxil edilməsi adlanır (Şəkil 7).

Icra texnikası: Oyunçu üzü tora tərəf dayanır, qıçlar dizdən azacıq bükülür, sol ayaq bir az irəlidə (əgər siz solaxaysızsa, o zaman sağ ayaq), gövdə irəliyə əylir, top sol əldə saxlanılır. Sağ qol arxaya aparılır, sol əl topu 30-50 sm yuxarıya atrı, sağ əllə qurşaq səviyyəsində topa aşağıdan, arxadan zərbə endirərək onu irəliyə-yuxarıya istiqamətləndirir. Zərbədən sonra oyunçu sağ ayaqla irəliyə bir addım atrı.



Şekil 6. Topun oyuna aşağıdan düzüne daxil edilməsi.



Şekil 7. Topun oyuna aşağıdan yankı daxil edilməsi.

Köməkçi hərəketlər:

1. Topu sol əlin ovuc hissəsi ilə tutaraq 50-60 sm hündürlüyüə atmaq. Top döşəməyə düşür X 10-15 dəfə.

Köməkçi hərəketlər:

1. Topu sol əlin ovuc hissəsi ilə tutaraq 50-60 sm hündürlüyüə atmaq. Top döşəməyə düşür X 10-15 dəfə.

2. Düz tutulmuş sağ əllə qurşaq səviyyəsində irəliyə uzadılmış sol əldə saxlanılan topu vurmaq. Topu vurmazdan əvvəl sağ əli qolaylandırmaq üçün arxaya aparmaq.

3. 5-6 m məsafədən topu qarşidakı divara tərəf oyuna daxil etmək.

4. 4-6 metrdən tor üzərindən topu oyuna daxil etmək.

Yerdəyişmədən sonra topun ötürülməsi və qəbulu. Topun ötürülməsi və qəbulu texnikasının mənimsənilməsi üçün aşağıdakı hərəkətlər yerinə yetirirlər.

Köməkçi hərəketlər:

1. **Cütlükdə:** bir oyunçu topu digər oyunçudan 1 m sağa, sola, onun qarşısına və ya başının arxasına atır. Həmin oyunçu isə yerdəyişmə edərək topu qəbul edir və ötürür.


2. **Cütlükdə və ya divar önünde:** topun bitişdirici addımlarla irəliləmədə ötürülməsi. Öturmə oyunçuya 1-1,5 m irəliyə edilir.

3. **Cütlükdə və ya üçlükdə:** topun divar önünde aşağıdan ötürülməsi və ya qəbulu. Hərəkətin icrasından sonra oyunçu sıranın sonuna keçir. Divara qədər məsafə 2-3 m.

4. Oyunçular 5-ci zonada sıraya düzülürler. Bir oyunçu 4-cü zonada, digəri 3-cü zonada. Topun 5-ci zonadan 3-cü zonaya, oradan 4-cü və 5-ci zonaya ötürülməsi. Oyunçular yerlerini ötürmənin ardınca dəyişirlər.

5. Hərəkət eyni olaraq təkrar edilir. Lakin top 1-ci zonadan 3-cü zonaya, oradan 2-ci zonaya, sonra 1-ci zonaya ötürülür.

Topun yuxarıdan düzüne oyuna daxil edilməsi. Bu ötürmə oyunçuya topu meydançanın müəyyən zonasına yüksək sürətlə ötürməyə imkan verir. Oyunçu özü topa tərəf, ayaqlar ciyin enində aralı, sol ayaq irəlidə. Top sol əldə sinə önündə (şək. 8, vəz.1). Top yuxarı-qarşıya 50-60 sm hündürlüyü atılır. Top yuxariya atılmaqla eyni vaxtda sağ əl zərbə vurmaq üçün arxaya-yuxariya aparılır. Bədənin ağırlığı sağ ayaq üzərinə keçirilir, gövdə arxaya aparılır və vuran qol tərəfə çevrilir (şək. 8, vəz. 2). Topa zərbə zamanı arxadakı qız düzəlir, gövdənin ağırlığı sol ayaq üzərinə keçirilir, zərbə vuran qol düzəlir (əl pəncəsi gərginləşdirilir, barmaqlar birləşmiş olur) və topa zərbə vurulur (şək. 8, vəz. 3).




Şəkil 8

Köməkçi hərəkətlər:

1. Aşağıdan düz ötürmənin öyrədilməsi zamanı istifadə olunan köməkçi hərəkətləri təkrar etmək.
2. Topun dəqiqliklə müəyyən zonalara, oyunçular və xəttlər arası ötürülməsi.
3. Qüvvə ilə ötürmələr.
4. Qüvvə və dəqiqliklə ötürmələr.

Hoppanaraq iki əllə yuxarıdan ötürmə (şəkil 9).

İcra texnikası: Hoppanaraq yerinə yetirilən ötürmələr topun hündürdən uçduğu hallarda istifadə edilir. Bunun üçün oyunçu ələ hoppanır ki, topu alın səviyyəsində qarşılıya bilsin. Qollar irəliyə-yuxariya qaldırılaraq topu qəbul edir və lazımı səmtə müəyyən trayektoriya ilə istiqamətləndirərək ötürmə edir. Sonra oyunçu elastik bükülmüş, geniş duruş üzərinə enir.




Şəkil 9

Köməkçi hərəketlər:

1. **Cütlükdə:** oyuncular arasında məsafə 2,5-3 m. Voleybol və ya doldurulmuş topun hoppanaraq bir-birinə ötürülməsi. Öturmə məsafəsi dəyişdirilə bilər. Hər bir oyuncu 10-15 öturmə yerinə yetirir.
2. Topun hoppanaraq 3-cü zonadan 4-cü zonaya və ya 2-ci zonaya ötürülməsi X 6-8 dəfə.
3. Topun hoppanaraq 2-ci zonadan 3-cü zonaya və 4-cü zonaya ötürülməsi X 6-8 dəfə.
4. Topun hoppanaraq cütlükdə tor üzərindən bir-birinə ötürülməsi X 6-8 dəfə.

Yuxarıdan baş üzərindən arxaya öturmə (Şəkil 10).

İcra texnikası: Baş üzərindən arxaya öturmə etmək üçün əllər baş üzərində saxlanılmaqla qıç dizlərdən bükülür və oyuncu topa aşağıdan yanaşır. Qıqları düzəldərək, qollar açılır və topu yuxarı-axaya istiqamətləndirməklə öturmə icra olunur.



Şəkil 10

Köməkçi hərəketlər:

1. **Üçlükdə:** 1 oyuncu topu 2-ciyə ötürür, o isə topu baş üzərindən 3-cü oyuncuya istiqamətləndirir. 3-cü oyuncu topu uzun öturmə ilə 1-ci oyuncuya qaytarır X 4-6 dəfə.


2. **Cütlükdə:** Oyunçu topu başı üzərinə havaya ötürür, yerində 180° dönür, topu başı üzərindən arxadakı yoldaşına ötürür X 4-6 dəfə.

3. **Dördlükdə:** 1-ci oyunçu topu 3-cüyə ötürür, o isə baş üzərindən arxaya, 4-cüyə ötürür. O isə topu 2-ci oyunçuya ötürmə edir. 2-ci topu baş üzərindən arxaya, 1-ci oyunçuya ötürür X 2-4 dəfə.

4. Topun 3-cü zonadan baş üzərindən 2-ci zonaya və ya 4-cü zonaya göndərilməsi X 2-4 dəfə.


Düzünə yetirilən hücum zərbəsi (Şəkil 11).

İcra texnikası: Voleybolun icra texnikasında ən geniş yayılmış fəndlərdən biridir. İcra qaçış, hoppanma, qolaylanması və zərbədən ibarətdir. Qaçış bir, iki, üç addımdan icra oluna bilər. Qaçışın sonuncu addımında ayaq irəlidə dabandan dayağa qoyulur, digər ayaq onun yanında yerə qoyulur. Qollar arxaya aparılır, oyunçu qollarla irəliyə-yuxariya qolaylanması hərəkəti edir, eyni vaxtda qıçlar düzəlir və yuxariya hoppanma icra olunur. Hoppanmada sağ qol yuxariya-axaya aparılır, sol qol isə aşağıya buraxılır. Topa zərbə gərgin tutulmuş ovucla yerinə yetirilir. (Pəncə topa arxadan-yuxarıdan dəyir). Zərbədən sonra oyunçu bükülmüş qıçlar üzərinə yerə enir.



Şəkil 11. Düzünə hücum zərbəsi

Birinci qaçış addımları düz xətt üzrə asta, topa perpendikulyar olaraq icra edilir. Sonrakı addım topa sürətlə yaxınlaşmanın təmin edir. Hoppanma şaquli olaraq icra edilir. Təkan və yerəenmə eyni yerdən icra olunur (Şəkil 12).



Şəkil 12. Tor önündə düzünə hücum zərbəsi

Köməkçi hərəkətlər:

1. İki ayağın təkanı ilə yuxarıya hoppanmaq, bir, iki, üç qaçış addımından hoppanmalar X 6-8 dəfə.
2. Divar qarşısında topa zərbələr.
3. Hoppanaraq tennis topunun tor üzərindən atılması.
4. Oyunçu öz ötürməsindən sonra hücum zərbəsi yerinə yetirir X 4-6 dəfə.
5. Yoldaşının ötürməsindən sonra hücum zərbəsi icra edilir X 4-6 dəfə.
6. 3-cü zonadan ötürmədən sonra dördüncü zonadan hücum zərbəsi X 4-6 dəfə.

1. *Voleybolda hansı yerdəyişmələr vardır?*
2. *Əsas duruş vəziyyəti necədir?*
3. *Topun aşağıdan qəbulu necə icra olunur?*
4. *Yuxarıdan topun düzünə oyuna daxil edilməsi necə icra olunur?*
5. *Topun düzünə oyuna daxil edilməsini nümayiş etdirin.*

FUTBOL

7-ci sinifdə siz aşağı sınıfların öyrəndiyiniz əsas oyun fəndlərini müxtəlif şəraitlərdə təkmilləşdirəcək və yenilərini mənimsəyəcəksiniz. Yerində topla icra olunan fəndlər: zərbələr, saxlamalar (topun dayandırılması) hərəkətdə, müxtəlif yerdəyişmələrdə topla icra olunan estafetlərdə, kiçik qrupların ikitərəfli oyunlarında təkmilləşdirilərək vərdiş halına salınırlar.

Zərbələr

Pəncə üstünün orta hissəsi ilə zərbə.

Topa zərbənin bu üsulu qapiya müxtəlif məsafələrdən zərbələr, cərimə zərbələri, orta və uzaq məsafələrə ötürmələr zamanı istifadə edilir.

Bu fəndin icrası zamanı topa tərəf düz xətt üzrə qaçaraq onun mərkəzinə zərbə endirmək lazımdır. Topa tərəf qaçışda ilk addımlar qısa, sonrakı qaçış addımları xeyli uzun olmalıdır. Zərbə anı topa baxmaq, zərbədən sonra isə baxışlarla topu müşayət etmək lazımdır.

Pəncə üstünün xarici hissəsi ilə zərbə.

Diyirlənərək uzaqlaşan topa belə zərbə vurmaq üçün dayaq ayağı topun arxasında, əgər top qarşidan yaxınlaşırsa, topun önündə dayağa qoyulur. Bu zaman məsafə elə seçilməlidir ki, zərbə sanki dayanmış topa endirilir (şəkil1).



Şəkil 1. Pəncə üstünün ortası ilə zərbə

Adətən belə zərbələr gözlənilmədən yaxın və orta məsafələrə ötürmələr, qarşidan və yandan gələn topun istiqamətini dəyişmək məqsədi ilə istifadə olunur.


Pəncə ucü ilə zərbələr.

Oyunda tez-tez işlənilən zərbə fəndidir. Bu üsul daha çox rəqibdən topu vurub uzaqlaşdırmaq, anı olaraq topun istiqamətini dəyişmək və ya rəqibi qabaqlayaraq topu ələ keçirdikdə, bir sözlə oyunda digər zərbə üsullarından istifadəyə imkan olmadığıda tətbiq edilir. Topa bu zərbənin texnikası pəncənin üstü ilə zərbədən çox az fərqlənir. Əsas fərq isə zərbə anı pəncənin vəziyyəti ilə əlaqədardır.


Alnın ortası ilə topa zərbə.

Başla zərbələr topun ötürülməsi, təhlükəli zonadan uzaqlaşdırılması, qapıya dəqiq və təhlükəli zərbəlrin icrası zamanı istifadə olunur. Alnın ortası ilə topa zərbədə təmas sahəsi nisbətən böyük olduğu üçün daha dəqiq və effektli texniki üsul hesab olunur.

Başla topa zərbə yerindən, tullanaraq və yixilərəq icra olunur. Yerindən başla zərbənin icrası zamanı çıxış vəziyyəti – ayaqlar ciyin enində aralı və ya irəliyə addım vəziyyətində, qıçlar dizlərdən və pəncə-daban oynağından azacıq bükülü, gövdə bir az irəliyə verilmiş, qollar isə dirsəkdən azacıq bükülü olmalıdır (şəkil 2).



Şəkil 2. Başla topa zərbə.



Şəkil 3. Yerindən başla topa zərbə.



Şəkil 4. Tullanaraq başla topa zərbə.



Şəkil 5. Başın yanı ilə topa zərbə.

Top yaxınlaşarkən gövdə arxaya aparılır, boyun əzələləri gərginləşir. Qollar dirsəkdən bir az bükülmüş vəziyyətdə olur.


Zərbə hərəkəti arxadakı qızını bükülməsi, gövdənin arxaya aparılması ilə başlayır (şək. 3, vəz. 1), gövdənin və başın irəliyə, topa tərəf kəskin hərəkəti ilə tamamlanır (şək. 3, vəz. 2-4). Gövdənin ağırlığı irəlide yerləşən qız üzərinə keçirilir. Zərbə anında gözlər açıqdır, gövdə meydança səthinə nəzərən 90° -lik bucaq altında yerləşir. Başla zərbə topun orta hissəsinə vurulur.

Topun yan xətdən oyuna daxil edilməsi.


Əgər oyun zamanı top meydançanı yan tərəflərdən tərk edərsə, o zaman onu meydançanı tərk etdiyi yerdə əllə ataraq oyuna daxil edirlər. Topu yan xətdən oyuna daxil edərkən rəqib komandanın oyunçuları meydançanın istənilən yerində, hətta oyundankənar vəziyyətə düşməkdən çəkinməyən rəqib qapısının yanında dayana bilərlər. Topun yan xətdən atılaraq oyuna daxil edilməsi yerindən, qaçışdan, yixilmada icra oluna bilər. Topu ataraq oyuna daxil edən oyunçu yan xəttin arxasında və ya onun üstündə hər iki ayağı yerə toxunan vəziyyətdən topu baş arxasından ataraq oyuna daxil etməlidir.

Top yan xətdən oyuna daxil edilərkən geniş açılmış barmaqlarla yan tərəflərdən tutulur. Baş barmaqlar demək olar ki, bir-birinə toxunur, qollar dirsəkdən bükülür. Qiçlar dizdən xeyli bükülür, bir qiç arxaya qoyulur, gövdə arxaya aparılır (şək. 6, vəz. 1).

Topun yan xətdən atılaraq oyuna daxil edilməsi qıçın, gövdənin, qolların fəal və kəskin düzəlməsi ilə başlayır, barmaqların topu komanda yoldaşının dayandığı yerə istiqamətləndirilməsi ilə tamamlanır (şək. 6).



Şəkil 6



Şəkil 7

Topu yan xətdən ayaqları ciyin qədər aralı, bir-birinə paralel qoyulmuş vəziyyətdən də ataraq oyuna daxil etmək olar (şək. 7). Yuxarıda qeyd olunan üsullarla topu yan xətdən yerindən, müəyyən məsafəni qaçaraq (xəttin daxili sərhəddindən irəli keçməməklə) atıb oyuna daxil etmək olar. Qaçış zamanı oyunçu topu öndə tutur, yan xəttə 1, 2 addım qalmış onu baş üzərindən arxaya aparır və sonra meydançaya atır. Topun yan xətdən atılması yixılma ilə də tamamlana bilər.

Topun dayandırılması.

Futbolda topun dayandırılması (saxlanması) və ya “topun qəbulu” müxtəlif üsullarla icra oluna bilər. Topu komanda yoldaşına ötürməzdən və ya qapiya vurmazdan əvvəl onu dayandırmaq lazımdır. Bu futbolda əsas texniki elementlərdən biri hesab olunur. Topun dayandırılması tam və yarımcıq ola bilər. **Tam dayanmada** top ayağa dəydikdən sonra hərəkətsiz olaraq qalır. **Yarımcıq dayanmada** topun hərəkəti sonadək dayandırılmır, o müəyyən hərəkətdə olur və

ya istiqaməti dəyişir. Oyun zamanı daha çox yarımcıq dayanmadan istifadə olunur. Topu dayandırma hərəkətinin zərbə texnikasına yiylənmə ilə birlikdə mənimsənilməsi daha effektli hesab olunur. Siz əvvəlcə topun: pəncə, pəncənin altı, pəncənin üstü, daxili hissəsi ilə dayandırılmasını mənimsədikdən sonra onun hərəkətdə dayandırılması və ötürülməsi bacarıqlarına yiylənməlisiniz.

Topun dayandırılmasının əsas qaydası topu dayandıran ətrafların əzələlərinin boş, əlavə gərginiksiz olmasıdır.

Əgər top meydanda ilə qarşidan gəlirsə, pəncənin daxili hissəsi ilə qarşılanır və həmin an pəncə topun hərəkəti istiqamətində geriyə çekilir. Bu halda top ayağın yanında qalır (şək. 8).



Şəkil 8



Şəkil 9



Şəkil 10

Topun pəncənin daxili hissəsi ilə dayandırılması.

Əgər top müəyyən hündürlükdə yaxınlaşırsa, boş saxlanılan qıçın pəncəsi onun hərəkət yoluna qaldırılır və top yerə endirilir (şək. 9).

Əgər top sənin qarşında yerə enirsə, onu bir az sağ və ya sol ayaq altına buraxıb, pəncə ilə örtmək lazımdır (şək.10).

Qarşidan gələn top pəncənin altı ilə saxlanıla bilər. Bu zaman pəncənin ucu dabandan xeyli hündürdə yerleşmiş olur (şək.11).

Qeyd olunan üsulların icra texnikası 6-cı sinif dərsliyində verilmişdir.

Oyunda topun tez-tez sinə ilə dayandırılması zərurəti yaranır. Bu zaman oyunçu sinəsini qarşidan gələn topa tərəf qoyur, topun sinəyə toxunduğu an onu geriyə çekərək topu dayandırır (şək.12). Qarşidan gələn topu həmçinin budla da dayandırmaq olar. Bu zaman əzələlər tam boşalmış şəkildə olmalıdır (şək.13).



Şəkil 11.
Topun pəncənin altı ilə
dayandırılması.




Şəkil 12.
Topun sinə ilə dayandırılması.



Şəkil 13.
Topun budla dayandırılması.

Topaparmalar

Top dayandırıldıqdan sonra ya komanda yoldaşına ötürülür, ya da müstəqil olaraq əlverişli mövqeyə çıxmaq üçün topa irəliləmə (topaparma) icra olunur. Topaparma həm sağ, həm də sol ayağın topa toxunuşu, itələməsi ilə icra olunur. Topaparma pəncənin daxili (şək.14, vəz.1), pəncənin xarici hissəsi (şək.14, vəz. 2), pəncə ucu (şək.14, vəz. 3) və pəncənin orta hissəsi ilə yerinə yetirilə bilər (şək.14, vəz. 4).




Şəkil 14. Topaparmalar

Bu zaman iki mühüm amil diqqət mərkəzində olmalıdır:

- top irəliləmə sürətinə mane olmamalıdır;
- topun hərəkəti həmişə nəzaretdə olmalıdır.

Bunları yerinə yetirmək üçün siz topaparma zamanı başınızı elə tutmalısınız ki, həm topu, həm də meydançada komanda yoldaşlarınızı, xüsusən də əlverişli mövqedə olanları görə biləsiniz. Əgər qarşıda rəqib yoxdursa, topu bir az güclü itələyin. Bu sizə topaparma sürətini artırmağa imkan verəcəkdir. Əgər rəqib yaxındadırsa, o zaman topu uzağa buraxmaq olmaz. Çünkü bu zaman rəqib topu ələ keçirmək imkanı qazanmış olur. Rəqibin sağdan hücumu zamanı topaparma sol ayaqla, soldan yaxınlaşdıqda isə sağ ayaqla icra edilir. Bir sözlə, topaparma zamanı sizin gövdəniz həmişə topa rəqib arasında yerləşməlidir (şək.15).



Şəkil 15

Topaparmanın öyrənilməsi üçün köməkçi hərəkətlər:


(Bu hərəkətlər həm də ev tapşırığı kimi icra oluna bilər.)

1. Aşağı tempdə hər bir addımda topa toxunmaqla düzxətli topaparma 25-30 m X 4-6 dəfə.
2. Meydançada diametri 8-10 addım olan dairə çizilir, dairə xəttinin üstü ilə sağ və sol ayağın toxunması ilə topaparma icra olunur X 4-6 dəfə.
3. Meydançada uzunluğu 25-30 addım, eni 1 addım olan iki paralel xətt çəkilir. Bu xətlərin əmələ gətirdiyi dəhlizdə topaparma yerinə yetirilir X 6-8 dəfə. Sonra dəhlizin eni 50 sm-ə qədər azaldılır.
4. Meydançada diametri 10 addım olan dairə çəkilir. Onun daxilində isə diametri 9 m olan dairə çəkilir. Hər iki dairənin əmələ gətirdiyi dəhlizdə topaparma icra edilir. Əvvəlcə topaparma aşağı sürətdə, hər addımda tora toxunmaqla yerinə yetirilir. Sonra tədricən hərəkət sürəti artırılır. Topaparma əvvəlcə bir ayağın, sonra o biri ayağın pəncəsinin xarici hissəsi ilə icra olunur. Həmçinin əvvəlcə bir ayağın daxili hissəsi, sonra digərinin daxili hissəsi ilə topaparmaq olar.
5. Düz xətt üzrə pəncənin növbəli olaraq daxili və xarici hissəsi ilə toxunmaqla topaparma X 4-6 dəfə.
6. Meydançada bir və ya iki bayraq qoyun. 20-25 m məsafədən topaparma icra edin. Həm bayraqı, həm də topu nəzarət altında saxlayın.

Qapıcıının oyunu

Futbol oyununda qapıcıının oyunu xüsusi əhəmiyyət daşıyır. Çünkü oyunun nəticəsi qapıdan buraxılan topların sayı ilə müəyyən olunur. Top qapıya yaxınlaşarkən qapıcı topun istənilən istiqamətə hərəkətinə müvafiq fəaliyyət göstərməyə hazır olmalıdır. Bu işdə qapıcıının əsas duruşu xüsusi rol oynayır.

Qapıcıının əsas duruşu(şəkil 16) – ayaqlar ciyin enində aralı, qıçlar dizdən bir az bükülür, gövdə irəliyə əyilir, qollar dirsekdən bükülür, ovuclar aşağıya istiqamətlənir, baxışlar topa yönəlir.




Şəkil 16

Rəqib komandanın hücum istiqamətindən asılı olaraq qapıcı tez-tez yerini dəyişməli olur. Onun yerdəyişməsi böyük olmayan çarpez və bitişik addimlarla icra edilir. Belə yerdəyişmə ona bədənin ağırlığını bir ayaq üzərindən digərinə asanlıqla keçirməyə imkan verir.

Diyirlənən və aşağı hündürlükdə gələn topun tutulması.

Top yaxınlaşarkən dizləri bükərək tez aşağıya əyilmək, topa tərəf çevrilmiş ovuclar və barmaqlarla onu tutmaq lazımdır. Bundan sonra gövdə düzəlir, top sinəyə sıxılır (şək. 17).



Şəkil 17

Bütün proseslərdə baxışlar topa yönəlməli və onun hərəkəti izlənməlidir. Top yaxın məsafədən diyirlənərək keçdiķdə, eyni vaxtda irəliyə əyilməklə yanaşı topa yaxın ayaqla ona tərəf addim atılır, arxadakı ayaq topa əl ilə toxunana qədər irəliyə çəkilir (şək. 18).



Şəkil 18

Köməkçi hərəkətlər:

1. Ayaqlar çiycin enində aralı vəziyyətdən dizləri bükəndən irəliyə əyilmələr X 8-10 dəfə.
2. Ayaqlar bir yerdə irəliyə əyilmələr X 8-10 dəfə.
3. Cütlükdə hərəkətlər: "A" qapıcıının əsas duruş vəziyyətdə, "B" 3-4 addimdən topu "A"-ya tərəf diyirlədir. "A" topu tutur.
4. Qapıcı qapıda dayanır. Komanda yoldaşı 6-7 addimdən topu pəncənin xarici hissəsi ilə vuraraq qapıya tərəf göndərir. Qapıcı topu tutur.

5. Övvəlki hərəkət, lakin top qapıçıdan bir az sağa və ya sola istiqamətləndirilir. Qapıçı yana bir addım edərək topu tutur.


6. Hərəkət 3 oyunçunun iştirakı ilə yerinə yetirilir. 2 oyunçu bir-birindən 15-20 addım məsafədə üz-üzə dayanır. Qapıçı hər iki oyunçunun arasında durur. Oyunçular növbə ilə topu yerlə ortada dayanmış qapıçıya tərəf göndərir. O, topu tutaraq geriyə qaytarır, döñərək digər oyunçunun göndərdiyi topu tutur və geriyə qaytarır.

7. Bir neçə oyunçu qapıdan 8-15 addım aralıdan topu yerlə qapıçıya tərəf istiqamətləndirir. O, topu tutub geri qaytarır.

Orta hündürlükdə (dizlərdən yuxarı, başdan aşağı) gələn topun tutulması.

Bele toplar yerində və tullanaraq tutulur.

Qapıçı dizlərini bükür və ayaqlarını yaxınlaşdıraraq gövdənin yuxarı hissəsini irəliyə verir. Bu zaman gövdə ilə budlar topun tutulub saxlanması üçün sənki tutacaq yaradır. Dirsəkdən bükülmüş qollar, ovuclar topa tərəf çevrilməklə irəliyə verilir. Top ovuc və saidlə diyirlənərək gövdəyə sıxılır. Bəzən qapıçı belə anlarda irəli addım vəziyyətində yerləşmiş olur. Bu zaman topun qıvvəsini azaltmaq üçün bədənin ağırlığı arxa ayaq üzərinə keçirilir.



Şəkil 19

Köməkçi hərəkətlər:

1. Ayaqlar ciyindən bir qədər aralı duruşda, qollar dirsəkdən bükülərək irəliyə verilir. Top 40-50 sm yuxarıya atılır, tutularaq sinəyə tərəf çəkilir X 8-12 dəfə.

2. Qapıçı yerində duraraq 6-7 addımdan qarın səviyyəsində atılan topu tutur X 8-10 dəfə.

3. Qapıçı irəliyə bir neçə addım ataraq 6-8 addım məsafədən qarın səviyyəsində atılan topu tutur X 6-8 dəfə.

4. Top 6-8 addımdan qapıçıdan bir az yana atılır. Qapıçı bitişik və çarpez addımlarla yerdəyişmə edərək topu tutur X 6-8 dəfə.

5. Qapıçıdan 8-10 addım məsafədə qövsvari yerləşən bir neçə oyunçu topu qarın səviyyəsində, yumşaq zərbə ilə qapıçıya tərəf göndərir, qapıçı yerində, yanlara yerdəyişmə və tullanaraq topu tutur X 8-10 dəfə.

Futbol üzrə bacarıq və vərdişlərinizi yoxlayın:

- Pəncənin üstünün zərbəsi ilə topu hədəfə dəqiq vurmaq.
- Uçub gələn topun pəncənin ortası ilə dayandırılması (saxlanması).
- Qapıçının qapıdan çıxaraq topu götürməsi.
- Oyunçunu “örtmək”.
- Divar kombinasiyaları.

Cədvəl 6

Hərəkətlər	Qiymətlər	“Əla”	“Yaxşı”	“Kafi”
1. Topun çilənməsi, dəfə Oğlanlar Qızlar	12 > 10 >	11 - 10 9 - 8	9 7	
2. 3 m məsafədən divardan qayıdan topun ötürülməsi, 30 san ərzində, dəfə Oğlanlar Qızlar	20 > 15 >	19 - 13 14 - 11	12 10	
3. 10 m məsafədən topun yuxarıdan qapıya dəqiq vurulması, 30 san ərzində, dəfə Oğlanlar Qızlar	5 4	4 - 3 3 - 2	2 1	

- Topa zərbələr ayağın hansı hissəsi ilə yerinə yetirilir?*
- Uzaq məsafəyə topun göndərilməsi üçün ayağın hansı hissəsi ilə zərbə endirilir?*
- Hərəkətdə olan topu hansı üsullarla dayandırmaq olar?*
- Yan xətdən top oyuna necə daxil edilir?*

ÖZÜNÜMÜDAFIƏ ELEMENTLƏRİ

Ümumtəhsil məktəblərində özünümüdafıə elementlərinin öyrənilməsi şagirdlərin həyatında rast gəlinmə ehtimalı olan müxtəlif çətin şəraitlərdən çıxış bacarıqlarının formalaşdırılması məqsədi daşıyır. Sadə, icrası o qədər də mürəkkəb olmayan bu elementlər gözlənilməz, əksər hallarda həyat üçün təhlükəli ola biləcək vəziyyətlər üçün nəzərdə tutulur. Ümumtəhsil məktəblərində özünümüdafıə elementləri kimi cudo və sambo (rusca mənası – özünümüdafıə) kimi təkmübarizlik növlərindən istifadə edilir. Bu növlərin tarixi də göstərir ki, həm cudo, həm də sambo, ilk növbədə özünümüdafıə, hücum edən rəqibi tərksilah etmək məqsədi ilə yaradılmış növlərdir.


Təhlükəsizlik qaydaları.

Özünümüdafıə elementlərinin öyredilməsi dərslərinin əvvəlində zalın vəziyyətinə, inventar və əşyaların təmizliyinə, gigiyenik tələblərə uyğun olmasına diqqət yetirilməlidir. Ən mühüm şərt şagirdlərin bu məşğələlər zamanı bir-birinə qarşı diqqətli olmaları, kobud və idmançıya yaraşmayan davranışlara yol verməmələridir. Şagirdlərin geyimlərində zədələnmələrə səbəb ola biləcək metal və ya plastik sancaq, döş nişanı və s. olmasına yol verilməməlidir. Bu məşğələlərdə psixoloji atmosfer şən, əhval-ruhiyyə yüksək olmalıdır.

Özünümüdafıə fəaliyyətinə yiylələnmə

Özünümüdafıə elementlərini öyrənərkən, ilk növbədə sadə özünümühafizə hərəkətlərini, müdafiə, hücum, müxtəlif tutmalardan azadolma fəndlərini sərbəst icra etməyi bacarmalısınız.

Duruşlar. Təkmübarizlikdə bütün hərəki fəaliyyət duruş vəziyyətindən başlanır. Duruşlar sağ və sol frontal, müdafiə duruşlarına aid edilir. Bu duruşların adı dayaq sahəsində sağ və sol ayaqların yerləşmə vəziyyətlərinə müvafiq müəyyən edilir. Nəzərə almaq lazımdır ki, geniş qoyulmuş ayaqlar və gövdənin irəliyə vəziyyəti hücum fəaliyyəti üçün az əlverişli hesab olunur, lakin müdafiə fəaliyyətində *əsas duruş vəziyyəti* sayılır.




Duruşlar

Şəkil 1

Duruşda irəliləmələr. İrəliləmələr addım və yarımadidlər vasitəsi ilə yerinə yetirilir. Addım sağ və sol ayaqla ardıcıl olaraq dayaq ayağından qarşıya qoymaqla yerinə yetirilir. Yerdəyişmələr və mübarizə zamanı pəncə tam, bütün sahəsi ilə dayaşa qoyulur. Bu da müvazinəti saxlamağa və rəqibin sizi müvazinətdən çıxarmaq cəhdləri zamanı dayanıqlılığın artırmasına imkan verir.

Yerdəyişmələr zamanı yarımadidlər aşağıdakı kimi yerinə yetirilir: bir ayaqla addım icra olunur, ikinci ayaq irəlidəkinə arxadan yaxınlaşdırılır, ondan irəliyə qoyulmur. Aşağıdakı şəkildə addım və yarımadidlər ilə irəliləmə verilmişdir. (Düz xətlər ayaqların irəliyə, qırıq xətlər geriyə hərəkət istiqamətini, rəqəmlər isə icra ardıcılığını göstərir.)



Şəkil 2. Addımla irəliləmə


Şəkil 3. Yarımadidlər ilə irəliləmə

İrəliləmə elementinin düzgün icrasını öyrənmək üçün müxtəlif duruşlarda və müxtəlif istiqamətlərdə çoxsaylı yerdəyişmələr icra olunmalıdır. Bu yerdəyişmələr zamanı gövdəni irəliyə əymek olmaz, o şaquli vəziyyətdə saxlanılmalıdır. Eyni zamanda baş da düz saxlanılır.

Gövdəni və qolu tutma. Tutmaları öyrədərkən geyimdən, biliqdən, gövdədən bir və ya iki əllə tutma üsullarından istifadə olunur. Geyimdən tutmalar zamanı bir əllə onun yaxasından, ikinci əllə dirsək sahəsindən, biliqdən və ya rəqibin gövdəsinin kürək hissəsindən tutulur. Tutma elə möhkəm icra olunmalıdır ki, rəqib ondan asanlıqla azad ola bilməsin. Öyrənmənin ilkin mərhələlərində tutmalar müqavimətsiz yeninə yetirilir, hərəkət tədricən mənimşənilikcə müqavimət də artır və sonda maksimuma çatdırılır.

Tutmalardan azad olma. Tutmalardan azad olma aşağıdakı tərzdə icra olunur: Əgər biliq bir əllə tutulmuşsa, ondan azad olma biliyin rəqib əlinin baş barmağına tərəf fırlatma hərəkəti ilə həyata keçirilir. Əgər rəqib iki əllə biliq

nahiyəsindən tutubsa, bu zaman tutulmuş qolun əli yumruq şəklində sıxılır, sərbəst əl ondan tutur və rəqibin qolları arasından yuxariya, rəqibin baş t



Şəkil 4


Gövdənin tutmadan azad olunması sürətlə hər iki ayaq üzərində oturmaq və kürəyi rəqibə tərəf çevirməklə həyata keçirilir.

Əlverişli vəziyyət uğrunda mübarizə üsulları. Adətən əlverişli vəziyyət üçün mübarizə qolun, geyimin, gövdənin tutulması və bundan azad olunması hərəkətlərdən ibarətdir. Bu məqsədlə eyni zamanda rəqibi müəyyən zonalarlardan itələyib çıxartmaq kimi hərəkətdən də istifadə oluna bilər. Digər variant isə rəqibi bir ayaqla, gövdə ilə, əl ilə itələmək də ola bilər.

Özünümühafizə hərəkətləri


Özünümüdafiə elementlərinin öyrədilməsi zamanı zədə almamaq üçün özünümühafizə üsullarına yiylənmək olduqca mühüm şərtdir. Özünümühafizə üsulları müxtəlif istiqamətlərə yixilmalar zamanı zərbələrin yumşaldılması məqsədi ilə istifadə edilir. Burada yixılmanın hərəkət enerjisi yuvarlanmaya, mayallaq aşmağa, ətrafların və gövdənin yerdəyişməsinə istiqamətləndirilir. Özünümühafizə üsulları şagird tərəfindən yaxşı mənimmsənilidikdə dərslerin gedişində zədə almaq təhlükəsi tamamilə aradan qalxır.

Tam oturuşdan arxaya yixılma – qollar irəliyə uzadılır, tatami üzərində dabanlara yaxın oturulur və kürək üzərində arxaya yuvarlanaraq hər iki əllə tatamiyə vurulur.




Şəkil 5. Tam oturuşdan arxaya yixılma

Tam oturuşdan yana yıxılma – oturuş vəziyyətindən bir qış irəliyə aparılır, sağrı əzələsi ilə dabana yaxın oturulur. Hərəkəti dayandırmadan yıxılma ovuclarla tamamlanır, ayaqlar 90° bucaq altında qalmalıdır.




Şəkil 6. Tam oturuşdan yana yıxılma

Duruşdan arxaya yıxılma – hərəkət zamanı gövdə irəliyə əyilir, biləyin xarici tərəfi dayağa qoyulur, bədənin ağırlığı tədricən irəliyə-aşağıya endirilir. Kürək üzərindən yuvarlanaraq yıxılma yerinə yetirilir, ayaqlar 90° bucaq altında qalmalıdır.




Şəkil 7. Duruşdan arxaya yıxılma

Irəliyə mayallaq aşaraq çiyin tərəfindən yana yıxılma – dizi bükərək irəliyə əyilmək, sağ əlin ovucunu müxtəlif adlı ayağın qarşısında tatamiyə qoymaq, sol ayağı arxaya-yuxariya apararaq yana mayallaq aşmaq. Sol tərəfə yıxılaraq sağ əllə tatamiyə vurmaq.



Şəkil 8. Irəliyə mayallaq aşaraq yana yıxılma

Hərəkətdə mayallaq aşaraq sol çiyin tərəfə yixılma – addımla irəliləmədə sol ayaqla üçüncü addımda sağ əli tatamiyə qoymaq, sol çiyin üzərindən yuvarlanaraq tatami üzərinə yixılmaq.




Şəkil 9. Hərəkətdə mayallaq aşaraq sol yana yixılma

Tutmalardan azad olma fəndləri

“Uke” sağ əllə (aşağıdan tutma) “Tori”nin sağ bileyindən tutub.


“Tori” sağ əlinin barmaqlarını yumruq kimi bərk sıxır və xaricə çevirir, eyni vaxtda sol əli ilə “Uke”nin sağ bileyindən tutur. Sağ bileyini kəskin hərəkətlə sağa-yuxarıya hərəkət etdirərək qolunu tutmadan azad edir (şək.10).



Şəkil 10

“Uke” sol əli ilə “Tori”nin sağ bileyindən tutub.


“Tori” sol əli ilə (baş barmaq aşağıda) “Uke”nin sol bileyindən tutur. Sağ qolunu gərginləşdirərək hər iki əli ilə saat əqrəbinin əksi istiqamətinə geniş qövslə hərəkət edərək bileyini tutmadan azad edir (şək.11).



Şəkil 11

“Uke” hər iki əllə “Tori”nin bileyindən tutub.


“Tori” əvvəlcə dirsəkdən bükülmüş qolunu təcavüzkarla birgə özünə təref çəkir. “Uke”nin bu hərəkətə müqavimətini hiss edən kimi hərəkət istiqamətini dəyişir, bütün gücү ilə onu özündən kənarə itələyir və eyni zamanda bileyini daxilə çevirməklə aşağıya endirir, tutmadan azad olur (şək.12).



Şəkil 12

“Uke” hər iki əllə “Tori”nin bileklərindən tutub.

“Tori” hər iki yumruğunun ovuclarını aşağıya döndərməklə “Uke”yə yaxınlaşdırır və guya başla ona zərbə vurmaq istəyirmiş kimi hərəkətlə “Uke”ni aldadır. Həmin an arxaya güclü, qəfil hərəkətlə hər iki əlini yuxarıya qaldırmaqla tutmadan azad edir (şək.13).



Şəkil 13

“Uke” sağ ayağı ilə “Tori”nin buduna xaricdən zərbə vurur.


“Tori” dizini azacıq bükür, irəliyə ələ əyilir ki, rəqibin baldırı onun dirsəyindən bir qədər yuxarıya toxunsun. Eyni vaxtda sağ əlini rəqibin diz oynağının üzərinə qoyur. “Tori” kəskin hərəkətlə sol qolu ilə “Uke”nin qıcıını yuxarıya qaldırır, sağ əli ilə diz oynağına təzyiq edir. “Uke” tatamidən ayrılır və əlləri üstə yixilir (şək.14).



Şekil 14

“Uke” sağ ayağı ilə “Tori”nin qarnına vurur.


Tori” çarpez tutulmuş biləklərlə zərbəni yumşaldır. Sonra sol əllə “Uke”nin dabanından tutaraq kəskin hərəkətlə yuxarıya qaldırır və onun pəncəsini əllərin köməyi ilə xaricə çevirir (şək.15).



Şekil 15

“Uke” hər iki əllə qarşidan “Tori”nin qurşağından qucaqlayaraq saxlayıb.


Tori” hər iki əlinin yumruğunu “Uke”nin çənəsinin altına dirəyərək onu kəskin hərəkətlə yuxarıya, sonra özündən kənara itələyərək tutmadan azad olur (şək.16).



Şekil 16

“Uke” hər iki əllə öndən “Tori”ni tutaraq özünə çekir, sifətinin sağ tərəfini onun sinəsinə sıxır.

“Tori” sağ əllə “Uke”nin çənəsindən, sol əllə onun başının arxasından tutur. Kəskin hərəkətlə “Uke”nin başını sola-axaya-aşağıya döndərir, tutmadan azad olur (şək.17).



Şəkil 17

1. Özünümüdafıə fəndləri nə üçündür?
2. Tutmalardan azad olmani nümayiş etdirə bilərsinizmi?
3. Tam oturuşdan arxaya yىxilmanı nümayiş etdir.
4. Özünümüdafıə hərəkətləri hansı qabiliyyəti inkişaf etdirir?
5. Siz malik olduğunuz fiziki hazırlığı nəyə sərf edərdiniz?

Qeyd edin:


- a) Hər hansı idman növü ilə ixtisaslaşmaya
- b) Özünümüdafıəyə
- c) Zəif sinif yoldaşlarının müdafiəsinə
- d) Vətənin müdafiəsinə

ÜZGÜÇÜLÜK

Əsas üzmə üsullarının icra texnikası

6-ci sinifdə sinə üzərində krol üsulu ilə üzmənin ən sadə elementləri, onun mənimsənilməsi üçün quruda və suda icra edilən köməkçi hərəkətlər verilmişdir.

Krol – geniş yayılmış, sürətli və icra texnikasına görə sadə üzmə üsuludur. Burada üzmə qolların və qıçların simmetrik və daim təkrarlanan hərəkətləri hesabına baş verir. Bu üsul müəyyən su-səddini sürətlə üzüb keçmək, suda boğulana tez vaxtılaşmad üçün istifadə edilir.



Şəkil 1. Krol üsulu ilə üzmə texnikası.

Tumba üzərindən start texnikasının öyrənilməsi üçün hərəkətlər:

Quruda:

1. Ç.v. – start vəziyyəti (ayaqlar bir pəncə enində aralı, paralel, qıçlar diz və çanaq oynağından bükülü, qolları arxaya aparıb, irəliyə baxmaq) almaq və qolları qolaylandııraraq yuxarı qaldırmaqla yuxarıya tullanmaq X 6-8 dəfə.

2. Ç.v. – dayaqlı oturuş vəziyyətindən hər iki qızın təkanı və qolların yuxarı qaldırılması ilə irəliyə-yuxarıya tullanmaq X 6-8 dəfə.

Suda:


1. Ç.v. – bort üzərində oturuşdan suya baş vurmaq (ilk olaraq suya əllər və baş daxil olur).

2. Ç.v. – eyni hərəkət, lakin dayaq sahəsini artırmaqla X 4-6 dəfə.

3. Ç.v. – üzgüçünün start vəziyyətindən suya baş vurması X 6-8 dəfə.

Kürək üzərində üzmək – suda üzməyin ən əlverişli üsulu hesab olunur. Əgər siz sinə üzərində üzərkən yorulmusunuzsa, o zaman kürək üzərinə çevrilə və bu vəziyyətdə dincələ bilərsiniz.

Kürək üzərində krol – qol və qızın növbəli, davamlı və simmetrik hərəkətləri ilə yerinə yetirilir. Üzgüçü kürəyi üzərində yerləşdiyi üçün tənəffüs su üzərində yerinə yetirilir.



Şəkil 2. Kürək üzərində krol üsulu ilə üzmə texnikası.

Bu üsul suda müxtəlif yükləri, boğulanı daşımaq üçün istifadə olunur.

Kürək üzərində krol ilə üzmə texnikasının öyrənilməsi üçün hərəkətlər:

Quruda:

1. Ç.v. – küncün kənarında (stulda, skamyaya üzərində, sahildə və s.), oturub qıçların krol üsulunda hərəkətini davamlı icra etmək X 15-20 dəfə.

2. Ç.v. – əsas duruş. Bir qol yuxarıda, digəri aşağıda, qolların irəlidən arxa-ya dairəvi, növbəli hərəkətləri X 10-15 dəfə.

Suda:

1. Ç.v. – əllərlə bortdan tutub suda arxası üstə uzanmaq, qıçları krolda olduğu kimi hərəkət etdirmək. Qıçları dizdən bükəməmək, pəncəni irəliyə dartmaq və daxilə döndərmək.

2. Ç.v. – kürəyi üstə suda uzanaraq taxtanı başın altına qoymaq. Qıçlarla krolda olduğu kimi hərəkət edərək üzmək.

Üzmə texnikasının təkmilləşdirilməsi.

Kürək üzərində krol:

1. Yalnız qıçların hərəkəti hesabına kürək üzərində üzmə (qollar gövdənin yanında və ya yuxarı qaldırılmış vəziyyətdə ola bilər).

2. Eyni hərəkət, ancaq əllərlə eyni vaxtda buda qədər uzun avarçəkmə hərəkəti ilə üzmək.


Sinə üzərində krol:

1. Qıçların və bir qolun hərəkəti ilə sinə üstə krol. Digər qol irəlidə (başın nəfəs almaq üçün işləyən qola tərəf çevrilməsinə diqqət yetirmək).

2. Hər bir qolla müəyyən olunmuş sayda avarçəkmə hərəkəti icra etmək.

Brass – geniş yayılmış və sevilən üzmə üsuludur. Bu üzmə üsulunda hərəkət texnikası "qurbağanın" suda hərəkətini xatırladır. Brass üsulunda hərəkət texnikası təbii və sadədir. Burada qolların və qıçların simmetrik hərəkətləri eyni vaxtda icra olunur. Bu üsulla üzmə düzgün qamətin forması və onurğa əyriliklərinin düzəlməsi üçün yaxşı vəsiti hesab olunur.

Brass üsulu ilə üzmə texnikasının mənimşənilməsi üçün hərəkətlər:



Şəkil 3. Brass üsulu ilə üzmə texnikası.

Quruda:

1. Ç.v. – oturuş, əllər arxada dayaqda, qıçlar düzəldilir. Qıçları diz və çanaq oynağından bükərək, dabanları sağrı əzələlərinə çəkmək, dizləri yanlara açmaq pəncələri "özünə" çəkmək, dabanı dairəvi hərəkətlə çanaq enində aralamaq X 6-8 dəfə.

2. Eyni hərəkəti sinə üzərində uzanaraq icra etmək. Qıçları asta bükəmək, sürətlə arxaya aparmaq X 6-8 dəfə.

3. Ç.v. – dizdə duruş, qollar irəlidə. Əlləri daxilə çevirmək, onları yanlara-şağı aparmaq. Əlləri dairəvi hərəkətlə sinə altında birləşdirmək, ç.v. qayıtmak X 8-10 dəfə.

Suda:

1. Ç.v. – sinə üzərində uzanmaq (əllərlə bortdan tutmaq. Qıçlarla brass hərəkətləri yerinə yetirmək. Tənəffüs sərbəstdir).

2. Köməkçi vasitələrdən istifadə etməklə (taxta, dairə, doldurulmuş şar) sinə üzərində brasla üzmə.

3. Sinə üzərində uzanıb başı suya salmaq, tənəffüsü saxlamaq, bir neçə avarçəkmə hərəkəti etmək, başı qaldırıb nəfəs almaq.

Sinə üzərində krol üsulunun təkmilləşdirilməsi üçün hərəkətlər:

1. Qıçların hərəkəti ilə tənəffüsə uzlaşdırılan üzmə (əllərdə köməkçi üzmə avadanlığı tutmaqla).

Qıçların üfüqi, əzələlərin boşalmış halda, bədənin suda axıcı vəziyyətdə olmasına, suya davamlı, arasıkəsilmədən nəfəsverməyə diqqət yetirmək.

2. Qolların hərəkəti ilə üzmə.

Avarçəkmə zamanı dirsəyin yüksək vəziyyətinə və qolun su üzərində aparılmasıınna, avarçəkmənin güclənməsinə, nəfəsalmanın asanlaşmasına imkan verən (gövdənin üfüqi oxuna nisbətən) gövdənin yanlara əyilmə hərəkətinə diqqət yetirmək.

3. Verilmiş hərəkət ritminə, tempinə və "addıma" müvafiq krolla üzmə.

Kürək üzərində krolla üzmənin təkmilləşdirilməsi üçün hərəkətlər:

1. Qolların müxtəlif vəziyyətlərində qıçların hərəkəti ilə üzmə.

2. Qolların eynivaxtı buda qədər avarçəkməsi ilə üzmə.

3. Kürək üzərində qıçların fasılısız, qolların növbəli avarçəkmə hərəkəti ilə üzmə.

Bu zaman bədənin yaxşı dərtilmiş, axıcı vəziyyətinə, güclü və uzun avarçəkməyə diqqət yetirməli, avarçəkmələr arası vaxt fasılısinə (qıçlarla 4-6 hərəkət), gövdənin üfüqi vəziyyətinə nəzarət etmək lazımdır.

Brass üsulu ilə üzmə texnikasının təkmilləşdirilməsi:

1. Brass üsulu ilə qıçların hərəkətini tənəffüs və əllərlə irəlidə tutulmuş taxta ilə uzlaşdıraraq üzmə.

2. Kürək üzərində qıçların hərəkəti ilə brass üsulu ilə üzmə (əllər budun yanında və ya irəliyə uzadılıb).

3. Qolların fasılısız hərəkəti ilə brass üsulu, tənəffüsə uzlaşdırılmış üzmə.

4. "Bölünmüş" brassla üzmə (iki avar qollarla, sonra bir hərəkət qıçlarla).

Suda oyunlar və əyləncələr:

1. Müxtəlif üzmə üsulları ilə estafet ;

2. Topla suda oyun: "**Suda basketbol**", "**Su polosu**";


3. Suya tullanmalar (qıçlarla aşağıya yığılmalar və s.).

Hər il dünyada 150-200 min insan suda boğularaq ölürlər. Yay mövsümündə bizdə də belə hallara rast gəlinir. Üzmək bacarığı olan, lakin bunun üçün ayrılmış dəniz sahələrinin sərhəddinə məhəl qoymayanlar, üzməyi bacarmayan və təsadüfen nisbətən dərin yerlərə gəlib çıxan insanlar özlərini təhlükə qarşısında qoymuş olurlar. Belə hallarda bu insanlara kömək göstərməyə hazır olmaq lazımdır. Bunun üçün bir neçə üsulla üzməyi bacarma, batana yaxınlaşma, onu suda daşma qaydalarını mənimsəmək lazımdır.


Suda batanı xilas etmək müəyyən təhlükə ilə əlaqəli olduğundan bu və ya digər halda necə kömək göstərməyi əvvəlcədən yaxşı bilmək lazımdır. Məsələn, suda təhlükə ilə üzləşən insan hansı vəziyyətdədir? O, hələlik çətinliklə də olsa suyun üzəndə qalmağı bacarır və ya suda batıb-çixır, sudan çıxarılib, huşunu itirib və s. Bütün bunların hamısı müvafiq yanaşma tələb edir.

Əgər suda boğulan hələ suyun üzündədirse, ona yaxında olan qayıqla yaxınlaşmaq, əl altında olan xilasedici vasitələr: dairə, hər hansı taxta, penoplast parçası və s. atmaq olar. Əgər bunlar yoxdursa, o zaman üzərək ona yaxınlaşmaq və kömək etmək lazımdır.

Köməyə çağırılan insanın səsini eşidən kimi tez və sakit halda şəraitli qiymətləndirmək, üzərək batana yaxınlaşmaq lazımdır. Ola bilsin ki, adam sahildən xeyli uzaqlaşmış, yorulub və ya dərin sudan qorxub. Belə halda kömək edəcəyinizi bildirməklə onu sakitləşdirmək lazımdır. Bu zaman yorulan bir əlini xilasedicinin ciyinə qoyur və onlar birlikdə sahilə üzürlər (şək. 4).




Şəkil 4



Şəkil 5



Şəkil 6




Həmçinin yorulan iki əllə xilas edəninin ciyinindən tutu bilər (şək. 5). Əgər xilasedicilər iki nəfərdirsə, o zaman xilasedilən əlləri və ayaqları ilə xilasedənlərə istinad edə bilər (şək. 6) və ya iki əllə hər iki xilasedənin ciyinindən tutu bilər.


Bəzən suda boğulmaq qorxusu batan adamın özünənəzarət hissini heçə endirir. O, xilasedicinin əlindən, başından, boynundan bərk yapışaraq onun xilasetmə hərəkəti etməsinə imkan vermir. Belə halda tutmadan azad olmanın ən yaxşı yolu suyun altına baş vurmaqdır. Bu zaman suda boğulan adətən xilasedicini buraxır. Lakin suda batan heç də həmişə xilasedicini buraxmır. Belə olduğu halda tutmadan azad olmaq üsullarını bilmək lazımdır. Əgər suda batan hər iki əli ilə xilasedənin boynundan tutursa, o zaman onun hər iki baş barmağından tutaraq kəskin hərəkətlə yanlara aparmaq (şək. 7), sonra qolundan tutaraq kürəyini özünüzə tərəf çevirmək lazımdır. Eyni hərəkət öndən, qarşı tərəfdən olarsa, bir və ya iki əllə batanın çənəsindən itələyərək özündən uzaqlaşdırmaq olar. Bu zaman siz dizinizlə onun sinəsindən itələməklə özünüzdən aralanmasına kömək edə bilərsiniz (şək. 8).

Siz öz gövdənizi batanın tutmasından azad etmək üçün hər iki əllə onun qollarından tutaraq kəskin hərəkətlə yanlara-yuxarıya aparır, suyun altına baş vuraraq azad olursunuz (şək. 9).


Əgər suda boğulan suyun dibindədirse, onun qoltuğunun altından, saçından tutaraq yuxarıya, suyun üzünə çıxarmaq, tez sahilə aparmağa çalışmaq lazımdır. Sahilə çıkarılan kimi suda boğulanın ağız-burun boşluğu qum və sudan təmizlənir, çənə açılır, ağız açıq qalır, ona süni tənəffüs verilir və isti yerə aparılır.



Şəkil 7



Şəkil 8



Şəkil 9

- Üzmək bacarığı insan həyatında hansı əhəmiyyətə malikdir?*
- Suda boğulanı xilas edərkən ilk fialiyət nədən ibarət olmalıdır?*
- Hansı üzmə üsulu daha sürətli hesab olunur?*

Nəzarət testi. Özünüüz yoxlayın!

Cədvəl 7

Hərəkətlər	“Əla”	“Yaxşı”	“Kafi”
25 m brass üsulu ilə üzmə	Hər bir hərəkət silsiləsində suyun altında olmaq və suda süzmək	Başı qaldırmaq, sərbəst tənəffüsə üzmək	Qollar brass, qıçlar krolda olduğu kimi, tənəffüs sərbəstdir
50 m istənilən üsulla üzmək dəq., san. oğlanlar, qızlar	1.10 1.20	Vaxt nəzərə alınmır, texniki cəhətdən düzgün icra	Vaxt nəzərə alınmır, sərbəst üsul
Startdan tullanaraq suda üzmək. Üzmə məs. 7 m.	7 m	3 m-ə qədər	1 m-ə qədər

HƏRƏKİ QABİLİYYƏTLƏR

İnsanın gündəlik həyatı hər hansı hərəkətlərin: yerişin, qaçışın, ağırlığın daşınmasının, oyun və əyləncələrin icrası ilə əlaqədardır. Bu zaman hərəkətin xüsusiyyətindən asılı olaraq sız sürət, qüvvə, çeviklik və s. kimi hərəki qabiliyyətlər nümayiş etdirirsiniz. Hərəki qabiliyyət insanın hərəki fəaliyyətinin (məsələn, qaçmasının, turnikdə dartinmasının və s.) icra keyfiyyətini müəyyən edir. Qüvvə qabiliyyəti yüksək olan şagird turnikdə daha çox dartinə biləcək və hərəkəti daha düzgün icra edəcəkdir. Sürət qabiliyyəti yüksək olan şagird məsafəni daha tez başa vuracaqdır və s. Beləliklə, hər bir hərəki qabiliyyət müəyyən qrup hərəkətlərinin uğurlu icrası üçün əsasdır. Hərəki qabiliyyətlər hərəki bacarıq və vərdişlərin formallaşmasına şərait yaratmaqla yanaşı xüsusi seçilmiş müəyyən ardıcılıq və rejimdə icra edilən hərəkətlərin köməyi ilə inkişaf etdirilir. Hər bir hərəki qabiliyyətin inkişaf etdirilməsinin özünəməxsus cəhətləri vardır. Buraya insan organizminin anatomiq, fizioloji, psixoloji xüsusiyyətləri ilə yanaşı seçilmiş hərəkətlərin müvafiqliyi, onların hansı intensivlikdə və rejimdə icrası da daxildir.

Hazırda altı əsas: əyilgənlilik, qüvvə, sürət, çeviklik və dözümlülük kimi hərəki qabiliyyətlər vardır. Bu hərəki qabiliyyətlərin hər birinin ayrı-ayrılıqda inkişafının pedaqoji, metodiki əsasları mövcuddur. Sınıfdən sınıf keçidkəcə siz tədricən bu pedaqoji prinsiplər və metodlarla tanış olacaqsınız.

Hərəki qabiliyyətlərin inkişafı bir-biri ilə əlaqəlidir. İnkışaf etdirilmə metodikası oxşar olan hərəki qabiliyyətlərin birinin ikişafı digərinin yaxşılaşmasına səbəb olur. Məsələn, sürət-güt, qüvvə qabiliyyətinin (sürətli qüvvənin) inkişafı sürətin artmasına, sürət qabiliyyətinin yüksəlməsinə, çevikliyin artmasına və s. getirib çıxarır.

10-14 yaşlı yeniyetmələrdə çeviklik qabiliyyəti (onun tərkib komponentləri olan koordinasiya, dəqiq icra) kifayət qədər yüksək templə, sürət-güt və qüvvə, sürət qabiliyyəti inkişaf edir, nisbətən aşağı tempdə əyilgənlilik qabiliyyəti yüksəlir.

Hərəki qabiliyyətlərin məcmusu insanın fiziki hazırlığını təşkil edir. Bu da insanların sağlam yaşaması, səmərəli təhsil və əmək fəaliyyəti üçün önemli əhəmiyyət daşıyır. Hər bir ümumtəhsil məktəbi şagirdinin gələcəkdə vətənimiz Azərbaycanın müdafiəçisi olacağını nəzərə alsaq, əminliklə demək olar ki, şagirdin yüksək fiziki hazırlığı təkcə şəxsi deyil, həm də ümummilli əhəmiyyət doğuran məsələlərdəndir.

Bu səbədən də sizin hər biriniz fiziki hazırlığınızı artırılması üçün hərəkətləri seçməli, onların icrasına yiyələnməlisiniz. Lakin fiziki hazırlığı artırmaq üçün həftədə iki dəfə keçirilən fiziki tərbiyə dərsləri kifayət deyildir. Hətta yüksək səviyyədə təşkil olunmuş fiziki tərbiyə dərsləri sizin hərəki qabiliyyətlərinizin, yəni fiziki hazırlığınızı artırılması üçün yeterli deyildir. Bunun üçün hər bir şagird evdə və ya idman bölmələrində məşğələlər keçməli, sistemli şəkildə

xüsusi seçilmiş hərəkətləri icra etməlidir. Bu hərəkət komplekslərini biz hər bir sinif üçün hazırlanmış dərslik və müəllim vəsaitlərində verməyə çalışırıq.

Məktəbdə, evdə, dərsdə apardığınız müstəqil məşğələləri ən sadə səhər gimnastika komplekslərinin icrası ilə başlamaq lazımdır. Hər gün sistemli olaraq 10-15 dəqiqə ərzində yerinə yetirdiyiniz səhər gimnastika kompleksi tam oyanmağa, orqanizmi fəal işə hazırlamağa, ən əsası isə nizam-intizam formalaşdırmağa və iradə tərbiyə etməyə kömək edəcəkdir.

Hərəki qabiliyyətlərin inkişafının ən mühüm şərtlərindən biri də özünənəzarətin təşkilidir. Hər bir hərəkət, onun neçə dəfə icrası, hansı sayda yaxınlaşmada yerinə yetirilməsini qeyd etməlisiniz. Bu da sizə fiziki yükün dinamikliyinə nəzarət etməyə, onu nizamlamağa imkan verəcəkdir.

QÜVVƏ QABİLİYYƏTİ

Qüvvə qabiliyyəti yeniyetmələrin fiziki hazırlığında xüsusi əhəmiyyət daşıyır. Hər bir gənc qüvvətli olmağın, özünün qüvvə potensialını artırmağın yollarını bilməli və bundan istifadə bacarığına yiylənməlidir. Əslində bu o qədər də çətin deyildir. Siz sadəcə olaraq insanın qüvvə qabiliyyətinin nə olduğunu, onun hansı hərəkətlər vasitəsi ilə artırılmasının mümkünüyünü dərk etmeli, həmin hərəkətlərin hansı ardıcılıqla icra edilməsini müəyyənləşdirməlisiniz. Bundan sonra sadəcə olaraq özünüzün gün rejiminizi düzgün planlaşdıraraq bu hərəkətlərin icrasına vaxt ayırmaq və ən əsası isə zəhmətsevər olmaq kifayətdir. Siz sistemli olaraq tövsiyə olunan qüvvə hərəkətlərini yerinə yetirdikdə əzələlərinizdə baş verən müsbət dəyişikliyi hiss edəcəksiniz. Bu prosesi davam etdirməklə siz özünüzün arzu edilən qüvvə hazırlığınızı əldə edəcəksiniz.

İnsan bütün hərəkətini və fəaliyyətini qüvvə təzahürü sayesində yerinə yetirir, qurur. Əzələ qüvvəsi olmadan heç bir hərəkət, yerdəyişmə mümkün deyildir. Siz gündəlik həyatınızda müxtəlif insanlarla rastlaşırsınız. Onlardan bəziləri qüvvətli, ahəngdar bədən quruluşuna malik, digərləri zəif, tez yorulan, həmyaşidləri ilə yarışarkən tez-tez uduzan və s. olurlar. Adətən belə yeniyetmələrdə özünəinam hissi zəif olur. Onlar oyun və yarış prosesinə qoşulmaq istəmirlər. Göründüyü kimi sizin qüvvə hazırlığınız (o cümlədən fiziki hazırlığınız) yalnız fiziki hazırlıq amili olmaqla yanaşı, dəyərli özünəinam vasitəsidir.

Qüvvə nədir? Qüvvə əzələlərin gərginləşməsi hesabına xarici müşqaviməti (müəyyən ağırlığı, kiminsə müşqavimətini və s.) dəf etmək və ya ona qarşı dayanmaq müşqavimətidir. Siz özünüz də müşahidələrinizdə görüşünüz ki, heç də bütün həmyaşidləriniz eyni qüvvə hazırlığına malik deyildir. Bəzi yaşidlارınızın qüvvə hazırlığı yüksək, bəzilərininki isə aşağıdır. Bunun əsas səbəbi əzələ sisteminin daha çox hansı tipli liflərdən təşkil olunmasıdır. İnsanın əzələ

sistemi şərti olaraq "ləng" (qırmızı) və "sürətli" (ağ) liflərdən təşkil olunmuşdur. Ayrı-ayrı insanlarda bu liflərin miqdarı müxtəlifdir. Əzələsində "sürətli" liflər üstünlük təşkil edən insanlar digərlərinə nisbətən daha tez, sürətli hərəkət etmək imkanına malikdirlər və onlarda qüvvə qabiliyyətinin inkişafına daha asanlıqla nail olmaq mümkündür. "Ləng" əzələ lifləri çoxluq təşkil edən insanlar çox sürətli olmasalar da daha döyümlü olur, hərəkətlərin nisbətən daha çox davamlı icrasına nail ola bilirlər. Belələri uzaq məsafələrə qaçış, üzgüçülük, velosiped sürmək kimi hərəkətlərdə daha böyük uğur qazana bilirlər.

Xüsusi qeyd etmək lazımdır ki, əzələlərin yuxarıda qeyd olunan xüsusiyyəti yeniyetmənin hər hansı idman növü ilə məşğələlərə başladığı zaman nəzərə alınmalıdır. Əzələ liflərinin xüsusiyyətindən asılı olmayaraq istənilən yeniyetmə düzgün seçilmiş, icra müddəti müyyəyən edilmiş hərəkət komplekslərinin köməyi ilə özünün qüvvə hazırlığını artırıa bilər.

Hansı yaş dövrü qüvvənin inkişafı üçün daha əlverişlidir? Qüvvənin insanın hərəki qabiliyyəti kimi inkişafı üçün əlverişli vaxtı onun fiziki cəhətdən dinamik inkişaf etdiyi 12-18 yaş dövrü hesab olunur. Düzdür, sonrakı dövrlərdə də xüsusi hərəkətlər vasitəsi ilə qüvvə hazırlığını artırmaq, inkişaf etdirmək mümkündür. Lakin göstərilən yaş dövrü yeniyetmələrin qüvvəsinin artırılması üçün baza hazırlığı dövrü hesab olunur. Bu yaş dövründə maddələr mübadiləsinin və fiziki yükdən sonra bərpa prosesinin sürətli olması düzgün təşkil edilmiş məşğələlər vasitəsi ilə nisbətən qısa vaxt ərzində arzu edilən nəticələr əldə etməyə imkan verir.

Qüvvə göstəriciləri nədən asılıdır? Əzələnin qüvvə təzahürü, ilk növbədə əzələnin en kəsiyindən asılıdır. Başqa sözlə, əzələ nə qədər böyük olarsa, onun daha çox qüvvə təzahür etdirmək imkanı vardır. Əzələnin qalınlaşması (onun en kəsiyinin artırılması) qüvvə istiqamətli hərəkətlərin yaxınlaşması zamanı çoxsaylı təkrar icrası ilə həyata keçirilir. Hərəkətlərin icra sayı hərəkətin icrasında iştirak edən əzələlərdə yorğunluq hissi yaratmalıdır. Məhz bu amil əzələnin strukturunda, əzələ liflərində dəyişikliyə, onların qalınlaşmasına səbəb olur. Qüvvə qabiliyyətinin inkişaf etdirilməsinin bu yolu (metodu) "**"imtinaya qədər"**" adlanır.

Hansı əzələ qruplarında qüvvənin inkişafı zəifdir? İnsanın qüvvə hazırlığı bədənin əsas əzələ qruplarının qüvvə göstəricisindən asılıdır. Bu əzələ qrupları aşağıdakılardır:

1. **Yuxarı ətraf əzələləri** (şəkil 1). Buraya ciyin oynağı ətrafi əzələlər, qolu, biləyi büküb-açan əzələ qrupları daxildir. Bu əzələ qruplarında qüvvənin inkişafı normalaşdırılan müxtəlif ağırlıqlarla (o cümlədən bədənin ağırlığı ilə) həyata keçirilir.




Şəkil 1

2. *Aşağı ətraf əzələləri* (şəkil 2) Buraya bud, baldır, pəncəni büküb-açan, qıçın yanlar və şaquli ox ətrafında dönməsini təmin edən əzələ qrupları daxildir.




Şəkil 2

3. *Gövdənin arxa əzələ qrupları* (şəkil 3). Buraya 29 əzələ daxildir ki, bunlardan kürək, deltavari, trapesiyaya bənzər kürəyin enli əzələləri daxildir.



Şəkil 3

4. *Gövdənin ön əzələ qrupları* (şəkil 4). Buraya 21 əzələ daxildir. Bunların sırasına böyük döş əzələsi, qarının düz, çəp və köndələn əzələləri daxildir.



Şəkil 4

Qüvvə qabiliyyətinin inkişafı üçün zəruri şərtlər:

– **Hərəkətlər düzgün seçilməlidir.** Qüvvənin inkişafı üçün hərəkətlər müəllimin köməyi ilə, qüvvənin inkişafı zəruri hesab olunan əzələ qrupları üçün şagirdin hazırlıq səviyyəsinə müvafiq seçilməlidir. Siz bu dərslikdə və ya digər mənbələrdə tövsiyə olunan hərəkətləri seçə, fiziki tərbiyə müəlliminizin köməyi ilə icra rejimi müəyyən edə bilərsiniz.

– **Hərəkətlərin icrasında sistemlilik.** Qüvvənin inkişafı üçün seçilmiş hərəkətlər həftənin ən azı 5 - 6 günü icra edilməlidir. Bu, qüvvənin inkişafında hiss olunacaq nəticənin əldə olunmasına kömək edəcəkdir.

– **Hərəkətlərin icrasında davamlılıq.** Qüvvənin istiqamətli hərəkətlərin icrasına hər bir məşğələdə minimum 30 - 35 dəqiqə vaxt ayırmalısınız.

– **Hərəkətlərin kifayət qədər həcmidə icra olunması.** Yalnız çoxsaylı təkrarlar yorulmağa və beləliklə də, əzələdə struktur dəyişikliyinə səbəb ola bilər.

7-ci sinifdə qüvvə hazırlığı üçün tövsiyə olunan hərəkətlərin nümunələri dərsliyin sonunda verilmişdir.

Qüvvə hazırlığınızı yoxlayın!

Cədvəl 8

Stand. və hər. qab-lər	Qiymətləndirmə hərəkətləri								
		OĞLANLAR				QIZLAR			
		Q.S.1 “2”	Q.S.2 “3”	Q.S.3 “4”	Q.S.4 “5”	Q.S.1 “2”	Q.S.2 “3”	Q.S.3 “4”	Q.S.4 “5”
Qüvvə	Hündür turnikdə sallanmış vəziy. dartınma	2	3-4	5-6	7 və >				
	Alçaq turnikdə uzanaraq sallanmış vəziy. dartınma					6 və <	7-8	9-15	16 və >
	Uzanaraq dayaqdan qolların büklüb-açılması (dəfə)	7 və <	8-9	10-12	13 və >				
	Gimnastika skamyasında əllərlə dayaqdan qolların büklüb-açılması					6 və <	7	8-9	10 və >
	Bir əllə dayaqda tək qıçla oturub-qalxmaq	6 və <	7-11	12-13	14 və >	5 və <	6-7	8-9	10 və >
	Gövdənin büklüb- açılması, 30 san.	7 və <	8-11	12-16	17 və >	5 və <	6-10	11-13	14 və >

1. Hansı hərəkətlər qüvvə qabiliyyətini inkişaf etdirir?
2. 7-ci sinifdə qüvvənin hansı növünün inkişafı nəzərdə tutulur?
3. Qüvvə qabiliyyəti hansı əsas əzələ qruplarında inkişaf etdirilməlidir?
4. Qüvvə hərəkətlərinin tətbiqi zamanı hansı göstərişlərə əməl olunmalıdır?
5. Qüvvənin inkişafı üçün hansı zəruri şərtlər vardır?

ƏYİLGƏNLİK QABİLİYYƏTİ

Hər bir insanın hərəkət etməsinə, yerişinə, qaçısına kənardan baxdıqda bizzət müəyyən təəssüratlar yaranır. Bəzən bir insanın hərəkətində yüksək təbiilik, axıcılıq, plastiklik, elastik cəhətdən gözəllik diqqəti cəlb edir. Digər bir insanın hərəkətində isə çətinlik, ağırlıq qeyri-təbiilik hiss olunur. Bütün bunlar insanın dayaq-hərəkət aparatının vəziyyətindən, ayrı-ayrı hərəki qabiliyyətlərin inkişaf səviyyəsindən asılıdır. Başqa sözlə, insanın hərəkətinin sərbəstliyi, elastikliyi onun əzələ-bağ aparatının elastikliyi, dayaq aparatında oynaqların mütəhərrikliyi ilə müəyyən olunur. Yuxarıda qeyd olunan bu iki komponent orqanizmin əyilgənlilik qabiliyyətini təşkil edir.

Əyilgənlilik nədir? İnsanın istənilən hərəkəti sərbəst, geniş amplituda ilə icra etmək qabiliyyətidir.

Digər hərəki qabiliyyətlər kimi əyilgənlilik qabiliyyəti də xüsusi seçilmiş hərəkətlərin icrası ilə inkişaf etdirilə, təkmilləşdirilə bilər. Lakin əyilgənlilik qabiliyyətinin inkişafı özünəməxsus diqqətlilik tələb edir. Aşağı sınıflarda qeyd olunduğu kimi əyilgənlilik iki formada təzahür edir:

- fəal əyilgənlilik;
- qeyri-fəal əyilgənlilik.

Fəal əyilgənlilik – hər hansı bir oynağı əhatə edən əzələlərin təqəllüsü hesabına baş verən əyilmədir. Bu zaman oynaq heç də malik olduğu maksimal dərəcədə qatlanır. Fəal əyilgənlilik özü bir neçə amildən asılıdır. İlk növbədə əzələ-bağ aparatının dinamik hərəkətlər vasitəsi ilə qızışdırılması. Bu amilin əhəmiyyətini siz hər biriniz təcrübə olaraq müəyyən edə bilərsiniz. Qızışdırıcı hərəkətləri icra etməzdən əvvəl hər hansı bir oynağı sona qədər bükəmeye çalışın (məs., çıyın oynağını). Əsas duruşdan hər iki qollarınızı yanlardan arxaya aparın və bu əyilmə dərəcəsini qeyd edin. Hərəkəti divar önündə icra edin və əyilmə dərəcəsinin yerini xətlə və ya hər hansı əşya qoymaqla qeyd edin. Bundan sonra fəal qızışdırıcı hərəkətləri: yeriş, qaçış, dinamik yellənmə və qolaylandırma hərəkətlərini yüngül tərləməyə qədər icra edin. Bundan sonra siz əvvəldə yerinə yetirdiyiniz çıyın oynağının arxaya açılması hərəkətini yenidən, təkrarən icra edin. Oynağın fəal əyilməsinin xeyli artığını müşahidə edəcəksiniz. Çünkü hərəkətlərin köməyi ilə kifayət qədər qızışdırılmış əzələ-bağ aparatının elastikliyi artlığı üçün oynaqdə əyilmə dərəcəsi xeyli yüksəlir.

Qeyri-fəal əyilmə – oynaqlarda əyilmənin kənar təsir: ağırlıq, yoldaşın və ya müəllimin köməyi ilə maksimal dərəcəyə qədər çatdırılmasıdır. Hər bir oynaq onu bükən və açan əzələlərlə, bağlarla əhatə olunmuşdur. Bu **əzələ-bağ aparatı** adlanır. **Gündəlik**, icrası **vərdiş halına salınmış hərəkətlər** oynaqlarda sanki “işçi” əyilmə diapozonu formalaşdırır. Oynaqların mütəhərrikliyini artırmaq üçün zəruri, geniş amplitudalı hərəkətlər icra edilmədikdə məhdud diapozonlu “işçi” əyilmə dərəcəsi artıq möhkəmlənir, hərəkətlərin icrasında dinamiklik və sərbəstlik itir.

Qeyri-fəal əyilmələr bu məhdudluğunu aradan qaldırmağa yönəlmışdır.

Əyilgənliyin inkişafı üçün hərəkətlərin icra ardıcılılığı.

Əyilgənliyin inkişafına yönəlmış hərəkətlər müəyyən olmuş olunmuş metodik ardıcılıqla yerinə yetirilmədikdə oynaq-bağ aparatının zədə alma ehtimalı artır. Buna görə də dərslikdə tövsiyə olunan və digər mənbələrdən seçilmiş əyilgənlik hərəkətləri aşağıdakı ardıcılıqla icra olunmalıdır:

1. Dinamik hərəkətlər: yeriş, qaçış, intensiv oyunlar vasitəsi ilə orqanizmin tam "qızışdırılması"na nail olmaq.


2. Geniş amplitudalı yellənmə, fırlanma, dönmə, yuvarlanması, əyilmə hərəkətlərinin icrası.

3. Gövdənin və ya ətrafların müxtəlif əyilmə, bükülmə, dönmə hərəkətlərinin xarici qüvvənin (yoldaşının, müəllimin, evdə bacı-qardaşın) köməyi ilə maksimum amplitudada icrası.

4. Gövdəni və ətrafları mümkün olan əyilmə bucağında əyərək müəyyən vaxt ərzində saxlanması.

Əyilgənliyin inkişafı üçün dərsliyin sonunda verilmiş hərəkətlərdən müvafiq metodik göstərişlərə əməl etməklə istifadə edə bilərsiniz.

Əyilgənlik qabiliyyətinizi yoxlayın!



Şəkil 1. Çiyin oynağında mütəhərrikliyin yoxlanılması (Gimnastika ağacının müxtəlif tutmalarla baş üzərindən arxaya aparılması).



Şəkil 2. Çanaq-bud oynağında mütəhərrikliyin və əzələlərin yoxlanılması.



Şəkil 3. Çanaq-bud oynağında mütəhərrikliyin və əzələlərin elastikliyinin yoxlanılması.



Şəkil 4. Onurğanın və əsas oynaqların mütəhərrikliyinin, elastikliyinin yoxlanılması

1. Əyilgənlik qabiliyyətinin insanın hərəkətində əhəmiyyəti nədən ibarətdir?
2. Əyilgənliyin tərkib komponentləri hansılardır?
3. Əyilgənliyin təzahür formaları hansılardır?
4. Əyilgənlik hansı hərəkətlərin köməyi ilə inkişaf etdirilir?

SÜRƏT QABİLİYYƏTİ

Sürət – insanların hərəkəti qısa vaxt ərzində icra etmək qabiliyyətidir. Bu qabiliyyət digər hərəki qabiliyyətlərlə , xüsusən də sürət-güt və çevikliklə sıx əlaqədardır. Qeyd olunan qabiliyyətlərin artırılması sürət qabiliyyətinin yüksəlməsinə, eləcə də süretin yüksək olması çeviklik və sürət-güt göstəricilərinin yaxşılaşmasına gətirib çıxarır.

Qaçarkən, yarışarkən istədiyiniz qədər sürətlə hərəkət edə bilmədiyinizi hiss etmisinizmi? Və bunun səbəbləri haqqında düşünmüsünüz mü? Siz nədə udursunuz? İlk hərəkəti, start hərəkətini yerinə yetirərkən, yoxsa məsafədə sizi ötüb keçirlər? Bütün bunlar aradan qaldırılması mümkün olan çatışmamazlıqlardır. Süretin inkişafı onun tərkib komponentlərinin yüksəldilməsi ilə əldə olunur.

Startda gecikənlər start texnikasını və start hərəkətlərini yaxşılaşdırmaqla məsafənin əvvəlində uğur qazana bilərlər. Bu məqsədlə icra olunan hərəkətlər maksimal sürətlə icra olunmalı, hərəkətin icra texnikası düzgün yerinə yetirilməlidir. Start vəziyyətiniz boy göstəricilərinizə müvafiq olmalı, bu vəziyyət sizə qaçışa tez başlamaq imkanı verməlidir.

Sürət hərəkətlərinin – hərəkətin reaksiya tezliyinin yaxşılaşdırması üçün kitabın sonunda hərəkətlər kompleksinin nümunələri verilmişdir. Süretin mühüm komponentindən biri də hərəkət tezliyidir. Bu, müəyyən vaxt ərzində sizin neçə qaçış addımı icra etmənizin göstəricisidir. Bu göstərici yerində, dayaqda, irəliləmələr zamanı hərəkətin maksimal tezlikdə icrası zamanı artırılır. Bu hərəkətlərə ən sadə nümunədən biri döşəmədən 15-20 sm hündürlükdə divarda nişanlanmış 8-10 və daha çox sahəyə sağ və sol ayaqla müəyyən vaxt (məsafədən 15 san) ərzində toxunma bacarığı ola bilər. Sistemli, davamlı olaraq icra edilən bu cür hərəkətlər sizin hərəkət tezliyinizin artmasına imkan verəcəkdir.

Maksimal qaçış süreti – məsafəni dəf etməkdə əsas göstəricilərdən biridir. Maksimal qaçış süreti yüksək olan və onu qaçış prosesində saxlaya bilən şagirdlər həmişə qısa məsafələrə 30, 60, 80, 100 m qaçışda digərlərini ötüb keçə bilirlər. Maksimal qaçış süretinin artırılması üçün qısa məsafələrə 30-35 m nisbətən davamlı, fasilələrlə (təkrar qaçışlar böyük yorulma yaratmamalıdır) təkrar qaçışlar, sürətlənmələr, kiçik mailliyi (10° kimi) olan qaçış yolunda sürətlənmələr, qısa (15-20 m) məsafələrə cütlükdə yarışlar və ya komandalı estafetlərdən istifadə olunur. Dərsliyin sonunda qeyd olunan hərəkətlərin nümunələri verilmişdir.

Sürət qabiliyyətinizi yoxlayın!

Cədvəl 9

Qiymət Hərəkətlər	Oğlanlar			Qızlar		
	“Kafi”	“Yaxşı”	“Əla”	“Kafi”	“Yaxşı”	“Əla”
1. 30 m qaçış, san.	6,7 - 6,0	5,9 - 5,3	5,2 və <	6,8 - 6,3	6,2 - 5,5	5,4 və <
2. 60 m qaçış, san.	11,0 - 10,6	10,5 - 9,7	9,6 və <	11,6 - 11,1	11,0 - 10,5	10,4 və <
3. 2 m məsafədən divara vurulan tennis topun vurulması və tutulması, 10 san ərzində, dəfə	5 və <	6 - 8	9 və >	4 və <	5 - 7	8 və >

1. Hansı hərəki qabiliyyətlər sürətin səviyyəsinə təsir göstərir?
2. Sürət hansı tərkib komponentlərindən ibarətdir?
3. Hərəkət tezliyi nədir?
4. Hansı hərəkətlər sürət qabiliyyətini inkişaf etdirir?

SÜRƏT-GÜC QABİLİYYƏTİ

Bu qabiliyyət qaćaraq uzunluğa, hündürlüyə, eyni zamanda yerindən tullanma hərəkətlərində nəticə göstərmək üçün əsasdır. Bununla yanaşı sürət-güt qabiliyyəti olmadan sürətli qaćış, basketbol, futbol, voleybol kimi idman oyunlarında uğur qazanmaq mümkün deyildir. Fiziki hazırlığınızın bu mühüm komponentinin hazırkı yaş dövründə inkişafı əlverişli hesab olunur. Bunun üçün fiziki tərbiyə dərslərində verilən yük yetərli hesab oluna bilməz. Bu qabiliyyətin inkişafı həm ətraf əzələləri, həm də yuxarı ətraf əzələlərində aparılmalıdır. Bu məqsədlə siz kitabda verilən hərəkətlərdən istifadə edərək onları evdə, idman meydancasında, təklikdə özünüz, dost və yoldaşlarınızla cütlükdə icra edə bilərsiniz. Hərəkətlərin dostlarınızla müəyyən rəqabətdə (yarışmaqla) icrası sizin üçün əlavə stimul, motiv yaradacaqdır. Bu məqsədlə sıçrayış, tullanma elementləri ilə sağ və ya sol qız üzərində qaćış, cüt ayağın təkanı ilə tullanmalar, yerindən və ya kiçik qaćışdan hər hansı hündürlüyə əl vurmaq, uzunluğa, hündürlüyə, bir və ya bir neçə maneələr üzərində tullanmalar kimi hərəkətlərdən yaralana bilərsiniz. Bütün bu hərəkətlər aşağı ətraflarda (qıçlarda) sürət-gütün yüksəlməsinə kömək edəcəkdir. Yuxarı ətraf, ciyin qurşağı əzələlərində bu qabiliyyətin inkişafı, müxtəlif çekili topların, əşyaların atılması, itələnməsi hərəkətləri ilə inkişaf etdirilə bilər. Sürət-güt hərəkətləri də yalnız sistemli, davamlı olaraq yerinə yetirildikdə səmərə verir və əzələ sisteminde müsbət dəyişiklik yaradır. Hər bir şagird özünün hazırlıq səviyyəsində asılı olaraq yerinə yetirəcəyi hərəkətlərin miqdarını (təkrarların sayını) və icra rejimini müəyyən edə bilər. Dövri olaraq nəzarət testlərindən istifadə etməklə, özünüüzün sürət-güt qabiliyyətinizi yoxlaya bilərsiniz.

Sürət-güt qabiliyyətinizi yoxlayın!

Cədvəl 10

Qiymət Hərəkətlər	Oğlanlar			Qızlar		
	“Kafi”	“Yaxşı”	“Əla”	“Kafi”	“Yaxşı”	“Əla”
Yerindən uzunluğa tullanma	131 - 149	150 - 174	175 >	116 - 139	140 - 164	165 >
Qaćaraq uzunluğa tullanma	270 - 290	291 - 345	350 >	231 - 245	246 - 309	310 >
Qaćaraq hündürlüyə tullanma	95 - 99	100 - 109	110 >	85 - 89	90 - 99	100 >
Tennis topunun atılması, m	21 - 25	26 - 35	36 >	15 - 19	20 - 23	24 >

1. *Sürət-güt qabiliyyətinin insanın hərəki fəaliyyətində rolü nədən ibarətdir?*
2. *Sürət-güt qabiliyyəti hansı hərəki qabiliyyətlərlə əlaqədardır?*
3. *Sürət-güt qabiliyyəti hansı idman hərəkətlərində daha qabarlıq təzahür edir?*
4. *Hansi hərəkətlər sürət-güt qabiliyyətini inkişaf etdirir? Onları sadalayın.*
5. *Siz özünüzün sürət-güt qabiliyyətinizdən razısınızmı?*

ÇEVİKLİK QABİLİYYƏTİ

Bu qabiliyyət haqqında sizin artıq müəyyən təsəvvürləriniz mövcuddur. Onun inkişafı üçün 6-ci sinifdə kifayət qədər hərəkətlər, oyunlar icra etmisiniz. 9-13 yaş dövrü bu qabiliyyətin intensiv inkişafı üçün ən əlverişli vaxt hesab olunur. **Çeviklik** – özünün mürəkkəb hərəki fəaliyyətini optimal idarə etmək və tənzimləmək qabiliyyətidir. Bu qabiliyyət bəzən hərəki çeviklik də adlanır. İnsanın bütün hərəki fəaliyyəti mərkəzi sinir sistemi ilə bilavasitə əlaqədardır. O cümlədən bütün hərəki qabiliyyətlərin təzahürü də insan beynində gedən psixi proseslərin sürəti ilə müəyyən olunur. Lakin heç bir hərəki qabiliyyət çeviklik qədər mərkəzi sinir sisteminin fəaliyyətindən asılı deyildir. İstənilən mürəkkəb strukturlu hərəkətin vaxtında, dəqiq icrası mərkəzi sinir sisteminde idarəetmə proseslərinin yüksək sürəti ilə tənzimlənir. Mərkəzi sinir sistemi hərəkətlərin icrasına təsir göstərdiyi kimi, hərəkətlərin icra intensivliyi də mərkəzi sinir sisteminde baş verən idarəetmə prosesinə müəyyən təsir göstərir və tədricən bu mexanizmi vərdişə, avtomatlaşdırma dərəcəsinə çatdırır. Bu səbəbdən çeviklik qabiliyyətinin inkişaf etdirilməsi zərurəti bir sıra amillərlə şərtlənir:

- yüksək çeviklik qabiliyyəti yeni hərəkətlərin tez və keyfiyyətli mənimse-nilməsinə imkan verir;
- çevikliyin inkişaf etdirilməsi psixi proseslərin, yaddaşın, düşüncənin, hərəki təsəvvürün yaxşılaşmasına səbəb olur;
- yüksək çeviklik istənilən hərəkətin icra texnikasını asanlıqla təkmilləşdir-məyə, idman oyunları və təkmübarizlik zamanı taktiki fəaliyyəti daha səmərəli qurmağa imkan verir;
- çeviklik qabiliyyətinə malik olmaq insana istənilən hərəki fəaliyyət zamanı öz gücünü daha səmərəli bölüşdürmək imkanı qazandırır.

Göründüyü kimi, çeviklik qabiliyyətinin insanın gündəlik fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Bu qabiliyyətin inkişafı üçün çox geniş sayda, müxtəlif strukturlu hərəkətlərdən istifadə etmək lazımdır. İnkişaf etdirilməsinin çətinliyini nəzərə alaraq çeviklik qabiliyyəti həm fiziki tərbiyə dərsləri, həm də müstəqil məşğələlər, ev tapşırıqları vasitəsilə artırılmalıdır.

Çevikliyin inkişafı üçün istifadə edilən hərəkətləri aşağıdakı qruplara bölmək mümkündür:

1. İdman oyun növlərinə: futbol, basketbol, voleybol, həndbol, badmintona aid hərəkətlər, hərəkət birləşmələri. Topla yerinə yetirilən yerdəyişmələr, topa yiylənmə texnikasının təkmilləşdirilməsi, sürəti və istiqaməti dəyişməklə yerdəyişmələr, estafetlər, topla və ya topsuz “məkik” qaçışı, topun (müxtəlif çekili) müxtəlif məsafələrdə yerləşən hədəflərə atılması, tezliyin və dəqiqliyin inkişafı üçün hərəkətlər və s.

2. Qaçış, tullanma, akrobatik hərəkətlərin topla icrası, topla cütlükdə: məsələn, iki müdafiəçi bir hücumçuya; iki hücumçu bir müdafiəçiyə; üç hücumçu üç müdafiəçiyə qarşı; topla estafetlər və s.

3. Atletika hərəkətləri: istiqaməti və sürəti dəyişməklə qaçış, manəə və sədləri (müxtəlif hündürlük və məsafələrdə yerləşən) dəf etməklə qaçışlar, nişanlanmış sahələrə qaçışlar, müxtəlif çəkili alətlərin müxtəlif çıxış vəziyyətlərindən hədəfə və məsafəyə atılması.


4. Təkmübarizlik elementləri: yerdəyişmələr, özünüümühafizə hərəkətləri, dönmələr, mayallaq aşaraq hər hansı dəqiq bir hərəkəti icra etmək və s.

5 Gimnastika və akrobatika hərəkətləri:

– əşyalarla və əşyasız (doldurulmuş toplar, gimnastika ağacı, obruc, gürz) icra olunan ümuminkişaf hərəkətləri: müxtəlif üsullarla yeriş, qaçış, tullanmalar, dönmələr, gimnastika tırində, divarında, turnikdə, paralel qollarda hərəkətləri;

– gimnastika körpüsündən istifadə etməklə irəliyə, dərinə tullanmalar, gimnastika elementləri daxil edilmiş estafetlər və oyunlar, gimnastika kəndirinə və divarına dırmaşmalar.


Aşağıda çevilik qabiliyyətinin inkişafına yönəlmüş bir neçə hərəkət nümunəsi verilir:



Çevilikliyin və dəqiq icranın inkişafına yönəlmış hərəkətlər:

1. Divardan qayidian bir (və ya iki) topun tutulması və atılması.
2. Gimnastika ağacı ilə müvazinət hərəkətləri.
3. Doldurulmuş topların (müxtəlif çekili) müxtəlif üsullarla atılması və qəbulu.
4. Akrobatik hərəkətlər (mayallaq aşmalar, yuvarlanmalar).
5. İki topun eyni vaxtda çilənməsi.
6. Kiçik topun sağ və ya sol əllə hədəfə dəqiq atılması.
7. Tullanaraq nişanlanmış yerə dəqiq enmə.
8. İstiqaməti dəyişməklə qaçış.

Bu hərəkətləri kim daha tez və dəqiq yerinə yetirə bilər?



1. Sağ əllə (sol) sol (sağ) ayağın barmaqlarından tutmaq. Kim bu vəziyyətdə daha çox irəliyə tullana bilər? Kim sağ və sol ayaq üzərində arxaya tullana bilər?

2-4. Ayaqların çarpez oturuşundan qalxmaq, dönmək və ç.v. qayıtmak.

5-8. Dizlərdə dayaqdan əllər baş üzərində bir-birindən tutur. Bu vəziyyətdə oturmaq, dönmək və ç.v. qayıtmak.

9-11. Qızçılar aralı oturuşdan qalxmaq.

Çeviklik qabiliyyətinizi yoxlayın!

Cədvəl 11

Qiymət	Oğlanlar			Qızlar		
	“Kafi”	“Yaxşı”	“Əla”	“Kafi”	“Yaxşı”	“Əla”
Məkkik qaçışı 3X10 m, san.	10,1- 9,4	9,3 - 8,7	8,6	10,9-10,2	10,1-9,3	9,2
Gimnastika ipi ilə sıçrayışlar 30 san ərzində, dəfə	35 - 45	46 - 55	56 >	30 - 40	41 - 50	51 >

1. Çeviklik nədir?
2. Siz özünüzü çevik hesab edirsinizmi?
3. Hansı hərəkətlər sürət qabiliyyətini inkişaf etdirir?
4. Hansı hərəkətlər çevikliyi inkişaf etdirir?
5. Çevikliyin inkişafı üçün evdə hərəkətlər yerinə yetirirsinizmi? Onları nümayiş etdirir.

DÖZÜMLÜLÜK QABİLİYYƏTİ

Dözümlülük qabiliyyəti, onu inkişaf etdirən hərəkətlər və hərəkət qrupları haqqında əvvəlki dərslikdə kifayət qəldər məlumat verilmişdir. Başqa yaş qrupuna keçdiğdə, hərəkət və oyunları (yorulma hiss edənə qədər) icra etdikdə dözümlülüyünüz və onun səviyyəsinə olan tələblər də dəyişir. Dözümlülük insanın mühüm hərəki qabiliyyəti kimi yorulmaya qarşı dayanmaq bacarığı kimi dəyərləndirilir. Bu qabiliyyət insan organizminin ürək-damar və tənəffüs sistemlərinin işindən, onların funksional vəziyyətindən birbaşa asılıdır. Fiziki hərəkətlərin hər hansı intensivlikdə davamlı icrası organizmdə oksigen sərfini artırır, qan dövranı sürətlənir. Sistemli olaraq hərəkətlərin (yeriş, qaçış, üzgüçülük, veloidman, turizm, idman oyunları və s.) qeyd olunan tərzdə yerinə yetirilməsi tənəffüs və ürək damar sisteminə daxil olan üzv və orqanların işinin yaxşılaşmasına gətirib çıxarı.

Özünüzün dözümlülük qabiliyyətinizi artırıqla əvvələr icrası çətinlik yaranan oyun və hərəkətləri daha asan, gərginlik hiss etmədən yerinə yetirəcəksiniz. Dözümlülüyün inkişafı üçün ən zəruri şərtlərdən birincisi **hərəkətlərin davamlı icrasıdır**. Bu məqsədlə icra olunan hərəketlər organizmdə kifayət qədər yorulma yaratmalıdır. Buraya daha çox silsiləli hərəkətlər (bir hərəkət fazası daim təkrarlanan): qaçış, yeriş, üzgüçülük aiddir.

1. **Orta və uzaq məsafələrə qaçış**. Belə fiziki yük aşağı qaçış tempində 1000 metrdən 3000 metrə kimi, orta qaçış tempində isə “fartlek” (sürət ilə oynamaq mənasındadır) üsulundan istifadə etməklə müəyyən qaçış məsafəsi (məsələn, 50-60 m), müəyyən qaçış məsafəsi isə (məsələn, 100-150 m) aşağı, minimal intensivlikdə qət edilir. Tədricən bu nisbət dəyişdirilir. Aşağı tempdə həftəlik qaçış həcmi 7-ci sinifdə 15-20 km-ə qədər artırıla bilər.

2. **Üzgüçülük**. Şəraitli olan ümumtəhsil məktəblərində üzgüçülük dözümlülüyün inkişafı üçün əlverişli vasitədir. İstənilən üzmə üsulundan istifadə etməklə dayanmadan üzmə məsafəsi 25 metrdən 100 metrə çatdırılmalıdır.

Dözümlülüyün inkişafi üçün həftəlik üzmə məsafəsi 1200-1500 metrə çatdırıla bilər.

3. *İdman oyunları*. Dözümlülüyün inkişafi üçün təsirli yük hesab olunur. Lakin fiziki yükün normalaşdırılması xeyli çətindir. Sadələşdirilmiş qaydalarla mini-futbol, basketbol, həndbol, voleybol və s. 20-30 dəqiqəlik (2X10; 2X15) oyundan başlayaraq tədricən 40-60 dəqiqəyə çatdırmaq olar. İdman oyun növlərindən dözümlülüyün inkişafi məqsədi ilə istifadə zamanı həftəlik yük ən azı 4-5 saat həcmində olmalıdır.

Dözümlülüyün inkişafi zamanı tədricilik və fərdilik prinsiplərinə mütləq riayət olunmalıdır.

Dözümlülük qabiliyyətinizi yoxlayın!





Cədvəl 12


Qiymət	Oğlanlar			Qızlar		
	“Kafi”	“Yaxşı”	“Əla”	“Kafi”	“Yaxşı”	“Əla”
Hərəkətlər						
Kross qaçışı 1500 m, dəq/san	7,54 - 7,31	7,30 - 7,01	7,00 <	8,45 - 8,31	8,30 - 7,31	7,30 <
Üzgüçülük m, san.	25 m	50 m	50 m 0,55	25 m	50 m	50 m 1,10

1. Dözümlülük nədir?
2. Dözümlülük hansı hərəkətlərdə təzahür olunur?
3. Dözümlülük hansı hərəkətlər vasitəsi ilə inkişaf etdirilir?
4. Dözümlülüyün inkişafi üçün əsas şərt nədir?


QÜVVƏ QABİLİYYƏTİNİN İNKİŞAFI ÜÇÜN TÖVSIYƏ OLUNAN HƏRƏKƏTLƏR








Qiç əzələləri üçün hərəkətlər.









Qol və çiyin qurşağı üçün hərəkətlər.



















Onurğa oynaqları üçün hərəkətlər.






Çanaq-bud oynaqları üçün hərəkətlər.







Gövdə və ətraflar üçün hərəkətlər.




I KOMPLEKS

1




2




3




4



5



6




7




8




9



10






11





12



II KOMPLEKS





İstifadə olunan ədəbiyyatların siyahısı

1. Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulum). "Kurikulum" jurnalı, 2008, № 1
2. Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün fənn proqramlarının (kurikulumların) təsdiqi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin 963 №-li əmri, 2 iyun 2011-ci il
3. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu. "Kurikulum" jurnalı, 2009, № 4
4. Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası, 13. 01. 2009
5. Ümumtəhsil məktəblərinin V-XI siniflərində Fiziki tərbiyə, "Müəllim" nəşriyyatı, Bakı, 2012
7. Комплексная программа Физического воспитания. Программа общеобразовательных учреждений. 1-11 классы. М. 2010
8. Физическая культура 5-6-7 классы. В.И.Лях, М., 2010
9. Физическая культура в школе. Феникс, 2009
10. Уроки по баскетболу. С.Башкин. "Физкультура и спорт", М. 1991
11. Футбол для юных. Джон Джармен. Лондон, 1982

Fiziki tərbiyə VII
Ümumtəhsil məktəblərinin 7-ci sınıfı üçün
“Fiziki tərbiyə” fənni üzrə dərslik

Tərtibçi heyət

Müəlliflər:	Firat Hüseynov
Elmi redaktor:	Çinqız Hüseynzadə
Redaktor:	Svetlana Hüseynzadə
Rəssamlar:	Nərqiz Əliyeva
Dizayner:	Samir Yüzbaşov

Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi: 2018-151

© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2018

*Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri
və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək,
surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq
qanuna ziddir.*

Fiziki çap vərəqi 8,5. Formatı 70 x 100 $\frac{1}{16}$
Səhifə sayı 136. Ofset kağızı 70 qr. Ofset çapı.
Tirajı 000.

“XXI” Yeni Nəşrlər Evi
Bakı şəhəri, Mətbuat prospekti, 529 məhəllə

Pulsuz

